

Test: AAA\_0402#01#Q16#01#700

Fenn: 0402 Bank uçotu

Sual sayı: 700

**1) Sual:** Qiymətli kağızların uçotunun aparıldığı hesab hansıdır?

- A) Repo hesabı
- B) Müxbir hesabı
- C) Depo hesabı**
- D) Depo müxbir hesabı

**2) Sual:** Qiymətli kağızlarının saxlanması və təsdiq edilməsi üzrə xidmətlər göstərən təşkilat necə adlanır?

- A) Ticarət birjası
- B) Əmlak birjası
- C) Depozitor**
- D) Əmlak və ticarət birjası

**3) Sual:** Mərkəzi bank tərəfindən bir ilədək müddətinə buraxılan qiymətli kağızlar necə adlanır?

- A) Yazılı borc öhdəliyini əks etdirən (veksel)
- B) Repo
- C) Mərkəzi Bankın qısa müddətli notları**
- D) Veksel və Repo

**4) Sual:** Qısamüddətli notlarla bağlanmış əqdlər üzrə hesablaşmalar hansı qaydada aparılır?

- A) Nağd
- B) Nağdsız və nağd
- C) Nağdsız**
- D) Nağd və nağdsız

**5) Sual:** Repo əməliyyatları, ..... və tənzimləmək məqsədilə Mərkəzi Bank tərəfindən istifadə edilən vasitələrdən biridir?

- A) Qiymətli kağızlar bazarını və kapitalı
- B) Qiymətsiz kağızlar bazarını və şəxsi kapitalını**

C) Qiymətli kağızlar bazasının və bank sisteminin likvidliyini

D) Maliyyə bazarını və risklərini

**6) Sual:**Kredit təşkilatı uçot üçün ona təqdim edilmiş veksellərin etibarlılığının hansı cəhətləri yoxlanmalıdır?

A) İqtisadi

B) Ekoloji

C) Hüquqi və iqtisadi

D) Hüquqi

**7) Sual:**Kredit təşkilatları qanunvericiliklərlə müəyyən olunmuş qaydada veksellərin hansı növünü uçota ala bilərlər?

A) Sadə

B) Köçürmə

C) Sadə, köçürmə və xəzinə

D) Sadə və xəzinə

**8) Sual:**Kredit təşkilatlarında veksellerin uçotunu aparmaq hüququ əldə etmək üçün qanunvericilikdə hansı orqan tərəfindən qeydiyyatdan keçməlidir?

A) AR Mərkəzi Bankı

B) AR Maliyyə Nazirliyi

C) Qiymətli kağızlar üzrə dövlət komitəsi

D) AR İqtisadi İnkişaf Nazirliyi

**9) Sual:**Dövlət qiymətli kağızların emisiyası üçün hansı normativ hüquqi sənədlər əsas götürülür?

A) QK üzrə Dövlət Komitəsi haqqında əsasnamə

B) AR Mülki Məcəlləsi

C) AR Mülki Məcəlləsi, QK üzrə Dövlət Komitəsinin əsasnaməsi, "Banklar haqqında" qanuna və normativ xarakterli aktlarına

D) AR Mərkəzi bankı normativ xarakterli aktları

**10) Sual:**Borc kapitalının formallaşması hansı vasitə ilə həyata keçirilir?

A) Səhmlərin emissiyası vasitəsilə

B) Sertifikatların emissiyası vasitəsilə

C) İstiqrazların emissiyası vasitəsilə

D) Səhmlərin və sertifikatların emissiyası vasitəsilə

**11) Sual:**Səhmlərin ilkin emissiyası hansı kapitalın yaradılmasına yönəlir:

- A) Borc kapitalın
- B) Şəxsi kapitalın
- C) Xüsusi kapitalın
- D) Borc və şəxsi kapitalın

**12) Sual:**Maliyyə bazarı dedikdə nə başa düşülür?

- A) Səhm bazarı
- B) İstiqraz bazarı
- C) Sertifikat bazarı
- D) Qimətli kağızlar bazarı

**13) Sual:**Analitik uçot qalıqları ilə sintetik uçotun arasındaki kənarlaşmalar.

- A) icazə verilmir
- B) icazə verilir
- C) iki hesabdan artıq olmamaqla icazə verilir
- D) üç hesabdan artıq olmamaqla icazə verilir

**14) Sual:**Hesabat formasında yalnız sıfır məlumatlar olduqda:

- A) illik hesabata əlavə olunan izahedici vərəqdə müvafiq əməliyyatlar üzrə məlumatların olmaması haqqında qeyd edilir
- B) müvafiq əməliyyat haqqında əlavə məlumatlarda məlumatın olmaması qeyd edilir
- C) köməkçi formalarda müvafiq əməliyyatlar haqqında məlumatın olmaması qeyd edilir
- D) müvafiq qrafalara xətt çəkilir

**15) Sual:**Tərkibində filial olan kredit təşkilatları illik hesabatı təqdim etməlidirlər.

- A) hesabat ilindən sonrakı ilin yanvarın 25-dən gec olmayıaraq
- B) hesabat ilindən sonrakı ilin yanvarın 20-dən gec olmayıaraq
- C) hesabat ilindən sonrakı ilin yanvarın 3-dən gec olmayıaraq

D) hesabat ilindən sonrakı ilin fevralın 1-dən gec olmayaraq

**16) Sual:**Filiala malik olmayan kredit təşkilatları illik hesabatı :

- A) hesabat ilindən sonrakı ilin 25 yanvardan gec olmayaraq
- B) hesabat ilindən sonrakı ilin yanvar ayının 3-dən gec olmayaraq
- C)** hesabat ilindən sonrakı ilin yanvar ayının 20-dən gec olmayaraq
- D) hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq

**17) Sual:**Hesabatın təqdim olunma tarixi hesab edilir:

- A) hesabatın tərtibi günü
- B)** onun faktiki təqdim olunma günü
- C) bank rəhbərliyi tərəfindən imzalanan gün
- D) onun ərazi kredit təşkilatında yoxlandığı gün

**18) Sual:**Maliyyə hesabatlarındakı hesabat məlumatlarına düzəliş etmək olar

- A)** məlumatların thərif olunduğu aşkar edildiyi dövrdə və izahatla müşayət edilməlidir
- B) məlumatların təhrif olunduğu aşkar edildiyindən sonrakı dövrdə eləcə də izahatla müşayət edilməlidir
- C) məlumatların təhrif olunduğu aşkar olunduğu dövrdə və vergi orqanlarının arayışı ilə müşayət edilməlidir
- D) hesabat məlumatlarına düzəlişə icazə verilmir

**19) Sual:**Hesabatların təqdim olunma müddətləri pozulduqdu, eləcə də natamam və qeyri dəqiqlik məlumat verdikdə Mərkəzi Bank cəza vermək hüququna malikdir

- A) rəhbərlərə və baş mühasiblərə – inzibati cəza
- B) rəhbərlərə və baş mühasiblərə – cinayət cəzası
- C)** Mərkəzi Bankın qanuni normativ sənədlərinə müvafiq olaraq banklara təsir tədbirlər
- D) bankın bütün işçi heyətinə inzibati cəza

**20) Sual:**Mərkəzi Bankın hesablarındakı pul vəsaitləri, məcburi ehtiyatlar; müştərilərə kredit tələbi; ticarət qiymətli kağızları; sair aktivlər; əsas vəsaitlər Mərkəzi Bankın aktividirmi?

- A) yox
- B) ticarət qiymətli kağızları müstəsna olmaqla

C) hə

D) kredit tələbi müstəsna olmaqla

**21) Sual:**Vahid formada aparılan hesabatlar .....ibarətdir:

- A) başlıq, məzmun və tərtibat hissədən
- B)** rekvizitlərin bir hissəsi, əsas və tərtibat hissədən
- C) köməkçi və əsas məzmun hissədən
- D) başlıq, rekvizitlərin bir hissəsi və məzmun hissədən

**22) Sual:**Kredit təşkilatının maliyyə hesabatı dedikdə.....başa düşülür

- A)** mühasibat uçotu və hesabatının beynəlxalq standartlarından istifadə edərək yaradılan hesabat
- B) hesabat dövrü üzrə bütün mühasibat hesabatı
- C) mühasibat balansı
- D) hesabat ilinə kredit təşkilatının mənfəət və itgilər üzrə hesabatı

**23) Sual:**Maliyyə hesabatı..... uyğun olaraq tərtib edilir.

- A) «mühasibat uçotu»haqqında qanuna
- B) mühasibat uçotunun aparılma qaydalarına
- C) uçot siyasetinə
- D)** mühasibat uçotunun beynəlxalq standartlarına

**24) Sual:**Mühasibat (maliyyə) hesabatının şəffaflığı

- A) bütün maraqlı istifadəçilərə kredit təşkilatına hesabatların oxunmasına yol açır
- B) bankın müştərilərini bankın hesabatının oxunmasına yol açır
- C) kredit təşkilatının investorlarına bankın hesabatının oxunmasına yol açır
- D)** hesabatın qəzet və jurnallarda çap olunmasıdır

**25) Sual:**İzahedici qeydlər:

- A) maliyyə hesabatının əsas formalarından biridir:
- B) illik mühasibat hesabatının bir hissəsidir
- C)** illik hesabatın zəruri hissəsidir

D) ümumi hesabatın bir hissəsidir.

**26) Sual:**Kredit təşkilatının hesabatlılığının daxili istifadəçisidirlər:

- A) investorlar
- B) səhmdarlar**
- C) müştərilər
- D) rəhbərlər

**27) Sual:**Mühasibat hesabatlılığının ilkin vəzifəsidir:

- A)** kredit təşkilatının fəaliyyətinin iqtisadi səmərəliliyi və onların əmlak vəziyyəti haqqında istifadəçiləri məlumatlandırmaq
- B) kredit təşkilatının mülkiyyətçilərinə məxsus əmlak kompleksinin qorunmasına nəzarəti təmin etmək
- C) fəaliyyətdəki mənfi nəticələrin aradan qaldırılması və ehtiyatların aşkar edilməsi üçün istifadə olunan məlumatları toplamaq

**28) Sual:**Mühasibat hesabatlılıqlarının illik və cari hesabata bölünməsi.....asılı olaraq müəyyən edilir:

- A) fəaliyyət obyektlərindən
- B) fəaliyyət xüsusiyyətlərindən
- C) dörd illikdən**
- D) rəhbərin istəyindən

**29) Sual:**Təqdim olunma müddətinə görə kredit təşkilatının hesabatlılığı təsnifləşdirilir:

- A) dövri və illik
- B) əməli və aylıq
- C) aylıq və rübünlük
- D) gündəlik**

**30) Sual:**Bank hesabatlarında olan keyfiyyət məlumatlarından istifadə olunur

- A) planlaşma, icra və nəzarət üçün**
- B) mühasibat uçotunda
- C) müştərilərin şəxsi hesablarının tərtibində
- D) ssuda verilişində

**31) Sual:**Mühasibat uçotunun aparılma qaydası.....tərtibi qaydasını müəyyən edir

- A) kredit təşkilatının balansının
- B) kassa dövriyyəsi haqqında məlumatın
- C) kredit təşkilatlarının aktivinin keyfiyyəti haqqında məlumatın
- D) gəlirlər və xərclər haqqında hesabatın

**32) Sual:**AR kredit təşkilatlarında hesabatlılığın quruluşunu müəyyən edir:

- A) «Mühasibat uçotu» haqqında qanun
- B) Mərkəzi Bankın hesabatlılıq haqqında göstərişi**
- C) Maliyyə Nazirliyi
- D) Statistika orqanları

**33) Sual:**Kredit təşkilatının gəliri əldə edir:

- A) iqtisadi sərfəlilik azaldıqda
- B) iqtisadi sərfəlilik artdıqda**
- C) gəlirlər üzrə aydınlıq mövcud olduqda
- D) gəlirlər üzrə aydınlıq olmadıqda

**34) Sual:**Banklar gəlir və xərclərin uçotunu hansı metodla aparır

- A) hesablanması**
- B) sürətli amortizasiya
- C) «kassa» metodu
- D) iki tərəfli yazılış

**35) Sual:**Kredit təşkilatının maliyyə nəticələri mühasibat uçotunda əks olunur

- A) ay bitdikdən sonra
- B) rüb bitdikdən sonra
- C) il bitdikdən sonra**
- D) il ərzində

**36) Sual:**əmlak vergisi hesablanarkən.....dəyəri nəzərə alınır

- A) əsas vəsaitlərin
- B) bütün əmldakın
- C) qeyri-maddi aktivlərin
- D) əsas vəsait və qeyri maddi aktivlərin

**37) Sual:**Mənfəətə görə vergi hesablanır

- A) gündəlik
- B) illik hesabatın tərtibi dövründə**
- C) yeni ilin 1 yanvarına
- D) dövri kredit təşkilatının özü tərəfindən müəyyən edilir

**38) Sual:**Mənfəət və itgilər üzrə hesabatın tərtib olma qaydasına müvafiq olaraq gəlir və xərclərin analitik uçotu onların.....təşkil edilir

- A) əlamətlərinə görə
- B) kateqoriyalarına görə
- C) birinci sıra hesablar üzrə
- D) ikinci sıra hesablar üzrə

**39) Sual:**Mühasibat uçotunun aparılması əsasnaməsinə görə gəlir və xərclər dərəcələrə bölünür:

- A) iki
- B) üç**
- C) dörd
- D) beş

**40) Sual:**Kredit təşkilatının əməliyyatı əDV cəlb olunur

- A) nağdı pul əməliyyatı
- B) depozit
- C) innakasiya**
- D) kredit

**41) Sual:**Kredit təşkilatının hansı əməliyyatı əlavə dəyər vergisinə cəlb olunmur?

- A) inkassasiya

- B)** nağd pul ilə olan
- C) səhmdarların qeydiyyatının aparılması
- D) hesablaşma iştirakçılara məsləhət xidməti

**42) Sual:**Kredit təşkilatının borc öhdəlikləri yenidən qiymətləndirilirmi?

- A)** bəli
- B) bank müdirlinin icazəsi ilə
- C) baş mühasibin icazəsi ilə
- D) yox

**43) Sual:**Qiymətli kağızların cari dəyərinin balans dəyərindən yüksək olması:

- A) mənfi yenidən qiymətləndirilmədir
- B)** müsbət yenidən qiymətləndirilmədir
- C) orta yenidən qiymətləndirilmədir
- D) yenidən qiymətləndirilmə deyildir

**44) Sual:**Qiymətli kağızlara qoyuluşlar qiymətləndirilir:

- A) ilkin dəyərlə
- B)** düzgün dəyərlə
- C) bərpa dəyəri ilə
- D) ikili qiymətlə

**45) Sual:**Kredit təşkilatı tərəfindən buraxılan qiymətli kağızlar ..... uçota alınır

- A) yerləşdirmə qiyməti ilə
- B)** nominal dəyəri ilə
- C) əldə etmə qiyməti ilə
- D) bazar qiyməti ilə
- E) nominal dəyərdən yuxarı

**46) Sual:**Bankın özünün buraxdığı borc öhdəlikləri uçota alınır

- A) aktiv balans hesablarında

- B) passiv balans hesablarında
- C) cari hesabda
- D) xüsusi hesabda
- E) akkreditiv hesabında

**47) Sual:** Öz səhmlərinin geriyə satın alınması aparılır

- A) nominal üzrə
- B) nominaldan yüksək
- C) nominaldan aşağı
- D) göstərilən səhmlərin hamısı üzrə**

**48) Sual:** Kredit təşkilatının buraxdığı səhmlər əks olunur

- A) aktiv balans hesablarında**
- B) passiv balansdankənar hesablarda
- C) müxbir hesablarda
- D) hesablaşma hesabında
- E) ssuda hesablarında

**49) Sual:** Kassadan nağdı pul verildikdə çekin nəzarət markası

- A) Çeki təqdim edəndə qalır
- B) Müəssisəyə qaytarılır
- C) Kassaya verilir
- D) Əməliyyat işçisinə verilir**

**50) Sual:** Pul çeki icra üçün qəbul edildikdən sonra çekin nəzarət markası

- A) Bankda qalır
- B) Kassaya göndərilir
- C) Çeki təqdim edənə verilir**
- D) Çekin üzərində qalır

**51) Sual:** Kassadakı nağd pulun alınma məqsədi göstərilir

- A) Çekin üz tərəfində
- B) Çek kitabçasında
- C) Çekin arxa üzündə**
- D) Çekin yan tərəfində

**52) Sual:**Kassadan nağdı pulun alınmasının vacib şərtləri

- A) Hesablaşma sənədinin mövcudluğu
- B) Müəssisənin hesabında lazımi sənəd mövcudluğu**
- C) Müəssisə işçilərinin səyi
- D) Bank işçisinin lazımlığı

**53) Sual:**Pul çeki

- A) Adı sənəddir
- B) Ciddi hesabat sənədidir**
- C) Pul köçürmə sənədidir
- D) Pul qəbulu sənədidir

**54) Sual:**əməliyyat günü başa çatdıqdan sonra nağdı pulu qəbul edir

- A) Məxaric kassası
- B) Gündüz kassası
- C) Axşam kassası**
- D) Pul sayma kassası

**55) Sual:**Bankın mədaxil kassası

- A) Nağd pulları qəbul edir**
- B) Nağd pulları saymır
- C) Nağd pulları verir
- D) Pulları nağdsızlaşdırır

**56) Sual:**Kommersiya banklarının kassa əməliyyatıdır

- A) Qiymətli kağızların satın alınması

- B) Zəmanət vermək
- C) Nağdı pulların qəbulu və verilməsi
- D) Veksellərin uçotu

**57) Sual:** Bankın kassasında nağd pul .....əsasında verilir

- A) Akkreditiv
- B) Ödəniş tapşırığı
- C) Pul çeki
- D) Hesablaşma çeki

**58) Sual:** Kassa əməliyyatlarını aparmaq üçün bankda açılır

- A) Ssuda hesabı
- B) Akkreditiv hesab
- C) Kassa
- D) Mərkəz

**59) Sual:** Bankın kassasına nağd pul qəbulu sənədidir

- A) Akkreditivlər
- B) Ödəniş tələbnaməsi
- C) Elanlar
- D) Çeklər

**60) Sual:** Kreditlərin vaxtında ödənilməməsi hallarının aradan qaldırılması məqsədi ilə bank müştərinin.....

- A) Hesablaşmaların vəziyyətini yoxlayır
- B) Kredit qabiliyyətini müəyyən edir
- C) Müştəri ilə söhbət edir
- D) Ssuda üzrə borcunu müəyyən edir

**61) Sual:** Debitor hesablarını inkasa edərək gəlir əldə etmək bankın hansı xidmətidir

- A) Faktorinq
- B) İnvestisiya

C) Kassa

D) Müştərəklik

**62) Sual:** Bank tərəfindən kontokorrent hesab açılır

- A) Yalnız hüquqi şəxslərə
- B) Yalnız fiziki şəxslərə
- C) Hüquqi və fiziki şəxslər
- D) Yalnız qeyri-kommersiya təşkilatlarına**

**63) Sual:** İpoteka krediti üzrə girov kimi çıxış edə bilməz

- A) Təşkilatlar, bina və qurğular
- B) Torpaq sahələri
- C) Qarajlar və bağ evləri
- D) Dövriyyədə olan mallar**

**64) Sual:** Etibarlı idarə etmək əməliyyatlarının uçotu aparılır

- A) balans hesablarında**
- B) balansdan kənar hesablarda
- C) müddətli əməliyyatların uçotu üzrə hesablarda
- D) DEPO hesablarında

**65) Sual:** Faktorinq əməliyyatı..... əməliyyatıdır

- A) veksellərin uçotu
- B) akkreditivlərin verilməsi
- C) tələb hüququnu əldə etmək**
- D) qiymətli kağızların əldə edilməsi

**66) Sual:** İşçilər ilə əmək ödənişləri üzrə hesablaşmaların uçotunun ilkin sənədidir:

- A) müəyyən olunmuş vahid forma
- B) uçot siyasəti ilə müəyyən edilən sənəd
- C) rəhbərlik tərəfindən müəyyən olunan sənəd**

D) təsis sənədləri ilə müəyyən olunan sənəd

**67) Sual:**Müvəkkil bankın öz adından respublika, xarici və beynəlxalq banklarda açılan hesab ..... adlanır:

- A) Loro
- B) Nastro**
- C) Kastro
- D) Foro-loro

**68) Sual:**Hüquqi şəxs tərəfindən valyuta birjasında satın alınan xarici valyuta tam həcmidə onların ..... hesabına daxil edilir:

- A) hesablaşma
- B) cari valyuta**
- C) tranzit
- D) xüsusi tranzit
- E) ssuda hesabı

**69) Sual:**Birjada xarici valyutaların satışından əldə edilən pul vəsaitləri hüquqi şəxsin ..... hesabına daxil edilir:

- A) cari
- B) tranzit
- C) hesablaşma
- D) ssuda
- E) kontokorrent

**70) Sual:**Mübadilə məntəqəsində əməliyyatların aparılması üçün nağdi xarici valyutanın ialış və satış kursu müəyyən olunur.

- A) mübadilə məntəqəsinin işçisi tərəfindən
- B) kredit təşkilatının rəhbəri tərəfindən**
- C) Mərkəzi Bank tərəfindən
- D) Maliyyə Nazirliyi tərəfindən

**71) Sual:**Kredit təşkilatı tərəfindən müddəti çatana qədər olan müddətə uçota alınan veksellərin uçotu aparılır:

- A) əldə olunma qiymətində**
- B) satış qiymətində

- C) nominal dəyərində
- D) balans dəyərində

**72) Sual:** Qiymətli kağızlarla müddətli əməliyyatlar aparıllarkən icra müddəti çatanadək tələblər və öhdəçiliklər əks olunur:

- A) balans hesablarında
- B) balansdan kənar hesablarda
- C) müddətli əməliyyatların uçotu üzrə hesablarda
- D) DEPO hesablarında

**73) Sual:** Borc öhdəliklərinə qoyuluşlar üzrə mümkün itgilərə görə ehtiyat

- A) bütün hallarda yaradılır
- B) satış üçün mövcud olan dövlətin borc öhdəliklərinə görə qoyuluşlar üzrə yaratmaq olar
- C) yaradılmır
- D) satış üçün mövcud olub və ödənişə qədər saxlanılan dövlətin borc öhdəliklərinə qoyuluşlar üzrə yaradıla bilər

**74) Sual:** Müxtəlif növ qiymətli kağızlarla əməliyyatlara görə mümkün itgilərə ehtiyatların uçotu aparılır

- A) bir balans hesabında
- B) qiymətli kağızların növlərinə görə balansdan kənar hesabda
- C) qiymətli kağızların növlərinə görə balans hesablarında
- D) həm balans həm də balansdankınar hesablarda

**75) Sual:** Borc öhdəliklərinə qoyuluşlar təsnifləşdirilir:

- A) mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi
- B) ödənilənədək saxlanılan
- C) mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi və ödənilənədək saxlanılan
- D) mənfəət və gəlirə görə düzgün dəyərlə qiymətləndirilən və satış üçün mövcud olan

**76) Sual:** Əldə olunan borc öhdəlikləri:

- A) mənfəət və ya gəlirə görə düzgün dəyərlə qiymətləndirilən kimi
- B) ödənilənədək saxlanılan
- C) satış üçün mövcud olan

**D) bütün yuxarıda göstərilənlər üzrə**

**77) Sual:** Veksel üzrə faizlərin hesablanması aşağıdakı mühasibat yazılışında əks olunur:

- A) D-T «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı K-T «Gəlirlər»
- B) D-T «Sair veksellər» üzrə «hesablanmış diskont» şəxsi hesabı K-T «Xərclər»
- C) D-T Hesablanmış faiz gəlirləri üzrə «Sair veksellər» hesabı K-T «Gəlirlər**
- D) düzgün cavab yoxdur

**78) Sual:** Veksellərin əldə edilməsi aşağıdakı yazılışla rəsmiləşdirilir:

- A) D-T «sair xərclər» K-T «kredit təşkilatının kassası»**
- B) D-T «kredit təşkilatının kassası» K-T «sair xərclər»
- C) D-T «buraxılmış qiymətli kağızlarla əməliyyat üzrə sair hesablar» K-T «kredit təşkilatının kassası»
- D) D-T «kredit təşkilatının kassası» K-T «qiymətli kağızlarla əməliyyatlar»

**79) Sual:** Qiymətli kağızlar dövriyyədən çıxarıllarkən onun dəyərinin müsbət yenidən qiymətləndirmə məbləği mühasibat yazılışında əks olunur:

- A) D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi –müsəbət fərqlər» K-T «Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymət-ləndi-ril-məsi»
- B) D-T «xərclər üzrə hesab» K-T «Satış üçün mövcud qiymətli kağızların mənfi yenidən qiymət-ləndiril-məsi»
- C) D-T «Satış üçün mövcud qiymətli kağızların müsbət yenidən qiymətləndi-ril-məsi» K-T «gəlirlər üzrə hesab»**
- D) düzgün cavab yoxdur

**80) Sual:** Satış üçün mövcud qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi aşağıdakı yazılışla müəyyən olunur:

- A) D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi –müsəbət fərq» K-T «Satış üçün mövcud olan qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi»
- B) D-T «Satış üçün mövcud olan qiymətli kağızların mənfi yenidən qiymətləndirilməsi» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi-mənfi fərq»**
- C) D-T «Qiymətli kağızların yenidən qiymətləndirilmə xərcləri» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- mənfi fərq»
- D) düzgün cavab yoxdur

**81) Sual:** İlkin qiymətli kağızlarının əldə edilməsi zamanı müsbət yenidən qiymətləndirmə zamanı yazılış aparılır:

- A) D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə xərclər» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- mənfi fərq»**

- B) D-T «Satış üçün mövcud olan qiymətli kağızların müsbət yenidən qiymətləndirilməsi» K-T gəlirlər hesabı (əməliyyat xərclərinin müəyyən maddəsi üzrə)  
C) D-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsi- müsbət fərqlər» K-T «Qiymətli kağızların yenidən qiymətləndirilməsindən gəlirlər»  
D) düzgün cavab yoxdur

**82) Sual:** Uçot siyasetinin dəyişməsi əks etdirilir:

- A) bankın hesabatında
- B) audit rəyində
- C) balansda
- D) planlaşdırımda

**83) Sual:** Uçot siyaseti – bu:

- A) mühasibat uçotu və vergiqoymaının qaydasının aparılmasını tənzimləyən sənəd
- B) mühasibat uçotunun aparılması üzrə metodik göstəriş
- C) təşkilatda uçotun aparılması qaydası
- D) təşkilatda planlaşdırma qaydası

**84) Sual:** Menecer mühasib aşağıdakını başa düşən mütəxəssis olmalıdır:

- A) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat, statistika
- B) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat
- C) mühasibat uçotu, planlaşdırma, menecmenti
- D) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma

**85) Sual:** Bankın məsrəflər mərkəzi – bu:

- A) gəlir gətirməyən bölmələr
- B) gəlir gətirən bölmələr**
- C) xərc tələb edən bölmələr
- D) məsrəf tələb edən bölmələr

**86) Sual:** Bankda maliyyə cəvabdehliyi mərkəzi – bu:

- A) quruluş bölmələri, ayrı-ayrı layihələr və fəaliyyətin istiqamətləri

- B) quruluş bölmələri və ayrı ayrı layihələr
- C) ayrı –ayrı layihələr
- D) quruluş bölmələri

**87) Sual:**Büdcə prosesinin uçot blokuna daxildir:

- A) mühasibat, əməli və marketinq uçotu
- B) mühasibat və əməli uçotu
- C) mühasibat uçotu
- D) marketing uçotu

**88) Sual:**Büdcələmənin obyekti kimi çıxış edir:

- A) bütün biznesin təşkili
- B) ayrı-ayrı bütçet göstəricilərinin bölmələrin
- C) fəaliyyətin ayrı-ayrı seqmentləri
- D) fəaliyyətin bütün seqmentləri

**89) Sual:**İdarəcilik uçotunun mərkəzi ünsürləri sisteminə aiddir:

- A) planlaşdırma
- B) daxili idarəciliyin təşkili
- C) uçot və nəzarət
- D) stimullaşdırma

**90) Sual:**İdarəcilik uçotu sistemində informasiya üçün:

- A) idarəcilik qərarları və planlaşdırmanın qəbulu
- B) idarəcilik qərarının qəbulu, həqiqi nəticəyə nəzarətin təmin edilməsi
- C) idarəcilik qərarının qəbyl edilməsi, planlaşdırma və həqiqi nəticəyə nəzarətin təmin edilməsi
- D) idarəcilik qərarının qəbulu, planlaşdırma, fəaliyyətin alternativ istiqamətin qiymətləndirilməsi və həqiqi nəticəyə nəzarətin təmin edilməsi

**91) Sual:**İdarəcilik uçotu əks etdirir:

- A) həqiqi məlumatları
- B) proqnoz məlumatlarını

- C) plan göstəricilərini
- D) sair məlumatları

**92) Sual:** İdarəcilik uçotu ilk növbədə zəruridir:

- A) menecerə
- B) daxili və xarici istifadə edənlərə
- C) səhmdarlara və investorlara
- D) mühasib menecerlərə

**93) Sual:** Bankın baş mühasibi:

- A) uçot işçilərinin vəzifələrini müəyyən edir
- B)** uçot işçilərinin vəzifə səlahiyyətlərini təsdiq edir
- C) sənədlər dövriyyəsinin qrafiki kimi işləyir
- D) bank işçilərinə metodiki köməklik göstərir

**94) Sual:** Vergi uçotu məqsədilə uçot siyasəti banklar üçün:

- A) mütləqdir
- B) məsləhətdir
- C) arzuolunandır
- D) səbəstdir

**95) Sual:** Azərbaycanda əsasən üstünlük verilir:

- A) kommerskim
- B) səhmdar
- C) fərdi
- D) məhdud məsuliyyətli birlik formasında

**96) Sual:** Kredit təşkilatı – bu:

- A) banklar
- B) qeyri bank kredit təşkilatlarının
- C) xəzinədarlıq

D) sıgorta təşkilatları

**97) Sual:**Bnklar müəssisə və təşkilatların kassa əməliyyatlarının aparılması qaydalarına rəayət edilməsi qaydalarına rəayət etmələrini .... az olmayaraq yoxlamalıdırılar:

- A) ildə bir dəfə
- B) iki ildə bir dəfə
- C) üç ildə bir dəfə
- D) dörd ildə bir dəfə

**98) Sual:**Çeklər .... çernillə doldurula bilinər:

- A) qara və bənövşəyi
- B) qara və yaşlı rəngli
- C) göy və yaşıl rəngli
- D) istənilən rəngli

**99) Sual:**Bank əməliyyatlarının uçotunun aparılması qaydaları meəyyən edir:

- A) AR-nın höküməti
- B) AR-nın maliyyə Nazirliyi
- C) AR-nın Mərkəzi Bankı
- D) AR-nın Vergilər Nazirliyi

**100) Sual:**Bank sazişi – bu:

- A) bank zəmanətinin verilməsi
- B) qiymətli metallarla əməliyyatlara
- C) xarici valyutanın alqı və satqısı
- D) səhm və istiqrazın alqı və satqısı

**101) Sual:**Kassa mərkəzi özündə birləşdirir:

- A) bankın qiymətlərinin ambarı, əməliyyat kassası, axşam kassası
- B) müştərilərə xidmət üzrə ixtisaslaşdırılmış bina
- C) əməliyyat kassası

D) axşam kassası

**102) Sual:** Bank əməliyyatlarına aiddir:

- A) pul vəsaitlərinin inkassasiyası
- B) lizing əməliyyatları
- C) pul əmanətlərinin sigortalanması
- D) müəssisələrin maliyyələşdirilməsi

**103) Sual:** Maliyyə uçotunun məlumatları yalnız bütövlükdə istifadə edilir:

- A) xarici istifadə edənlər
- B) daxili istifadə edənlər
- C) sıgorta təşkilatları
- D) ipotek fondları

**104) Sual:** Bank uçotu ilk növbədə təmin etməlidir:

- A) xarici istifadə edənləri
- B) daxili istifadə edənləri
- C) klirinq hesablaşmalarını
- D) filiallarla hesablaşmaları

**105) Sual:** Bankanın kassasını təchiz etmək təklif edilir:

- A) xüsusi avadanlıqlaşdırılmış masa, seyf, hesablaşma pul maşını
- B) yazan qurğulu kalkulyatorla
- C) hesablama pul maşını
- D) masa

**106) Sual:** Bankda kassa işinin təşkilinin əsas məqsədi budur:

- A) pul vəsaitinin qorunub saxlanılmasını
- B) oğurluğa və xəyanətə yol verməmək
- C) pul vəsaitinin qorunub saxlanılmasını təminetmək
- D) kassada oğurluğa yol verməmək

**107) Sual:**Baş mühəsib malik olmalıdır:

- A) bir müavin
- B) iki müavin
- C) üç müavin
- D) bir müavindən artıq

**108) Sual:**Baş mühəsib hər gün nəzarət edir:

- A) kassa əməliyyatlarının nəticəsi, pulun tam mədaxil edilməsi, pul vəsaitinin düzgün yaradılması və qorunmasına
- B) kassa əməliyyatlarına qərar, pulun tam mədaxil edirləməsi
- C) kassa əməliyyatlarınıf qərar
- D) pulun tam mədaxil edilməsi

**109) Sual:**Vəzifəli şəxs tərəfindən əlavə nəzarətə aiddir:

- A) lizinq əməliyyatları
- B) filiallarla hesablaşmalar
- C) müştərilərə açılan bank hesabları
- D) ipotek əməmliyatları

**110) Sual:**Mərkəzləşdirilməmiş uçotun təşkili istifadə edilir:

- A) kredit banklarında
- B) kiçik və orta banklarda
- C) kredit təşkilatlarında
- D) sıgorta təşkilatlarında

**111) Sual:**Bankın uçot - əməliyyat aparatının quruluşu əsasən asılıdır:

- A) göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- B) göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- C) yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, bankın texniki təchizatından
- D) nizamnamə kapitalının həcmindən, bankın texniki təchizatından

**112) Sual:**Çek – bu:

- A) hesablaşma ənədidir
- B) qiymətli kağızdır
- C) depozit sənədidir
- D) cari sənəddir

**113) Sual:**Bank uçotunun mərkəzləşdirilmiş təşkili zamanı:

- A) bütün uçotun işçiləri bankın vahid struktur bölmələrinə daxildir
- B) uçot işçiləri hər bir liniya bölçəsində mövcuddur
- C) bankın təsərüfat daxili fəaliyyətində aparılır
- D) müəyyən növ işləri yerinə yetirən əməliyyatlar qrupu yaradıla bilinər

**114) Sual:**Bankın uçot əməliyyat heyyəti öz fəaliyyətini həyata keçiri:

- A) Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun həyata keçirir
- B) bank rəhbərliyinin təsdiq etdiyi vəzifə təlimatları əsasında
- C) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişi əsasında
- D) Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstərişi əsasında

**115) Sual:**əməliyyat vaxtı müctərilərdən qəbul edilən bütün sənədlər, uçotda əks etdirilir:

- A) həmin gün
- B) sonrakı gün
- C) üç gündən sonra
- D) beş gündən sonra

**116) Sual:**Bankın iş gününə daxildir:

- A) müştərilərə xidmət, tutuşdurma və günü bağlama
- B) müştəriyə xidmət və hesabatın son təsdiqi
- C) sənədlərin tutuşdurtma və bağlamaq, həm də hesabatın son təsdiqi
- D) müştərilərə xidmət, tutuşdurma və günü bağlanması, həmdə hesabatın son təsdiqi

**117) Sual:**Bank üçün daha xarakterdir:

- A) hesablaşma, təcili komission əməliyyatları
- B) hesablaşma, kredit və depozit əməliyyatları**
- C) təsərrüfat daxili, hesablaşma və kredit əməliyyatları
- D) hesablaşma, kredit əməmliyatları və qiymətli kağızlarla əməliyyatlar

**118) Sual:** Bank məhsulu dedikdə - bu:

- A) bank əməliyyatları**
- B) bank sazişləri
- C) kreditləşdirmə
- D) ssuda verilməsi

**119) Sual:** İdarəcilik uçotunun aparılması qaydaları müəyyən edilir:

- A) banklar sərbəst olaraq
- B) AR-nın Maliyyə Nazirliyi
- C) AR-nın Mərkəzi Bankı
- D) AR-nın Vergilər Nazirliyi**

**120) Sual:** Akkreditiv ..... hesablaşmaq üçün müəyyən edilib:

- A) bir müştəri ilə
- B) iki müştəri ilə
- C) üç müştəri ilə
- D) çox müştəri ilə**

**121) Sual:** əmanət müqaviləsi üzrə açıqdır:

- A) ssuda hesabı
- B) depozit hesabı**
- C) hesablaşma hesabı
- D) cari hesab

**122) Sual:** Yenidən yaradılan bank ..... açmaq imkanına malikdir:

- A) kartoc hesabı

**B)** hesablaşma hesabı

C) yığım hesabı

D) cari hesab

**123) Sual:**Büdcəyə ödənişlər üzrə hesablaşmalar .... köməyi ilə həyata keçirilir:

A) ödəniş tapşırığının

B) ödəniş tələbnaməsinin

C) inkassa tapşırığının

D) inkassa tələbnaməsinin

**124) Sual:**Bank vergi orqanını müştərilərinə hesablaşma hesabı açması haqda məlumatı ..... müddətində məlumat verməlidir:

A) üç günə

B) beş günə

C) yeddi günə

**D) on günə**

**125) Sual:**Təşkikatın maliyyələşdirmə olması üçün malik olmalıdır:

A) hesablaşma hesabı

B) cari hesab

**C) ssuda hesabı**

D) depozit hesabı

**126) Sual:**Kommersiya bankının nizamnamə kapitalı mütləq .... müddətdə ödənilməlidir:

**A) bir aya**

B) rübə

C) yarıml ilə

D) bir ilə

**127) Sual:**Bankın nizamnaməsində əks etdirmək zəruridir:

A) həyata keçirilən bank əməliyyatlarının siyahısı

B) nizamnamə kapitalı haqda məlumat

- C) bank əməliyyatlarının həyata keçirilməsinin siyahısı, nizamnamə kapitalı və lisenziyanın növü haqda məlumatlar
- D) həyata keçirilən bank əməliyyatlarının siyahısı, nizamnamə və əlavə kapital haqda məlumatlar

**128) Sual:** Nizamnamə kapitalının keyfiyyəti üzrə tələbat bu .... müəyyən etməkdir:

- A) onun minimum həcmi
- B) onun minimum pul olmayan hissəsini
- C) onun minimum pul hissəsini
- D) onun formalaşdırılması qaydasını

**129) Sual:** Kredit təşkilatlarının fərqi əlamətlərinə aiddir:

- A) hüquqi şəxs statusu və lisenziyanın mövcudluğu
- B) əsas məqsəd kimi mənfəətin alınması
- C) lisenziyanın mövcudluğu, hüquqi şəxs statusu və ısas məqsəd kimi məqsəd kimi mənfəətin alınması
- D) lisenziyanın mövcudluğu

**130) Sual:** Müəssisənin sahibkarlıq fəaliyyətindən satış pulunun köçürülməsi üçün istifadə edilir:

- A) hesablaşma hesabı
- B) cari hesab
- C) depozit hesabı
- D) ssuda hesabı

**131) Sual:** Biznes – plan təsdiq edir:

- A) təsisçilərin yığıncağında
- B) direktorlar şurasında
- C) səhmdarların yığıncağında
- D) bank müştərilərinin yığıncağında

**132) Sual:** Bankın vergi uçotu sistemi onlar tərəfindən təşkil edilir:

- A) Azərbaycan MB-nın qərarı üzrə
- B) sərbəst
- C) bankın vergi ödəyiçisi kimi qeyd olunduğu yerdə vergi orqanının qərarı üzrə

D) Azərbaycanın Maliyyə Nazirliyinin qərarı üzrə

**133) Sual:** Rəsmi məzənnə hansı məqsəd üçün təyin edilmiş məzənnədir?

- A) Hesablaşma məqsədilə
- B) Dövriyyə məqsədilə
- C) Uçot məqsədilə**
- D) Muhasibat yazılışı məqsədilə

**134) Sual:** Kommersiya bankının nizamnamə kapitalı mütləq .... müddətdə ödənilməlidir:

- A) bir aya**
- B) rübə
- C) yarıml ilə
- D) bir ilə

**135) Sual:** Bankın nizamnaməsində əks etdirmək zəruridir:

- A) həyata keçirilən bank əməliyyatlarının siyahısı
- B) nizamnamə kapitalı haqda məlumat
- C) bank əməliyyatlarının həyata keçirilməsinin siyahısı, nizamnamə kapitalı və lisenziyanın növü haqda məlumatlar**
- D) həyata keçirilən bank əməliyyatlarının siyahısı, nizamnamə və əlavə kapital haqda məlumatlar

**136) Sual:** Bank üçün daha xarakterdir:

- A) hesablaşma, təcili komission əməliyyatları
- B) hesablaşma, kredit və depozit əməliyyatları**
- C) təsərrüfat daxili, hesablaşma və kredit əməliyyatları
- D) hesablaşma, kredit əməmliyatları və qiymətli kağızlarla əməliyyatlar

**137) Sual:** Bank məhsulu dedikdə - bu:

- A) bank əməliyyatları**
- B) bank sazişləri
- C) kreditləşdirmə
- D) ssuda verilməsi

**138) Sual:** İdarəcilik uçotunun aparılması qaydaları müəyyən edilir:

- A) banklar sərbəst olaraq
- B) AR-nın Maliyyə Nazirliyi
- C) AR-nın Mərkəzi Bankı
- D) AR-nın Vergilər Nazirliyi

**139) Sual:** Bankomat müştəriyə verir:

- A) nağd pul və əməliyyatın aparılması haqda qəbz
- B) şəxsi hesabda vəsaitin qalığı haqda arayış
- C) nağd pul
- D) əməliyyatın aparılması haqda qəbz

**140) Sual:** Fiziki şəxslərdən pul vəsaitinin kassaya qəbulu aparılır:

- A) nağd ödənişə elanlar
- B) mədaxil kassa orderilə**
- C) xərc kassa orderilə
- D) memorial orderilə

**141) Sual:** Nağd ödənişin elanı ibarətdir:

- A) bir hissədən
- B) iki hissədən**
- C) üç hissədən
- D) dörd hissədən

**142) Sual:** Qiymətlilərin qorunub saxlanılan yerin açarı saxlanılır:

- A) bankın rəhbərində
- B) bankın baş mühəsibində
- C) qiymətlilərin saxlanılmasına cavabdeh olan vəzifəli şəxs, kassa işçisi**
- D) bankın kassa işçisi

**143) Sual:**Satış pulunun inkassasiyası zamanı müşahidə vərəqəsi rəsmiləşdirilir:

- A) bir nüsxədə
- B) iki nüsxədə**
- C) üç nüsxədə
- D) dörd nüsxədə

**144) Sual:**Əməliyyat günü başa çatdıqdan sonra nağd pulun qəbulu üçün işləyir:

- A) mədaxil- məxaric kassası
- B) yenidən sayma kassası
- C) gündüz kassası
- D) axşam kassası**

**145) Sual:**Bankın kassa proqnozu ..... əsasında tərtib edilir:

- A) mühasibat uçotu məlumatları;
- B) kassa sifarişi;
- C) müştərinin ilkin rəsmiləşdiriyi sənədlər;**
- D) bankın müştərilərinin tərtib etdiyi məlumatlar

**146) Sual:**Bankanın kassasını təchiz etmək təklif edilir:

- A) xüsusi avadanlıqlaşdırılmış masa, seyf, hesablaşma pul maşını**
- B) yazan qurğulu kalkulyatorla
- C) hesablama pul maşını
- D) masa

**147) Sual:**Kassa mərkəzi özündə birləşdirir:

- A) bankın qiymətlərinin ambarı, əməliyyat kassası, axşam kassası**
- B) müştərilərə xidmət üzrə ixtisaslaşdırılmış bina
- C) əməliyyat kassası
- D) axşam kassası

**148) Sual:**Bankda kassa işinin təşkilinin əsas məqsədi budur:

- A) oğurluğa və xəyanətə yol verməmək
- B) pul vəsaitinin qorunub saxlanması**
- C) kassada oğurluğa yol verməmək
- D) pul vəsaitinin qorunub saxlanması təminetmək

**149) Sual:** Banklar müəssisə və təşkilatların kassa əməliyyatlarının aparılması qaydalarına rəayət edilməsi qaydalarına rəayət etmələrini .... az olmayaraq yoxlamalıdırıllar:

- A) ildə bir dəfə**
- B) iki ildə bir dəfə
- C) üç ildə bir dəfə
- D) dörd ildə bir dəfə

**150) Sual:** Çeklər .... çernillə doldurula bilinər:

- A) qara və bənövşəyi
- B) qara və yaşlı rəngli
- C) göy və yaşlı rəngli
- D) istənilən rəngli

**151) Sual:**

**152) Sual:** Akkreditiv ..... hesablaşmaq üçün müəyyən edilib:

- A) bir müştəri ilə**
- B) iki müştəri ilə
- C) üç müştəri ilə
- D) çox müştəri ilə

**153) Sual:** Büdcəyə ödənişlər üzrə hesablaşmalar .... köməyi ilə həyata keçirilir:

- A) ödəniş tapşırığının**
- B) ödəniş tələbnaməsinin
- C) inkassa tapşırığının
- D) inkassa tələbnaməsinin

**154) Sual:** Bank vergi orqanını müştərilərinə hesablaşma hesabı açması haqda məlumatı ..... müddətində məlumat verməlidir:

- A) üç günə
- B) beş günə
- C) yeddi günə
- D) on günə

**155) Sual:** Yenidən yaradılan bank ..... açmaq imkanına malikdir:

- A) kart hesabı
- B) hesablaşma hesabı**
- C) yığım hesabı
- D) cari hesab

**156) Sual:** Əmanət müqaviləsi üzrə açıqdır:

- A) ssuda hesabı
- B) depozit hesabı**
- C) hesablaşma hesabı
- D) cari hesab

**157) Sual:** Təşkikatın maliyyələşdirmə olması üçün malik olmalıdır:

- A) hesablaşma hesabı
- B) cari hesab
- C) ssuda hesabı**
- D) depozit hesabı

**158) Sual:** Müəssisənin sahibkarlıq fəaliyyətindən satış pulunun köçürülməsi üçün istifadə edilir:

- A) hesablaşma hesabı**
- B) cari hesab
- C) depozit hesabı
- D) ssuda hesabı

**159) Sual:**Nizamnamə kapitalının keyfiyyəti üzrə tələbat bu .... müəyyən etməkdir:

- A) onun minimum həcmi
- B) onun minimum pul olmayan hissəsini
- C) onun minimum pul hissəsini
- D) onun formalasdırılması qaydasını

**160) Sual:**Biznes – plan təsdiq edir:

- A) təsisçilərin yığıncağında
- B) direktorlar şurasında
- C) səhmdarların yığıncağında
- D) bank müştərilərinin yığıncağında

**161) Sual:**Azərbaycanda əsasən üstünlük verilir:

- A) kommersiya
- B) səhmdar
- C) fərdi
- D) məhdud məsuliyyətli birlik formasında

**162) Sual:**Bank əməliyyatlarının uçotunun aparılması qaydaları meəyyən edir:

- A) AR-nın höküməti
- B) AR-nın maliyyə Nazirliyi
- C) AR-nın Mərkəzi Bankı
- D) AR-nın Vergilər Nazirliyi

**163) Sual:**Bank sazişi – bu:

- A) bank zəmanətinin verilməsi
- B) qiymətli metallarla əməliyyatlara
- C) xarici valyutanın alqı və satqısı
- D) səhm və istiqrazın alqı və satqısı

**164) Sual:**Bank əməliyyatlarına aiddir:

- A) pul vəsaitlərinin inkassasiyası
- B) lizing əməliyyatları
- C) pul əmanətlərinin sigortalanması
- D) müəssisələrin maliyyələşdirilməsi

**165) Sual:** Kredit təşkilatı – bu:

- A) banklar
- B) qeyri bank kredit təşkilatlarının
- C) xəzinədarlıq
- D) sıgorta təşkilatları

**166) Sual:** Kredit təşkilatlarının fərqi əlamətlərinə aiddir:

- A) hüquqi şəxs statusu və lisenziyanın mövcudlüyü
- B) əsas məqsəd kimi mənfəətin alınması
- C) lisenziyanın mövcudlüyü, hüquqi şəxs statusu və ısas məqsəd kimi məqsəd kimi mənfəətin alınması
- D) lisenziyanın mövcudlüyü

**167) Sual:** Mübadilə məntəqəsində əməliyyatların aparılması üçün nağdi xarici valyutanın satılma və satın alınma kursunu kim müəyyən edir?

- A) Mübadilə məntəqəsinin müdürü
- B) kredit təşkilatının rəhbəri
- C) Respublikanın Mərkəzi Bankı
- D) Avropa bankı

**168) Sual:** Rəsmi məzənnə qalxdıqda, passiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- A) Xərc
- B) Zərər
- C) Mənfəət, zərər
- D) Gəlir

**169) Sual:** Rəsmi məzənnə qalxdıqda, aktiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- A) Gəlir

- B) Gəlir, zərər
- C) Mənfəət
- D) Xərc**

**170) Sual:**Rəsmi məzənnə düşdükdə passiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- A) Gəlir
- B) Gəlir, xərc
- C) Zərər
- D) Xərc**

**171) Sual:**Rəsmi məzənnə düşdükdə, aktiv valyuta hesabları üzrə məzənnə fərqi nə kimi tanınır?

- A) Xərc
- B) Gəlir, xərc
- C) Mənfəət
- D) Gəlir**

**172) Sual:**Muhasibat balansında (uçotda) xarici valyutada ifadə olunmuş hesabların qalıqları rəsmi məzənnənin dəyişməsi nəticəsində nə olmalıdır?

- A) Korrektə olunmur (yenidən qiymətləndirilmir)
- B) 3 gün ərzində korrektə olunur
- C) 7 gün ərzində korrektə olunur
- D) Korrektə olunur (yenidən qiymətləndirilir)**

**173) Sual:**Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşma tarixi eynidirsə, əməliyyatların uçotu birbaşa hansı hesablarda aparılır?

- A) Balans və balansdan kənar hesablarda
- B) Balansdan kənar hesablarda
- C) Balans hesablarda**
- D) Subhesablarda

**174) Sual:**Xarici valyuta əməliyyatları zamanı sövdələşmə tarixi ilə valyutalaşma tarixi müxtəlif olduqda, əməliyyatların uçotu əqd bağlandığı tarixdən valyutalaşdırma tarixinə qədər hansı hesablarda aparır?

- A) Balans hesabda
- B) Balans və balansdan kənar hesabda
- C) Balansdan kənar hesabda**
- D) Digər hesabda

**175) Sual:** Xarici valyuta əməliyyatlarının uçota alınması zamanı, rəsmi məzənnə ilə sövdələşmə məzənnəsi arasındaki fərq ..... və ya ..... kimi tanınır:

- A) Gəlir və ya zərər
- B) Zərər və ya xərc
- C) Gəlir və ya xərc**
- D) Gəlir və ya mənfəət

**176) Sual:** Xarici valyuta əməliyyatlarına dair muhasibat yazılışları hansı məzənnəyə uyğun olaraq həyata keçirilir?

- A) Sövdələşmə məzənnəyə
- B) Valyutalaşma məzənnəyə
- C) Sövdələşmə və valyutalaşma məzənnəyə
- D) Rəsmi məzənnəyə**

**177) Sual:** Xarici valyuta əməliyyatlarının uçotunun əsasını nə təşkil edir?

- A) Valyuta sistemi
- B) Valyuta və multivalyuta sistemi
- C) Multivalyuta sistemi**
- D) Digər sistemlər

**178) Sual:** Bankın vergi uçotu sistemi onlar tərəfindən təşkil edilir:

- A) Azərbaycan MB-nin qərarı üzrə
- B) sərbəst
- C) bankın vergi ödəyiçisi kimi qeyd olunduğu yerdə vergi orqanının qərarı üzrə**
- D) Azərbaycanın Maliyyə Nazirliyinin qərarı üzrə

**179) Sual:** Vergi uçotu məqsədilə uçot siyasəti banklar üçün:

- A) mütləqdir
- B) məsləhətdir
- C) arzuolunandır
- D) səbəstdir

**180) Sual:** Uçot siyasetinin dəyişməsi əks etdirilir:

- A) bankın hesabatında
- B) audit rəyində
- C) balansda
- D) planlaşdırımda

**181) Sual:** Uçot siyaseti – bu:

- A) mühasibat uçotu və vergiqoymانın qaydasının aparılmasını tənzimləyən sənəd
- B) mühasibat uçotunun aparılması üzrə metodik göstəriş
- C) təşkilatda uçotun aparılması qaydası
- D) təşkilatda planlaşdırma qaydası

**182) Sual:** Menecer mühasib aşağıdakını başa düşən mütəxəssis olmalıdır:

- A) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat, statistika
- B) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma, menecment, riyaziyyat
- C) mühasibat uçotu, planlaşdırma, menecmenti
- D) mühasibat uçotu, planlaşdırma, proqnozlaşdırma

**183) Sual:**

**184) Sual:** Bankda maliyyə cəvabdehliyi mərkəzi – bu:

- A) quruluş bölmələri, ayrı-ayrı layihələr və fəaliyyətin istiqamətləri
- B) quruluş bölmələri və aynı aynı layihələr
- C) ayrı –ayrı layihələr
- D) quruluş bölmələri

**185) Sual:**Büdcə prosesinin uçot blokuna daxildir:

- A) mühasibat, əməli və marketinq uçotu
- B) mühasibat və əməli uçotu
- C) mühasibat uçotu
- D) marketing uçotu

**186) Sual:**Büdcələmənin obyekti kimi çıxış edir:

- A) bütün biznesin təşkili
- B) ayrı-ayrı bütçet göstəricilərinin bölmələrin
- C) fəaliyyətin ayrı-ayrı seqmentləri
- D) fəaliyyətin bütün seqmentləri

**187) Sual:**

**188) Sual:**Baş mühasib hər gün nəzarət edir:

- A) kassa əməliyyatlarının nəticəsi, pulun tam mədaxil edilməsi, pul vəsaitinin düzgün yaradılması və qorunmasına
- B) kassa əməliyyatlarına qərar, pulun tam mədaxil edirləməsi
- C) kassa əməliyyatlarınıq qərar
- D) pulun tam mədaxil edilməsi

**189) Sual:**Vəzifəli şəxs tərəfindən əlavə nəzarətə aiddir:

- A) lizinq əməliyyatları
- B) filiallarla hesablaşmalar
- C) müştərilərə açılan bank hesabları
- D) ipoteka əməmliyatları

**190) Sual:**

**191) Sual:**Bank uçotunun mərkəzləşdirilmiş təşkili zamanı:

- A) bütün uçotun işçiləri bankın vahid struktur bölmələrinə daxildir
- B) uçot işçiləri hər bir liniya bölgəsində mövcuddur

- C) bankın təsərüfat daxili fəaliyyətində aparılır
- D) müəyyən növ işləri yerinə yetirən əməliyyatlar qrupu yaradıla bilinər

**192) Sual:** Bankın uçot - əməliyyat aparatının quruluşu əsasən asılıdır:

- A) göstərilən xidmətlərin növündən və müştərilərin sayından
- B) yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, nizamnamə kapitalının həcmindən
- C) yerinə yetirilən xidmətlərin növündən, müştərilərin sayından, bankın texniki təchizatından
- D) nizamnamə kapitalının həcmindən, bankın texniki təchizatından

**193) Sual:** Bankın uçot əməliyyat heyyəti öz fəaliyyətini həyata keçiri:

- A) Azərbaycan Respublikasının bank qanunvericiliyinə uyğun həyata keçirir
- B) bank rəhbərliyinin təsdiq etdiyi vəzifə təlimatları əsasında
- C) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişi əsasında
- D) Azərbaycan Respublikası Vergilər Nazirliyinin göstərişi əsasında

**194) Sual:** əməliyyat vaxtı müştərilərdən qəbul edilən bütün sənədlər, uçotda əks etdirilir:

- A) həmin gün
- B) sonrakı gün
- C) üç gündən sonra
- D) beş gündən sonra

**195) Sual:** Bankın iş gününə daxildir:

- A) müştərilərə xidmət, tutuşdurma və günü bağlama
- B) müştəriyə xidmət və hesabatın son təsdiqi
- C) sənədlərin tutuşdurtma və bağlamaq, həm də hesabatın son təsdiqi
- D) müştərilərə xidmət, tutuşdurma və günü bağlanması, həmdə hesabatın son təsdiqi

**196) Sual:** Maliyyə uçotunun məlumatları yalnız bütövlükdə istifadə edilir:

- A) xarici istifadə edənlər
- B) daxili istifadə edənlər
- C) sıgorta təşkilatları

D) ipoteka fondları

**197) Sual:** İdarəcilik uçotu sistemində informasiya üçün:

- A) idarəcilik qərarları və planlaşdırmanın qəbulu
- B) idarəcilik qərarının qəbulu, həqiqi nəticəyə nəzarətin təmin edilməsi
- C) idarəcilik qərarının qəbyl edilməsi, planlaşdırma və həqiqi nəticəyə nəzarətin təmin edilməsi
- D) idarəcilik qərarının qəbulu, planlaşdırma, fəaliyyətin alternativ istiqamətin qiymətləndirilməsi və həqiqi nəticəyə nəzarətin təmin edilməsi**

**198) Sual:** İdarəcilik uçotu əks etdirir:

- A) həqiqi məlumatları**
- B) proqnoz məlumatlarını
- C) plan göstəricilərini
- D) sair məlumatları

**199) Sual:** İdarəcilik uçotu ilk növbədə zəruridir:

- A) menecerə**
- B) daxili və xarici istifadə edənlərə
- C) səhmdarlarla və investorlara
- D) mühasib menecerlərə

**200) Sual:** Baş mühasib malik olmalıdır:

- A) bir müavin**
- B) iki müavin
- C) üç müavin
- D) bir müavindən artıq

**201) Sual:** Bankın baş mühasibi:

- A) uçot işçilərinin vəzifələrini müəyyən edir
- B) uçot işçilərinin vəzifə səlahiyyətlərini təsdiq edir**
- C) sənədlər dövriyyəsinin qrafiki kimi işləyir
- D) bank işçilərinə metodiki köməklik göstərir

**202) Sual:**Başqa kommersiya bankına depozit vəsaitinin köçürülməsi həyata keçirilir:

- A) ödəniş tapşırığı
- B) ödəniş tələbnaməsi
- C) nağd ödənişə elan
- D) xərc kassa orderi

**203) Sual:**Banklararası hesablaşmalar aparılır:

- A) HKM
- B) klirinq- mərkəzi
- C) bank filialı
- D) bank şöbəsi

**204) Sual:**əməliyyat işçisi sənədləri yoxladıqdan sonra :

- A) sənədi imzalayır
- B) möhür vurur
- C) baş mühasibata verilir
- D) şöbə müdirlərinə verir

**205) Sual:**Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman..... hesabı istifadə edilir:

- A) inkasso
- B) sənədli akkreditiv
- C) bank köçürməsi
- D) ödəniş tapşırığı

**206) Sual:**Qısa valyuta mövqeyinin açılması – bu nə vaxt ki öhdəçilik:

- A) tələbdən çoxdur
- B) tələbdən azdır
- C) tələb orta səviyyədədir
- D) tələb yoxdur

**207) Sual:**Kredit təşkilatının vasitəsilə aparılan ödənişlər və müştərilərin hesabları haqda məlumatlar ..... tərkibinə daxil olur:

- A) aylıq hesabatın
- B) rüblük hesabatın
- C) yarımlı illik hesabatın
- D) illik hesabatın

**208) Sual:**Bankın anbarından materialın buraxılması tələbnaməsinin üçüncü nüsxəsi verilir:

- A) mühasibata
- B) anbardara
- C) alana
- D) cavabdeh şəxsə

**209) Sual:**Əsas vəsaitlər uçota qəbul edilir:

- A) ilkin dəyərdə
- B)** alış dəyərində
- C) bazar dəyərində
- D) sair dəyərdə

**210) Sual:**Nağdsız hesablaşmalar aparılır:

- A) ödəniş tapşırığı ilə
- B) ödəniş tələbnaməsi ilə
- C) akkreditivlə
- D) qəbzlə

**211) Sual:**Bankomat müştəriyə verir:

- A) nağd pul və əməliyyatın aparılması haqda qəbz
- B) şəxsi hesabda vəsaitin qalığı haqda arayış
- C) nağd pul
- D) əməliyyatın aparılması haqda qəbz

**212) Sual:**Müəyyən kredit sazişində iştirak hüquq və vəzifələri müəyyən edilir:

- A) AR-nın mülkiyyət kodeksində
- B) kredit müqaviləsində**
- C) maliyyə planında
- D) kredit planında

**213) Sual:** Banklararası kredit və depozitlər haqda məlumat hesabatın tərkibinə daxil olur:

- A) aya**
- B) rübə
- C) yarım ilə
- D) ilə

**214) Sual:** Valyuta və pul bazarlarında əməliyyatlar haqda hesabata daxildir:

- A) əməliyyat hesabati**
- B) aylıq hesabat
- C) rüblük hesabat
- D) illik hesabat

**215) Sual:** Əlavə dəyər vergisindən azad edilir:

- A) depozit əməliyyatları
- B) xarici valyutanın alqısı
- C) inkassasiya üzrə əməliyyatlar
- D) xarici valyutaların satışı**

**216) Sual:** Mənfəət və itkilər hesabatında əks etdirən simvollar ..... əks etdirir:

- A) üç rəqəmi
- B) dörd rəqəmi**
- C) beş rəqəmi
- D) altı rəqəmi

**217) Sual:** Valyuta əməliyyatlarının siyahısı əks etdirilir:

- A) AR-nın mülki məcəlləsində

**B)** “Valyuta tənzimlənməsi və valyuta nəzarəti” qanununda

**C)** “Bank fəaliyyəti” haqda qanunda

**D)** Valyutanın alqısı – satqısı haqda lisenziyada

**218) Sual:**Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:

**A)** aktiv əməliyyatlar

**B)** passiv əməliyyatlar

**C)** vasitəçilik əməliyyatları

**D)** başqa əməliyyatlar

**219) Sual:**Qiymətlilərin qorunub saxlanılan yerin açarı saxlanılır:

**A)** bankın rəhbərində

**B)** bankın baş mühasibində

**C)** qiymətlilərin saxlanılmasına cavabdeh olan vəzifəli şəxs, kassa işçisi

**D)** bankın kassa işçisi

**220) Sual:**Kreditləşmənin obyekti – bu

**A)** hüquqi şəxs

**B)** fiziki şəxs

**C)** maliyyələşdirilən obyekt

**D)** kredit müqaviləsi

**221) Sual:**Bankomatın nağd pulla yüklənməsi aparılır:

**A)** hər gün

**B)** iki gündən bir

**C)** üç gündən bir

**D)** lazımlı olanda

**222) Sual:**Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır:

**A)** hesablaşma hesabı

**B)** ehtiyat hesabı

- C) cari hesab
- D) ssuda hesabı

**223) Sual:**Akkreditiv- bu:

- A) örtülü
- B) geri çağrılan
- C) bağlı
- D) geri çağrılmayan

**224) Sual:**Faktorinq əməliyyatları- bu:

- A) nağd pulun verilməsidir
- B)** hesab- qaimənin alınmasıdır
- C) debitor borcudur
- D) kreditor borcudur

**225) Sual:**İnkasso tapşırığı yayılır:

- A) üç nüsxədə
- B)** dörd nüsxədə
- C) beş nüsxədə
- D) altı nüsxədə

**226) Sual:**Yenidən qiymətləndirmə zamanı hesabin qalığı gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur:

- A) hər gün
- B)** hər ay
- C) hər rüb
- D) hər il

**227) Sual:**Kommersiya bankları qiymətli kağızlar bazarında .... sifətində çıxış edə bilərlər.

- A) öz qiymətli kağızlarının emitenti kimi
- B) qiymətli kağızları alan investor kimi
- C) başqa qiymətli kağızların investoru kimi

D) vasitəçi

**228) Sual:** Axşam kassaları aşağıdakı əməliyyatları aparır:

- A) nağd pulun qəbulu
- B) nağd pulun verilməsi
- C) nağd pulun inkassasiyası
- D) pulun ehtiyata keçirilməsi

**229) Sual:** Emissiyon qiymətli kağızlara aiddir:

- A) istiqrazlar
- B) sertifikatlar
- C) veksellər
- D) opşionlar

**230) Sual:** Kredit dosyesi saxlanılır:

- A) beş il
- B) on il
- C) iyirmi il
- D) müddətsiz

**231) Sual:** Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir:

- A) bank rəhbərinin sərəncamı
- B) bankın baş mühəsibinin tapşırığı
- C) məhkəmə orqanının qərarı
- D) kredit şöbəsinin tapşırığı

**232) Sual:** Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir:

- A) istehlak krediti
- B) sadə kredit
- C) ipoteka krediti
- D) kredit xətti

**233) Sual:**Hüquqi şəxsə (bankdan başqa) kredit köçürülür:

- A) hesablaşma hesabına
- B) müxbir hesabına
- C) cari hesaba
- D) ssuda hesabına

**234) Sual:**Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- A) memorial order
- B) xərc kassa orderi
- C) mədaxil kassa orderi
- D) düzəliş orderi

**235) Sual:**Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır:

- A) həmin dövrdə, hansı ki hesablanılıb
- B) hesabat ilinin sonunda
- C) hesabat ilinin əvvəlində
- D) hər ay

**236) Sual:**Ticarət təşkilatlarına adətən açılır:

- A) sadə ssuda hesabı
- B) xüsusi ssuda hesabı**
- C) hesablaşma hesabı
- D) kredit xətti

**237) Sual:**Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir:

- A) təsisçilik müqaviləsi
- B) qeydiyyat haqqında şəhadətnamə
- C) kredit müqaviləsi**
- D) kreditin verilməsi haqda razlaşma

**238) Sual:**Sənayedə bank adətən kreditləşdirir:

- A) xammal və material
- B) hesablarda olan vəsait
- C) hazır məhsullar
- D) yolda olan mallar

**239) Sual:**Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir:

- A) müəssisənin rəhbərliyi haqda məlumat
- B) biznes – plan**
- C) imza və möhür nümunəsi kartoçkası
- D) maliyyə planı

**240) Sual:**Krediti rəsmiləşdirməyə hazırlaşan zaman:

- A) borc alanın anketləşdirilməsi aparılır
- B) borc alanın sənədlərinin təhlili həyata keçirilir**
- C) kreditin mühasibat rəsmiləşdirilməsi aparılır
- D) müştəri və bank arasında kredit müqaviləsi bağlanılır

**241) Sual:**Fiziki şəxslərdən pul vəsaitinin kassaya qəbulu aparılır:

- A) nağd ödənişə elanlar
- B) mədaxil kassa orderilə**
- C) xərc kassa orderilə
- D) memorial orderilə

**242) Sual:**Bankın kassa proqnozu ..... əsasında tərtib edilir:

- A) mühasibat uçotu məlumatları;
- B) kassa sifarişi
- C) müştərinin ilkin rəsmiləşdiriyi sənədlər**
- D) bankın müştərilərinin tərtib etdiyi məlumatlar

**243) Sual:**əməliyyat günü başa çatdıqdan sonra nağd pulun qəbulu üçün işləyir:

- A) mədaxil- məxaric kassası
- B) yenidən sayma kassası
- C) gündüz kassası
- D) axşam kassası**

**244) Sual:**Satış pulunun inkassasiyası zamanı müşahidə vərəqəsi rəsmiləşdirilir:

- A) bir nüsxədə
- B) iki nüsxədə**
- C) üç nüsxədə
- D) dörd nüsxədə

**245) Sual:**Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə .... icazə verilir:

- A) ayda bir dəfə
- B) yarımdə bir dəfə
- C) ildə bir dəfə**
- D) iki ildə bir dəfə

**246) Sual:**əsas vəsaitlərin uşot vahidinə aiddir:

- A) inventar obyektləri
- B) manatla dəyərdə
- C) ədədlə miqdarda**
- D) bazar dəyərində

**247) Sual:**Nağd ödənişin elanı ibarətdir:

- A) bir hissədən
- B) iki hissədən**
- C) üç hissədən
- D) dörd hissədən

**248) Sual:**Bank işçisindən bankın kassasına daxil olan nağd pulun uçotu üçün hansı hesabdan istifadə olunur

- A) 40702

- B) 60305
- C) 60308
- D) 20209
- E) 20305

**249) Sual:**əmanət hesabına fiziki şəxslərdə nağd pulların daxil olması zamanı:

- A) hesab üzrə debet dövriyyəsi artır
- B) hesab üzrə debet dövriyyəsi azalır
- C) hesab üzrə kredit dövriyyəsi artır
- D) hesab üzrə kredit dövriyyəsi azalır
- E) həm kredit həm debet dövriyyəsi artır

**250) Sual:**Hesabat arayışını kim tərtib edir

- A) kassir
- B) mühasib
- C) kassa müdürü
- D) nəzarətçi
- E) əməliyyat işçisi

**251) Sual:**Məxaric üzrə kassa jurnalını kim doldurur

- A) kassir
- B) mühasib
- C) kassa müdürü
- D) nəzarətçi
- E) əməliyyat işçisi

**252) Sual:**Mədaxil üzrə kassa jurnalını kim doldurur

- A) kassir
- B) mühasib
- C) kassa müdürü
- D) nəzarətçi

E) bankın müdürü

**253) Sual:**Nağd pul və digər qiymətlilərlə əməliyyat aparan kassa işçiləri ilə:

- A) Tam maddi məsuliyyət üzrə müqavilə bağlanılır
- B) məxfilik haqqında müqavilə bağlanılır
- C) maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır
- D) sıgorta müqaviləsi imzalanır
- E) hüquqi müqavilə imzalanır

**254) Sual:**Qiymətlilərin qorunması və nağd pulların saxlanması üzrə məsul şəxslərin məsuliyyəti hansı sənəd əsasında müəyyənləşdirilir

- A) Milli Məclisin qanunu ilə
- B) Mərkəzi Bankın normativ sənədi ilə
- C) kredit təşkilatının sərəncamı ilə
- D) Maliyyə Nazirliyinin sərəncamı ilə
- E) kassa rəhbərinin göstərişi ilə

**255) Sual:**Günün axırına kredit təşkilatlarının əməliyyat kassasında nağdı pul saxlanması minimum qalığı hansı sənəd əsasında müəyyən edilir

- A) Milli Məclisin qərarı ilə
- B) Mərkəzi Bankın normativ sənədi ilə
- C) kredit təşkilatının sərəncamı ilə
- D) Maliyyə Nazirliyinin sərəncamı ilə
- E) kassa rəhbərinin sərəncamı ilə

**256) Sual:**Kredit təşkilatlarının əməliyyatları müəyyənləşdirilir

- A) «Banklar haqqında qanun» və Mərkəzi Bankın lisenziyası əsasında müəyyən olunan əməliyyatların siyahısı ilə
- B) Mərkəzi Bankın əsasnaməsi ilə
- C) kredit təşkilatı rəhbərinin hazırladığı qaydalarla
- D) Mərkəzi Bankın normativ aktlarının tələbi əsasında
- E) bankın rəhbərinin istəyi ilə

**257) Sual:**Mərkəzi Bankın ərazi idarələrindəki müxbir hesablarından çıkış aldıqdan sonra əməliyyat aparılır

- A) növbəti gündən gec olmayaraq kredit təşkilatlarının iş günü başlananadək
- B) iş həftəsinin son günündən gec olmayaraq
- C) hesabat dövrü ərzində
- D) iş günündən sonra
- E) üç gündən sonra

**258) Sual:** Elektron sənədlərin ləğvi aşağıdakı müddətlərdə aparılır

- A) kağız daşıyıcılarının ləgvindən bir il keçdikdən sonra
- B)** kağız daşıyıcıları üzrə sənədlərin sürətlərinin ləğvi ilə eyni zamanda
- C) bankın rəhbərliyi ilə razılışdırıldıqdan sonra kağız daşıyıcılarının ləgvindən bir il sonra
- D) bu sənədlərin kağız daşıyıcılarında olan surəti ləğv edilmir və arxivdə saxlanılır

**259) Sual:** Memorial mühəsibat sənədləri saxlanılır:

- A) hər ay üzrə balans hesablarının azalan sırasına görə
- B)** debetləşdirilən balans hesablarının artan nömrələri üzrə hər iş günü üçün tikilmiş gündəlik sənədlər
- C) bütün il üzrə, aylar üzrə tikilmələri
- D) debit-balans hesablarının artan qaydasında həftəlik tikilmələri
- E) bankın kassasında

**260) Sual:** Mühəsibat yazılışlarında düzəlişlərə:

- A) icazə verilmir
- B) yalnız bankın rəhbərinin icazəsi ilə
- C)** storno metodu ilə aparılana icazə verilir
- D) icazə verilir, lakin buna görə inzibati cəza nəzərdə tutulur
- E) baş mühəsibin razılığı ilə

**261) Sual:** Əməliyyat günü başa çatdıqdan sonra banka təqdim olunan hesablaşma – pul sənədləri bir qayda olaraq müştərilərin hesablarına növbəti iş günündə yazılır. Əməliyyat günün dəqiq vaxtı müəyyən olunur:

- A) Mərkəzi Bankın əsasnaməsi ilə
- B) kassa işçisi tərəfindən
- C)** bankın rəhbəri tərəfindən

- D) bankın müştərisi tərəfindən
- E) bankın mühəsibi tərəfindən

**262) Sual:** Bank sənədləri öz sənəd dövriyyəsində ..... intervaldan keçir

- A) bir qayda olaraq dörd
- B) iki interval
- C) əllidən çox
- D) sənədlərin uçot registrinə daxiledilməsindən ibarət olan bir interval
- E) beş interval

**263) Sual:** Əməliyyat günü ərzində hesablaşma kassa sənədlərinin qəbulu rəsmiləşdirilməsi və hesablarda əks olunması müddəti

- A) bir iş həftəsi ərzində
- B) rüb ərzində
- C) cari ilin sonuna dək
- D) həmən gün**
- E) iki gün ərzində

**264) Sual:** Sənəd dövriyyəsi dedikdə başa düşülür

- A) banka daxil olan sənədlərin hərəkəti (sxemi)
- B) HKM vasitəsi ilə sənəd dövriyyəsi
- C) sənədlərin bankdan çıxdığı andan hərəkəti (sxemi)
- D) müştərilərin və bankın bütün sənədlərinin banka daxil olma müddətindən günün sənədlərinə daxil edilənədək müddət**
- E) banklararası sənədlərin hərəkəti

**265) Sual:** Bank sənədləri dedikdə ..... başa düşülür

- A) bank uçotunda əks etdirilməyə əsas verən bütün sənədlər**
- B) kredit təşkilatının rəhbəri və ya baş mühəsibi tərəfindən imzalanan sənədlər
- C) Mərkəzi Bankın əsasnaməsinə uyğun sənədlər
- D) yalnız tədiyyə tapşırığı, ödəniş tələbnaməsi və akkreditivi
- E) hesablaşma sənədləri

**266) Sual:**Müxbir hesablar üzrə əməliyyat aparmağa əsas verir

- A) kassa məxaric orderi
- B) kassa mədaxil orderi
- C) müşahidə cədvəli
- D)** HKM tərəfindən banka verilən müxbir hesab üzrə çıxarış
- E) Maliyyə Nazirliyinin əsasnaməsi

**267) Sual:**Bank sənədləri bölünür:

- A) kassa və mədaxil
- B) mədaxil-məxaric
- C) balans və balansdankənar
- D)** kassa və memorial
- E) hesablaşma

**268) Sual:**Tətbiq olunası sənədlərin siyahısı əks olunur

- A)** Azərbaycan sənəd idarəciliyində
- B) Mərkəzi Bankın əsasnaməsi ilə
- C) Mərkəzi Bankın tövsiyyələrində
- D) dövlətin bank sənədləri siyahısında
- E) Maliyyə Nazirliyi əsasnaməsində

**269) Sual:**Sinteik uçot sənədidir

- A) şəxsi hesabdan çıxarış
- B) qalıq cədvəli və gündəlik balans
- C)** gündəlik dövriyyə cədvəli və gündəlik balans
- D) qalıq cədvəli və şəxsi hesab
- E) aylıq balans

**270) Sual:**Bank müştərisinin şəxsi hesabından çıxarış .....nüsxdə çap edilir

- A) üç
- B) bir

- C) iki
- D) dörd
- E) çap edilmir

**271) Sual:**Şəxsi hesab üzrə əməliyyatlar əks edilir

- A) şəxsi hesabın aparılması üçün müəyyən olunan blank formasında
- B) bank daxili əməliyyatların əks olunduğu qeydiyyat kitabında
- C) açılmış hesabların qeydiyyatı kitabında
- D) sintetik hesabda
- E) adi kağızlarda

**272) Sual:**Sintetik uçotun məqsədidir

- A) analitik uçot sənədlərində pul vəsaitlərinin, qiymətlilərin mövcudluğu və hərəkətinə nəzarət
- B)** analitik uçot məlumatlarının sintetik hesablar üzrə qruplaşdırılması
- C) idarəetmə qərarlarının qəbulu üçün sintetik uçotdan istifadə
- D) analitik uçot əməliyyatları üzrə dəqiq məlumatların əldə edilməsi
- E) balans məlumatlarını qruplaşdırmaq

**273) Sual:**əməliyyat jurnalının aparılmasında məqsəd.....

- A) cari günün əməliyyatları üzrə qalıqların çıxarılması
- B) bank daxili əməliyyatların uçotunu aparmaq
- C) hesablar üzrə balansı müəyyənləşdirmək
- D) əməliyyatları sintetik uçotda əks etdirmək
- E) müştərilərlə münasibət qurmaq

**274) Sual:**Sintetik uçot məlumatlarından istifadə edilir:

- A) ilkin pul hesablaşma sənədlərinin ümumiləşdirilməsində
- B)** bank fəaliyyətinin təhlili və idarə olunmasında
- C) mühasibat hesablarına nəzarətdə
- D) bankın daxili fəaliyyəti haqqında məlumatların ümumiləşdirilməsində
- E) ikili yazılış qaydalarında

**275) Sual:**Hər bir ikinci sıra balans sintetik hesabına açılır.....

- A) analitik uçotun şəxsi hesabı
- B) birinci sıra hesablar
- C) balans hesabları
- D) balansdan kənar analitik hesab
- E) gizlin hesab

**276) Sual:**Sintetik uçot sənədləri tərtib edilir

- A) illik
- B) rüblük
- C) gündəlik
- D) həmişə**
- E) aylıq

**277) Sual:**Analitik uçot sənədləri tərtib edilir

- A) illik
- B) rüblk
- C) gündəlik**
- D) aylıq
- E) bank müdirinin müəyyən etdiyi tarixdə

**278) Sual:**Sintetik uçot sənədidir

- A) ödəniş tapşırığı
- B) memorial order
- C) gündəlik dövriyyə cədvəli**
- D) şəxsi hesablar
- E) balans hesabları

**279) Sual:**Sintetik uçot sənədinə daxildir:

- A) tədiyyə tələbnamsı

- B) memorial order
- C) gündəlik balans**
- D) hesablar üzrə qalıq cədvəli
- E) hesablar planı

**280) Sual:**Analitik uçot sənədlərinə daxildir

- A) ödəniş tapşırığı
- B) pul çeki
- C) hesablar üzrə qalıq cədvəli**
- D) gündəlik dövriyyə cədvəli
- E) çek kitabçaları

**281) Sual:**Analitik uçot sənədinə aiddir

- A) ödəmə tapşırığı
- B) pul çeki
- C) şəxsi hesablar**
- D) gündəlik balans
- E) aylıq balans

**282) Sual:**Sintetik uçot sənədidir:

- A) faizlərin hesablama cədvəli
- B) gündəlik dövriyyə cədvəli**
- C) şəxsi hesablar
- D) hesablar üzrə qalıq cədvəli
- E) mədaxil orderi

**283) Sual:**Sintetik uçot sənədidir:

- A) şəxsi hesablar
- B) hesablar üzrə qalıq cədvəli
- C) gündəlik balans**
- D) faizlərin hesablanması cədvəli

E) kassa kitabı

**284) Sual:** Analitik uçot sənədidir

- A) gündəlik balans
- B) gündəlik dövriyyə cədvəli
- C) hesablar üzrə qalıq cədvəli**
- D) aylıq balans
- E) rüblük balans

**285) Sual:** Analitik uçotun sənədidir

- A) şəxsi hesablar**
- B) gündəlik balans
- C) gündəlik dövriyyə cədvəli
- D) aylıq balans
- E) illik balans

**286) Sual:** Kredit təşkilatının balansı .....sıra hesabları əsasında tərtib edilir.

- A) birinci sıra
- B) ikinci sıra
- C) həm birinci həm ikinci**
- D) balans arxası hesablar üzrə
- E) üçüncü sıra hesabları üzrə

**287) Sual:** Açılmış hesabların qeydiyyat kitabı doldurulur:

- A) yalnız elektron qaydasında
- B) yalnız kağız daşıyıcısında
- C) elektron formada və ya kağız daşıyıcısı formasında**
- D) istənilən qaydada
- E) əl yazması qaydasında

**288) Sual:** Müştərinin şəxsi hesabından çıkış verilir:

- A) yalnız elektron formasında
- B) yalnız kağız daşıyıcısı formasında
- C) elektron formada və ya kağız daşıyıcısı formasında
- D) şifahi formada
- E) şəxsi hesabın özü

**289) Sual:**Şəxsi hesablarda yazılış ..... əsasında aparılır.

- A) analitik uçot sənədləri
- B) sintetik uçot sənədləri
- C) həm analitik, həm sintetik uçot sənədləri
- D) ilkin sənədlər**
- E) kassa sənədləri

**290) Sual:**Müştərilərə açılan hesabların qeydiyyatı kitabında aşağıdakı məlumat məcburidir:

- A) yuxarı təşkilatın adı
- B) şəxsi hesabın adı
- C) bank hesabı müqaviləsinin tarixi və nömrəsi**
- D) şəxsi hesabın sahibinin adı
- E) müştərinin imzası

**291) Sual:**Müştərilərə açılmış hesabların qeydiyyatı kitabında aşağıdakı məlumatlar məcburidir:

- A) hesabın açılma tarixi**
- B) şəxsi hesabın adı
- C) yuxarı təşkilatın adı
- D) müştərinin fəaliyyət növü
- E) müştərinin imzası

**292) Sual:**əməliyyat günü ərzində Mühasibat xidmətinə daxil olan sənədlər kredit təşkilatının hesablarında əks olunur:

- A) ertəsi iş gündündən gec olmayaraq
- B) həmin günü**
- C) kredit təşkilatı tərəfindən müəyyən olunan müddətlərdə

D) başqa vaxtlarda

E) bankın müdirinin göstərdiyi müddətdə

**293) Sual:**Kredit təşkilatında əməliyyat gününün müddəti ..... tərəfindən müəyyən edilir.

A) Mərkəzi Bankın göstərişi ilə

B) Mərkəzi Bankın baş mühəsibi

**C) kredit təşkilatının özü**

D) Mərkəzi Bankın normativ sənədi

E) yerli icra hakimiyyəti

**294) Sual:**Nağd pulların banka verilməsi üçün elanı tərtib edir:

A) yalnız müştəri

B) yalnız kredit təşkilatının işçisi

**C) müştəri və ya kredit təşkilatının işçisi**

D) bankın uçot işçisi

E) bankın müdürü

**295) Sual:**Mühasibat işçilərini və dəqiq vəzifələrini və onların xidmət göstərdiyi hesabları müəyyən edir:

A) kredit təşkilatının rəhbəri

**B) kredit təşkilatının baş mühəsibi**

C) mərkəzi Bankın normativ sənədi

D) banklar haqqında qanun

E) Maliyyə idarəsinin təlimatı

**296) Sual:**Mühasibat işçiləri məşğuldurlar:

**A) Pul hesablaşma sənədlərinin qəbulu və sənədlərə nəzarət**

B) müştəriləri dinləməklə

C) pul hesablaşma sənədlərinin verilməsi ilə

D) nağd pulların qəbulu və verilməsi ilə

E) nağdsız hesablaşmalarla

**297) Sual:**Xarici valyutada əməliyyatların uçotu aparılır:

- A) ayrıca balans hesablarında
- B) manatla aparılan balans hesablarında**
- C) balansın ayrıca bölməsinin hesablarında
- D) manatla aparılan şəxsi hesablarda
- E) balansdan kənar hesablarda

**298) Sual:**Balansdan kənar hesabdır:

- A) 40702
- B) 90902**
- C) 70102
- D) 45818
- E) 30162

**299) Sual:**Balans hesabıdır:

- A) 90901
- B) 90916
- C) 3012**
- D) 90902
- E) 91816

**300) Sual:**Balans və balansdan kənar hesabların müxabirləşməsinə

- A) icazə verilir
- B) icazə verilmir**
- C) yalnız illik hesabatın tərtibində icazə verilir
- D) Mərkəzi Bankın razılığı ilə icazə verilir.
- E) idarə heyətinin razılığına əsasən icazə verilir

**301) Sual:**İkitərəfli yazılış metodu ..... hesabların müxabirləşməsində istifadə olunur.

- A) yalnız balans hesablarının
- B) yalnız balansdan kənar hesabların**

- C) balans və balansdan kənar hesabların
- D) Mərkəzi Bankın icazə verdiyi hesabların
- E) müxbir hesablarla

**302) Sual:** Bankın hesab planında aktiv-passiv hesabları əks olunurmu:

- A) Hə
- B) yox**
- C) bankın uçot siyasetindən asılı olaraq
- D) Mərkəzi Bankın icazəsi ilə
- E) Maliyyə Nazirliyinin razılığı ilə

**303) Sual:** Bankın hesab planı dedikdə ..... başa düşülür.

- A) mühasibat uçotunun sintetik hesablarının sistemləşdirilmiş siyahısı
- B) mühasibat uçotunun analitik hesablarının siyahısı
- C) hesabların iqtisadi məzmununa görə qruplaşdırılması
- D) hesablar üzrə qruplaşdırılmış cədvəl
- E) bank əməliyyatlarının əks olunması

**304) Sual:** İnventarlaşma ..... tərəfindən müəyyən edilir:

- A) səhmdarların yığıncağı
- B) baş Mühasib
- C) müvəkkil şəxs
- D) bankın rəhbəri**
- E) yuxarı təşkilat

**305) Sual:** Mühasibat uçotu hesablarının təyinatıdır

- A) yekcins bank əməliyyatlarının qruplaşdırılması və cari uçotu
- B) cari əməliyyatların əks olunması
- C) hesabatların təqdim edilməsi
- D) bankın balansının tərtibi
- E) hesab planının mövcudluğu

**306) Sual:**İnventarlaşma..... demekdir.

- A) təşkilatların əmlak və öhdəlikləri bu təşkilatın əmlak və öhdəliklərindən ayrılıqda uçota alınması
- B) əmlak və öhdəliklərin qiymətləndirilməsi
- C) əmlakın və öhdəliklərin və onların qiymətləndirilməsinin vəziyyəti və mövcudluluğunun yoxlanması və sənədli təsdiqi**
- D) əmlakın mühasibat uçotunda faktiki əks olunması
- E) əmlakın mövcudluğu

**307) Sual:**Mühasibat uçotu üzrə sənədlər ..... təmin edir.

- A) Bank fəaliyyəti haqqında dəqiq məlumat almaq
- B) Bank fəaliyyətinin tam və arası kəsilməz əksini**
- C) mühasibat uçotunun normativ aktlara uyğunluğunu
- D) Dövlət ilə kredit təşkilatı arasında fikir ayrılığının yaranmamasını
- E) statistik məlumatlara uyğunluğunu

**308) Sual:**Bankın aktiv passivləri onların əldə edilməsi və ya mövcudluğu anında.....uçota alınır:

- A) faktiki dəyəri ilə
- B) ilkin dəyəri ilə**
- C) bərpa dəyəri ilə
- D) balans dəyəri ilə
- E) köhnəlmə nəzərə alınmaqla

**309) Sual:**Məzmunun formaya nisbətən üstünlük prinsipi dedikdə..... başa düşülür.

- A) əməliyyatlar onların hüquqi formasına müvafiq əks olunur
- B) Mərkəzi Bankın normativ aktlarına müvafiq olaraq əks etdirilir
- C) əməliyyatlar onların iqtisadi mahiyyətinə görə əks olunur**
- D) əməliyyatlar mühasibat uçotunun aparma qaydaları əsasında əks olunur.
- E) Maliyyə Nazirliyinin göstərişi əsasında aparılması

**310) Sual:**əməliyyatların müntəzəm əks etdirilməsi prinsipi dedikdə..... başa düşülür:

- A) əməliyyatların əməliyyat günü ərzində əks olunması

- B) əməliyyatların iş günü ərzində əks olunması
- C) əməliyyatların həftə ərzində əks olunması
- D) əməliyyat aparıldığı gün əks olunur.**
- E) əməliyyatların diferensiallaşdırılması

**311) Sual:**Kredit idarələrində uçot işinin təşkili prinsipidir:

- A) əməliyyatların hesabatlılığı
- B) əməliyyatların mövsümiliyi
- C) əməliyyatın müntəzəm əks olunması**
- D) əməliyyatların təminatlılığı
- E) əməliyyatların dövriliyi

**312) Sual:**Kredit idarələrində uçot işinin təşkili prinsipidir.

- A) əməliyyatların təminatlılığı
- B) bank fəaliyyətinin müntəzəmliyi**
- C) əməliyyatların hesabatlılığı
- D) əməliyyatların mövsümiliyi
- E) əməliyyatların aktivliyi

**313) Sual:**Banklarda mühasibat uçotunun predmeti dedikdə..... başa düşülür:

- A) mühasibat uçotunun hesab planı.
- B) bank hesabları üzrə əməliyyatların məcmusu.
- C) aktiv və passiv formasında mühasibat uçotu obyektləri
- D) bank əməliyyatlarının aktiv və passiv hesablarda əks olunması**
- E) kredit təşkilatının balansı

**314) Sual:**Şəxsi hesabın açılması üçün bank rəhbərliyinin sərəncamında hansı rekvizitlər olmalıdır

- A) şəxsi hesabın nömrələri
- B) hesab sahibinin adı**
- C) hesab üzrə azalmayan qalıq
- D) ödəmə tapşırığı

E) müqavilə

**315) Sual:**Müştəriyə şəxsi hesab açmaq üçün bankın mühasibatlılığına hansı sənəd daxil olmalıdır

- A) hesabin açılmasına ərizə
- B) hesabin açılma müqaviləsi
- C) hesabin açılmasına dair rəhbərliyin sərəncamı**
- D) müştərinin təsis sənədləri
- E) müştərinin imza nümunələri

**316) Sual:**Uçot siyasetinin formallaşması, mühasibat uçotunun aparılması üçün məsuliyyət daşıyır

- A) baş mühəsib**
- B) kredit təşkilatının rəhbəri
- C) təsisçilər
- D) səhmdarlar
- E) müştərilər

**317) Sual:**Bank əməliyyatlarının yerinə yetirilmsinə görə mühasibat uçotunun təşkili üçün kim məsuliyyət daşıyır

- A) baş mühəsib
- B) kredit təşkilatının rəhbəri**
- C) təsisçilər
- D) müştərilər
- E) Mərkəzi Bank

**318) Sual:**Kredit təşkilatına qadağan edilmişdir

- A) istehsal fəaliyyəti**
- B) vasitəçilik fəaliyyəti
- C) məsləhət xidməti
- D) informasiya xidməti
- E) hesablaşma xidməti

**319) Sual:**Bank əməliyyatına aid deyildir.

A) lizing əməliyyatları

**B)** fiziki şəxslərin tapşırığı ilə bank hesabı açılmadan pul vəsaitlərinin köçürülməsi

C) depozit əməliyyatı

D) trast əməliyyatı

E) faktorinq əməliyyatı

**320) Sual:** Bank adlanan kredit təşkilatı neçə əsas bank əməliyyatını yerinə yetirməlidir

A) beş

**B)** üç

C) yeddi

D) iki

E) bir

**321) Sual:** Bank əməliyyatı deyildir

A) fiziki və hüquqi şəxslərin vəsaitlərinin əmanətə cəlb edilməsi

B) fiziki və hüquqi şəxslərə hesab açıb əməliyyat aparmaq

C) fiziki və hüquqi şəxslərin tapşırığı ilə hesablaşmalar aparması

**D)** pul formasında öhdəliyin icrası üzrə üçüncü şəxsə himayədarlıq etmək

E) müştərilərə kassa xidməti göstərmək

**322) Sual:** Bank əməliyyatlarının aparılmasına icazə verilir

A) kredit təşkilatları asossasiyasına

B) kredit təşkilatları ittifaqlarına

**C)** kredit təşkilatları qrupuna

D) heç birinə icazə verilmir

E) sıgorta təşkilatlarına

**323) Sual:** AR Bank sisteminə daxildir

A) AR Mərkəzi Bankı

B) AR Kəmərsiya bankları

**C)** Mərkəzi Bank və kredit təşkilatları

D) banklar və qeyri-bank kredit təşkilatları

E) banklar və siğorta təşkilatları

**324) Sual:**Kredit təşkilatının kassasından nağd pulun verilməsi nəticəsində

A) hesab üzrə debet dövriyyəsi artır

B) hesab üzrə debet dövriyyəsi azalır

C) hesab üzrə kredit dövriyyəsi artır

**D) hesab üzrə kredit dövriyyəsi azalır**

E) debet və kredit dövriyyəsi azalır

**325) Sual:**Komissiyon mükafatı formasında gəlir kredit təşkilatının üçotunda əks etdirilir:

A) xidmətin göstərildiyi tarixə

B) ayın axırıncı iş gününə

C) zərurət olanda

D) rüblük hesabat tərtib ediləndə

**326) Sual:**Kredit təşkilatının maliyyə nəticələri bölünür:

A) bank əməliyyatlarından maliyyə nəticələrinə

B) köməkçi istehsal fəaliyyətinin həyata keçirilməsindən maliyyə nəticələrinə

C) sair növ fəaliyyətdən gəlirlər

D) bank əməliyyatlarından xərclər

**327) Sual:**Yenidən qiymətləndirmə nəticəsində aktivlərin dəyərinin azalması kredit təşkilatı üçün:

A) xalis mənfəətdir

B) gəlirdir

C) maliyyə nəticəsidir

**D) xərcdir**

**328) Sual:**Mümkün itkilərə görə azaldılmaq formasında kredit təşkilatının kapitalının artırılması müəssisə üçün:

A) xərcdir

**B) gəlirdir**

C) bölüşdürülməyən mənfəətdir

D) xalis mənfəətdir

**329) Sual:** Hesabat ilinə kredit təşkilatının maliyyə fəaliyyətinin nəticələri haqda məlumatların formalaşdırılması aşağıdakılara uyğun olaraq həyata keçirilir:

A) AR- sı Mərkəzi Bankının təlimatları ilə

B) AR- sı Mərkəzi Bankının qaydaları ilə

C) bankın daxili təlimatı ilə

**D) AR- sı Mərkəzi Bankının tapşırığı ilə**

**330) Sual:** Xarici valyutada filialarası hesablaşma əməliyyatlarının aparılması üçün hesablaşma sənədlərinin formalarını hazırlayır:

A) kredit təşkilatı

B) dövrlər

C) AR-sının Mərkəzi Bankı

D) AR-nın Dövlət Statistika Komitəsi

**331) Sual:** Kredit təşkilatlarının bölmələri arasında xarici valyutada hesablaşmalar qaydaları müəyyən edilmişdir:

A) AR- sı Mərkəzi Bankının tapşırığı ilə

**B) AR-sı Mərkəzi Bankının qaydaları ilə**

C) hesablaşma sisteminin qurulması qaydaları ilə

D) daxili təlimat ilə

**332) Sual:** Pul ehtiyatlarının yenidən bölüşdürülməsi üzrə əməliyyatlar aparılır:

A) filiallararası hesablaşmalar hesabı üzrə

B) müxbir hesabları üzrə

**C) necə filiallararası hesablaşma hesabları üzrə, eləcə də müxbir hesabları üzrə**

D) yalnız baş təşkilatın hesabları üzrə

**333) Sual:** Filiallararası hesablaşma sistemi üzrə göndərilən hər bir hesablaşma sənədi və ESİD təsdiq edilir:

A) baş mühəsibin imzası ilə

B) əməliyyatçının imzası ilə

C) açar sözü ilə

D) faksimillə

**334) Sual:** Filiallar hesablaşma sistemi üzrə göndərən bankın hesablaşma sənədlərinin icraçı banka ödənişi elektron növündə eülektron- rəqəm imzası ilə göndərilir:

A) kağızla sənədləri göndərməklə

**B)** kağızla sənədlər göndərilmədən

C) razılaşma üzrə

D) müştərinin arzusu ilə

**335) Sual:** Filiallararası hesablaşmalar üzrə müştərilər üzrə hesablaşma əməliyyatlarının və xüsusi əməliyyatlar üzrə hesablaşmalar icraçı bank ödənişi həyata keçirməsi nəyin əsasında aparılır:

A) bankın tələbi üzrə

B) bankın çıxarışı üzrə

C) bank müştərisinin ərizəsi üzrə

**D)** bankın tapşırığı üzrə

**336) Sual:** Filiallararası hesablaşmaların təşkilinin əsas şərtlərinə aiddir:

A) göndərən bankın uçotunda və icraçı bankın ödənişində eyni tarixdə filiallararası hesablaşmada hesablar üzrə hesablaşma əməliyyatını eks etdirmək

B) filiallararası hesablaşmalar hesabı üzrə göndərən bank uçotunda filiallar üzrə hesablaşmada hesablaşma əməliyyatının eks etdirilməsi

C) filiallararası hesablaşmalar hesabı üzrə hesablaşma əməliyyatlarının alıcı bank hesabında eks etdirilməsi

D) mütləq şəraiti yoxdur

**337) Sual:** Hesab açılmadan fiziki şəxslərin pul vəsaitləri köçürüldən zaman formalıdır:

A) ödəniş tələbnaməsi

B) bank çıxarışı

C) əməliyyatçının hesabatı

**D)** ödəniş tapşırığı

**338) Sual:** Kredit təşkilatının bölmələri arasında filiallararası hesablaşmaların hesab nömrələri formalasdırılan zaman mütləq verilməlidir

A) razryad

B) kod

C) dəqiq tapşırıq yoxdur

**D) struktur nömrələri**

**339) Sual:** Filiallararası hesablaşmaların doldurulması hesab qaydalarını təsdiq edirlər:

A) AR Mərkəzi Bankının göstərişi ilə

B) AR Mərkəzi Bankının qaydaları ilə

**C) hesablaşma sisteminin qurulması qaydaları ilə**

D) daxili təminatla

**340) Sual:** Kredit təşkilatının balansında hesablaşma əməliyyatının və onun filiallarının filiallararası hesablaşmalar hesabı üzrə əks etdirilməsi həyata keçirilir

A) bir gündə

**B) ödənişin köçürülməsi günündə**

C) ödənişin alınması günündə

D) qanunvericiliklə müəyyən edilməyib

**341) Sual:** Filiallararası hesablaşmalarda şəxsi hesabların nömrələrinin quruluşu formalaşdırılır:

A) AR Mərkəzi Bankının tapşırığı ilə

**B) şəxsi hesabların əksi sxeması ilə**

C) kredit təşkilatının hesablarının işçi planı ilə

D) uçot siyasəti haqda əmrin maddəsi ilə

**342) Sual:** Texniki, telekommunikasiya vəsaiti sistemi və təşkilati tədbirlər əks etdirilir:

A) nağdsız hesablaşmalar haqda Azərbaycan Respublikası MB- nın təlimatları

B) Azərbaycan Respublikası MB- nın metodik təqdimatı

**C) nağdsız hesablaşmalar haqda qaydalar**

D) bankın uçot siyasəti

**343) Sual:**

**344) Sual:**Hesablaşma sisteminin qurulması qaydası mütləq əks etdirməlidir:

- A) təşkilatın uçot siyasəti məntəqəsini
- B)** hesablaşma əməliyyatlarının həyata keçirilməsində əməkdaşlarına rəhbərlik üçün istifadə edilən işçi sənəd
- C) vəzifəyə təlimatları məntəqəsi
- D) sənədlərin konkret forması yoxdur

**345) Sual:**Təsdiqi düzgündür ki, hesablaşma sisteminin qurulması qaydasını:

- A) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi işlətib hazırlayır
- B) Azərbaycan Respublikasının Mərkəzi bankı işləyib hazırlayır
- C) dəqiq cavab yoxdur
- D)** kredit təşkilatı sərbəst işləyib hazırlayır

**346) Sual:**Azərbaycan Respublikasında nəğdsiz hesablaşmalar:

- A) Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- B)** Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə
- C) bankın daxili sənədləri ilə
- D) Azərbaycan Respublikası Mərkəzi bankının metodik göstərişi ilə

**347) Sual:**Azərbaycan Respublikasının banklarında fiziki şəxslərin əmanətləri məxsusdur:

- A) ehtiyata köçürməyə
- B) ödənilməyə
- C) uçota
- D)** mütləq sığortalamaya

**348) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərinin mühasibat uçotu uyğun olaraq həyata keçirilir:

- A)** Azərbaycan Respublikası Mərkəzi bankının tapşırığı ilə
- B) Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə
- C) Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə
- D) Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə

**349) Sual:**Gündaxili kreditin alınması uçotu üzrə hesabın açılması:

- A) mütləq deyil
- B) tələb edilmir**
- C) təşkilatın razılığı üzrə həyata keçirilir:
- D) tələb edilir

**350) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankı banklara kredit verir:

- A) gündaxili**
- B) lombard
- C) overdraft
- D) illik

**351) Sual:**

**352) Sual:**

**353) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının kredit və depozitlərin verilməsi qaydası nəzərdə tutulur:

- A) Azərbaycan Respublikası Mərkəzi bankının təlimatlarıyla
- B) kommersiya bankının metodik göstərişləri
- C) Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatıyla
- D) Azərbaycan Respublikası Mərkəzi bankının qaydalarıyla**

**354) Sual:**Azərbaycan Respublikası Mərkəzi bankının kreditləri banklara:

- A) istənilən valyutada
- B) yalnız AR-nın valyutasında**
- C) kredit təşkilatının razılığı ilə
- D) bankın müşahidə şurasının qərarı ilə

**355) Sual:**Mütləq ehtiyatların böyüklüyü hesablanması və onların tənzimlənməsi artıq aprılır:

- A) hər il
- B) hər rüb**

C) hər ay

D) kredit təşkilatı qeydiyatdan keçiriləndə

**356) Sual:** Bankın mütləq ehtiyatlarını həcmi hesablaması qaydasıla müəyyən edilmişdir:

- A) Azərbaycan Respublikası Mərkəzi bankının təlimatı ilə
- B) Kommersiya bankının merodik göstərişi ilə
- C) Azərbaycan Respublikası Mərkəzi bankının qaydaları ilə**
- D) Azərbaycan Respublikası Mərkəzi bankının təqdimatı ilə

**357) Sual:** Kredit təşkilatı üçün gəlirlərin uçotu üzrə şəxsi hesab:

- A) hesabat formasıdır
- B) sintetik uçotun qeydiyyatçısıdır
- C) analitik uçotun qeydiyyatçısıdır**
- D) məlumatların qeydiyyatı formasıdır

**358) Sual:** Kredit təşkilatında mənfəət və itkilər haqda hesabat adlanır:

- A) sintetik uçotun qeydiyyatçısı**
- B) hesabat forması
- C) analitik uçot qeydiyyatçısı
- D) vahid şəklə salınmış daxili sənəddir

**359) Sual:** Kredit təşkilatının fəaliyyətinin maliyyə nəticələri haqda məlumat formalasdırılması..... uyğun olaraq həyata keçirilir:

- A) AR-sı Mərkəzi Bankının qaydaları ilə
- B) AR-nın Mərkəzi Bankının təlimatları ilə
- C) AR-nın Mərkəzi Bankının tapşırığı ilə**
- D) bankın daxili tapşırığı ilə

**360) Sual:** Kredit təşkilatında mənfəətdən vergini əks etdirən mühasibat uçotu..... hesabda aparılır:

- A) hər filialda
- B) ikinci qayda balans hesabında
- C) baş ofisdə**

D) balansdan kənar

**361) Sual:**

**362) Sual:** Komissiya ilə müqavilə üzrə vasitçilik xidməti göstərməyə görə ödəniş hesab edilir (bir neçə variantda):

- A) birdəfəlik gəlir
- B) sair gəlir
- C) komissiyon mükafatı**
- D) əməliyyat gəliri

**363) Sual:** Birdəfəlik xarakter daşıyan xərclərə aiddir:

- A) sair xərclərə
- B) sair gəlirlərə**
- C) əməliyyat gəlirlərinə
- D) satışdan kənar xərclərə

**364) Sual:** Təşkilatın tələb edilməyən kreditor borclarına aiddir:

- A) fövqəladə gəlirlərə
- B) fövqəladə xərclərə
- C) sair gəlirlərə**
- D) adi növ fəaliyyətdən gəlirlərə

**365) Sual:** Kredit təşkilatının qaydaları nəzarət tələbləri ilə əlaqədar xərclərinə aiddir:

- A) sair xərclərə**
- B) sair gəlirlərə
- C) adi növ fəaliyyətdən gəlirlər
- D) satışdan kənar xərclər

**366) Sual:** Ümumi təşkilati xarakterli xərclərə aiddir:

- A) sair xərclər
- B) sair gəlirlərə**

- C) əməliyyat xərclərinə
- D) satışdan kənar xərclərə

**367) Sual:** əmlakın satışından olan xərclərə aiddir:

- A) sair xərclər
- B) sair gəlirlərə
- C) əməliyyat xərclərinə
- D) satışdan kənar xərclərə

**368) Sual:** İcraya götürülmüş əmlakdan istifadə edilməsi ilə əlaqədar olan xərclər aiddir:

- A) əməliyyat xərclərinə
- B) sair xərclərə
- C) bank əməliyyatları həyata keçirməkdən xərclərə
- D) əməliyyat xərclərinə

**369) Sual:** Başqa təşkilatların nizamnamə kapitalında iştirakdan gəlirlərə aiddir:

- A) sair gəlirdir
- B) sair xərclərdir
- C) əməliyyat gəlirləridir
- D) bank əməliyyatlarından gəlirlərə

**370) Sual:** Cəlb edilən pul vəsaiti üzrə hesablanması şəzidin analitik uçotunun aparılması qaydasını kredit təşkilatı müəyyən edir.

- A) AR-sı Mərkəzi bankının təlimatlarına uyğun
- B) sərbəst
- C) “Bank fəaliyyəti haqda” qanuna uyğun
- D) “Mühasibat uçotu” haqda Qanuna uyğun

**371) Sual:** əmanətin (depozitin) köçürülməsini təsdiq edən ilkin sənəd adlanır:

- A) ödəniş tapşırığı
- B) mədaxil orderi
- C) çek

D) ödəniş tələbnaməsi

**372) Sual:** Bank əmanətinin rəsmiləşdirilməsi üçün sənəd tələb edilir:

- A) bank əmanəti müqaviləsi
- B) bank ödəniş (haqqı) müqaviləsi
- C) bank xidməti müqaviləsi
- D)** zəmanət, tapşırıq, girov müqaviləsi, hansı ki, depozit əmanətinin təminatıdır

**373) Sual:**

**374) Sual:** Kredit təşkilatının xüsusi fondlarından biri:

- A) ehtiyat fondudur
- B)** əlavə fonddur
- C) amortizasiya ayırmasını indeksasiya edən fonddur
- D) xüsusi kapital

**375) Sual:** Ehtiyat kapitalının fondunun analitik uçotunun aparılması qaydası müəyyən edilir:

- A)** kredit təşkilatı tərəfindən
- B) təlimatla
- C) AR-sı Mərkəzi Bankının daxili sənədləri ilə
- D) Milli Məclisin qanunu ilə

**376) Sual:**

**377) Sual:** Problemlı faizlər gəlirlər uçotu üzrə hesablarda əks etdirilir:

- A) sazişin aparılması faktı üzrə
- B) sonrakı gün
- C) ayın sonunda
- D)** onun alınması faktı üzrə

**378) Sual:** Sövdələşmə gündündə valyutalaşma tarixli sövdələşmələrin balansdan kənar uçotu;

- A) Mütləq aparılır.
- B) Aparılmır.**
- C) Sövdələşmələrin səhərisi günü aparılır.
- D) Bank rəhbərliyinin qərarı ilə aparılır.

**379) Sual:**Müddətli sövdələşmələrdə hesablaşma müddətləri:

- A) Sövdələşmə tarixindən iki iş günündən artıq geri qalır.
- B) Sövdələşmə tarixini iki iş günü qabaqlayır.
- C) Sövdələşmə müddətinə uyğun olur.
- D) Sövdələşmə tarixindən beş iş günü geri qalır.

**380) Sual:**Sövdələşmiş valyutalaşma tarixi müəyyən olunur:

- A) İş həftəsi ərzində
- B) Dərhal
- C) Sövdələşmə tarixindən iki iş günü ərzində**
- D) Sövdələşmə tarixindən beş iş günü ərzində

**381) Sual:**Qiymətli metalların analitik uçotu aparılır:

- A) Sövdələşmə müddətinə görə
- B) Qiymətli metalların növünə görə**
- C) Qiymətli metalların miqdarına görə
- D) Onların keyfiyyətinə görə

**382) Sual:**Bank fiziki formada olan qiymətli metallarla əməliyyat apara bilər:

- A) Bu əməliyyatların aparılmasına lisenziya olduqda
- B) Rəhbərliyin seçimi əsasında
- C) Mərkəzi Bankın əsasnaməsi əsasında
- D) Banklar haqqında qanun əsasında bank istənilən əməliyyatı apara bilər.

**383) Sual:**Valyuta kursu yüksəldikdə kurs fərqi uçota alınır:

- A) D-T «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» K-T «gəlirlər»**

- B) D-T «konversiya əməliyyatları və müddətli sövdələşmələr üzrə əməliyyatlar» K-T «kredit təşkilatının kassası»  
C) D-T «kredit təşkilatının kassası» K-T «mübadilə məntəqələrinin kassası»

**384) Sual:**Mərkəzi Bankın müəyyən etdiyi kursdan yuxarı kursla xarici valyuta satın alınmasından yaranan mənfi kurs fərqi:

- A) D-T «xərclər» K-T «konversiya sövdələşməsi və müddətli əməliyyatlara görə hesablaşma»  
B) D-T «valyuta və fond birjaları ilə hesablaşma» K-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları  
C) D-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabları» K-T «xərclər»

**385) Sual:**Filialın valyuta kassasının valyuta ilə təmin olunması zamanı mühasibat yazılışı

- A) D-T «kredit təşkilatının kassası» K-T «mübadilə məntəqəsinin kassası»  
**B)** D-T «yolda olan pul vəsaitlər» K-T «kredit təşkilatının kassası»  
C) D-T «təhtəl hesab məbləğlərə görə işçilərlə hesablaşma K-T «kredit təşkilatının kassası»

**386) Sual:**Valyuta birjasında xarici valyutanın satın alınması əməliyyatının aparılması üçün müştəridən komissiya alınır

- A) D-T «kredit təşkilatından müxbir hesablar» K-T «qeyri-rezidentlərin banklardakı müxbir hesabları»  
**B)** D-T «kommersiya təşkilatı» K-T «gəliirlər»  
C) D-T «xərclər» K-T «kommersiya əməliyyatlar»

**387) Sual:**Müştəriyə xarici valyutada pul vəsaiti köçürülmüşdür:

- A) D-T «xarici valyutanın alınıb satılmasına görə müştəri ilə hesablaşmalar» K-T «kommersiya təşkilatı»  
B) D-T «kredit təşkilatının kassası» K-T «konversiya sövdələşməsi və digər əməliyyatlar üzrə hesablaşmalar»  
C) D-T «kredit təşkilatının kassası» K-T «mübadilə məntəqəsinin kassası»

**388) Sual:**Öz hesabından xarici valyutada nağdı vəsait alınması mühasibat yazılışı ilə əks olunur

- A) D-K «kredit təşkilatının kassası» K-T «nominal dəyəri xarici valyutada göstərilən çeklər»  
**B)** D-K «kredit təşkilatının kassası» K-T «qeyri-rezidentlərin banklardakı müxbir hesabları»  
C) D-T «mübadilə məntəqəsinin kassası» K-T «kredit təşkilatının kassası»

**389) Sual:**Müvəkkil banklarda Respublika, xarici beynəlxalq bankların adına açılan hesab adlanır təşkilatlarında açıq hesab adlanır:

- A)** Loro  
B) Loro-foro

C) Nostro

D) Kastro

**390) Sual:**Xarici valyutada daxil olan tam məbləğ hüquqi şəxsin..... hesabına daxil edilir

A) valyuta

**B)** tranzit

C) xüsusi tranzit

D) ssuda

E) lort

**391) Sual:**Xarici valyutada ticarət əməliyyatları aparmaq üçün akkreditiv açmaq üçün ərizə verir:

A) idxləçi

B) ixrac edən

C) bank

D) xəzinədarlıq

**392) Sual:**Xarici valyutada ticarət əməliyyatları üzrə malların ödənişinin inkasso tapşırığını tərtib edir

A) idxləçi

**B)** ixrac edən

C) bank

D) xəzinədarlıq

**393) Sual:**Emitent bank tərəfindən istənilən vaxt dəyişdirilən və ya ləğv edilən akkreditiv adlanı:

A) çağırılan

B) çağırılmayan

C) müddətsiz

D) tələb edilən

**394) Sual:**Kredit təşkilatının əmlakının inventarlaşmasında məqsəd:

A) İlkən uçot məlumatlarının analitik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək

B) analitik uçot məlumatları ilə sintetik uçot məlumatlarına uyğunluğunu müəyyən etmək

- C) uçot məlumatları ilə əmlakın faktiki mövcudluğunu müəyyən etmək
- D) sintetik uçot məlumatlarının uyğunluğunu müəyyən etmək

**395) Sual:**İnventarlaşma komissiyasının tərkibi təsdiq olunur:

- A) Mühasibin sərəncamı ilə
- B) Baş mühasibin sərəncamı ilə
- C) Şöbə müdirinin sərəncamı ilə
- D) Rəhbərin sərəncamı ilə**

**396) Sual:**Maddi ehtiyatların tərkibində ..... ucota alınır:

- A) Dəfələrlə istifadə olunanlar
- B) Bir dəfə istifadə olunanlar**
- C) Maddi texniki bazarı təşkil edənlər.
- D) amortizasiya hesablanmışalar.

**397) Sual:**Qeyri dövri aktivlərin ilkin dəyəri..... deməkdir.

- A) Əldə olunmasına faktiki xərclər
- B) Amortizasiya çıxıldıqdan sonra əldə edilməsinə faktiki xərc
- C) Amortizasiya məbləğinə artırılmış faktiki xərclərin məbləği
- D) Yenidən qiymətləndirmə ilə əlaqədar dəyər

**398) Sual:**əsas vəsaitlərin hərəkəti ..... rəsmiləşdirilir:

- A) Müəyyən olunmuş vahid formada**
- B) Uçot siyasetində nəzərdə tutulan formada
- C) İnzibati qaydada müəyyən edilən formada
- D) Təsis sənədləri ilə myəyyən olunan formada

**399) Sual:**Alınmış və mədaxil edilmiş maddi ehtiyatlar aşağıdakı mühasibat yazılışında əks olunur:

- A) D-T «Satıcılar podratçılar alıcılarla hesablaşma» K-T «Maddi ehtiyatlar»
- B) D-T Maddi ehtiyatlar K- T Satıcılar, podratçılar, alıcılarla hesablaşma**
- C) D-T Satıcılar, podratçılar, alıcılarla hesablaşma K-T Kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı

**400) Sual:**əsas vəsait və qeyri maddi aktivlərə hesablanan amortizasiya məbləğinin son həddi bərabər olmalıdır:

- A) Obyektin faktiki dəyərinə
- B) Obyektin ilkin dəyərinə
- C) Obyektin balans dəyərinə**
- D) Obyektin bərpa dəyərinə

**401) Sual:**Qeyri- maddi aktivlərin yaradılması əks olunur:

- A) D-T kapital qoyuluşunun uçotu hesabı K-T xərclərin aparıldığı hesab**
- B) D-T qeyri-maddi aktivlərin uçotu hesabı K-T xərclərin aparıldığı hesab
- C) D- T qeyri maddi aktivlər hesabı K-T kapital qoyuluşu hesabı
- D) D-T kapital qoyuluşu hesabı K-T qeyri maddi aktivlər hesabı

**402) Sual:**Maddi ehtiyatlar uçota alınır:

- A) İlkin dəyərlə
- B) Bərpa dəyəri ilə
- C) Faktiki dəyər ilə**
- D) Bazar dəyəri ilə

**403) Sual:**Qeyri- maddi aktivlərə amortizasiya hesablanır:

- A) Hər il
- B) Hər rüb
- C) Hər ay**
- D) Hər ongönlükdə

**404) Sual:**əsas vəsaitlərin və qeyri maddi aktivlərin yaradılmasına, əldə olunmasına xərclər.....adlanır.

- A) Əsaslı xarakterli xərclər.**
- B) Cari məsrəfli xərclər.
- C) Planlı xərclər
- D) Uzun müddətli xarakterli xərclər

**405) Sual:** Amortizasiya hesablanır:

- A) Qismən bərpa üzrə
- B)** Tam bərpa üzrə
- C) Kredit təşkilatının uçot siyasetindən asılı olaraq
- D) Bankın maliyyə vəziyyətindən asılı olaraq

**406) Sual:** əsas vəsaitlər daxil ola bilərlər:

- A) Əvəzsiz
- B) Ehtiyat fondunun yaranması zamanı
- C) Büdcədən
- D) Satın alma yolu ilə əldə edilir.
- E)** düzdür. a,d,e.
- F) Obyektin tikintisi və yenidən qurulması yolu ilə yaradılır.

**407) Sual:** əsas vəsait obyektlərinin azalması mühasibat uçotunda əks olunur:

- A) Yenidən qiymətləndirmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabının debetində.
- B)** Yenidən qiymətləndirmə zamanı onların dəyərinin artmasının uçotu hesabının kreditində.

**408) Sual:** əsas vəsaitlər mühasibat uçotunda..... əks olunur:

- A)** İlkin dəyərlə
- B) Faktiki dəyərlə
- C) Bərpa dəyəri ilə
- D) Bazar dəyəri ilə

**409) Sual:** əsas vəsaitlərin dəyərinin artması mühasibat uçotunda əks olunur:

- A) əsas vəsaitlərin uçotu hesabının debeti ilə pul vəsaitlərinin uçotu hesabının müxbirləşməsində
- B) əsas vəsaitlər hesabının debeti ilə alıcılar, podratçılar və satıcılarla uçotu hesabının kreditində
- C)** yenidən qiymətləndirilmə zamanı əmlakın dəyərinin artmasının uçotu hesabı ilə müxbirləşmədə əsas vəsaitlərin uçotu hesabının debetində
- D) satıcılar, podratçılar və alıcılarla hesablaşmaların uçotu hesabının debeti, əsas vəsaitlər hesabının kreditində

**410) Sual:** əsas vəsaitlər əvəzsiz daxil ola bilirmi?

- A) yox
- B) kredit təşkilatının maliyyə vəziyyətindən asılı olaraq
- C) olar**
- D) rəhbərliyin razılığı ilə ola bilər

**411) Sual:**Kommersiya bankı tərəfindən əsas vəsaitlərin uçotu aparılır:

- A) balans hesablarında**
- B) balansdan kənar hesablarda
- C) DEPO hesablarında
- D) etimad idarəetmə hesablarında

**412) Sual:**Müştərinin metal hesabından qiymətli metalların silinməsi zamanı qiymətli metallara olan tələbatın ödənilməsi uçotda aşağıdakı qaydada eks olunur:

- A) D-T «Müştərinin (kredit təşkilatından başqa) qiymətli metallarla olan hesabı» K-T «Konversion əməliyyatlar və müddətlisövdələşmələr üzrə hesablaşma»**
- B) D-T Konversion əməliyyatlar və müddətlisövdələşmələr üzrə hesablaşmalar K-T «Müştərilərin (kredit təşkilatından başqa)» qiymətli metalla olan hesabi
- C) D-T «Konversion əməliyyatlar və müddətlisövdələşmələr üzrə hesablaşmalar» K-T «Faktorinq və forfeyting əməliyyatları üzrə müştərilərə hesablaşmalar»
- D) D-T «Konversion əməliyyatlar və müddətlisövdələşmələr üzrə hesablaşmalar» K-T «Kommersiya təşkilatı»

**413) Sual:**Müştərinin hesablaşma hesabına vəsaitin manatla köçürülməsi yolu ilə başa çatan qiymətli metallarla sövdələşmə üzrə öhdəciliyin icrası eks olunur:

- A) D- T «Konversion əməliyyat və müddətlisövdələşmələrə «görə hesablaşmalar K- T Keçmiş ilin konversion əməliyyat və müddətlisövdələşmələrə görə hesablaşmalar
- B) D- T «Faktorinq və forfeyting əməliyyatlarına görə müştərilər ilə hesablaşmalar» K- T «Konversion əməliyyat və müddətlisövdələşmələr üzrə hesablaşmalar»
- C) D-T «Konversion əməliyyat və müddətlisövdələşmələrə görə hesablaşmalar» K-T Kommersiya təşkilatı**
- D) D-T keçmiş ilin konversion əməliyyatları və müddətlisövdələşmələrə görə hesablaşmalar K-T «Konversion əməliyyatlar və müddətlisövdələşmələrə görə hesablaşmalar»

**414) Sual:**Bank qiymətli metaplları rəsmi qiymətdən aşağı qiymətə satın aldıqda

- A) Müsbət reallaşma fərqi formasında gəlir əldə edir.
- B) Mənfi reallaşma fərqi formasında xərc həyata keçirir.
- C) Müştəridən komissiya gəliri əldə edir.
- D) Müştərinin hesabına faiz daxil edir.

**415) Sual:** İnkasso tapşırıqı neçə nüsxədə tərtib olunur ?

- A) Bir nüsxədə
- B) İki nüsxədə
- C) Dörd nüsxədə
- D) üç nüsxədə**

**416) Sual:** İnkasso tapşırıqlarından hansı ödənişlərin alınması və digər hallarda istifadə edilir?

- A) Qismən malların alınmasında
- B) Xidmətlərin göstərilməsi ilə bağlı ödənişlərin alınması üçün
- C) İşlərin görülməsində
- D) Malların alınması, işlərin görülməsi və xidmətlərin görülməsi ilə bağlı ödənişlərin alınması üçün**

**417) Sual:** Ödəniş edənin bank hesabında vəsait olmadıqda və çatışmadıqda, vergi sərəncamı ilə icraçı-bank necə hərəkət etməlidir ?

- A) Sərəncam icraçı-bankda qalır və hesaba vəsait daxil olduqca icra edilir
- B) Sərəncam geri qaytarılır
- C) Sərəncam 90 gündən sonra qaytarılır
- D) Sərəncam 120 gündən sonra qaytarılır**

**418) Sual:** Vergi orqanlarının sərəncamı neçə nüsxədə tərtib olunur ?

- A) Dörd nüsxədə
- B) Üç nüsxədə
- C) İki nüsxədə
- D) Bir nüsxədə**

**419) Sual:** Vergi orqanlarının təqdim etdiyi sərəncam bank tərəfindən qeydi-şərtsiz qəbul olunub icra edilə bilərmi ?

- A) Qeyri-şərtsiz qəbul olunmur**

- B) Uç gündən sonra qəbul olunur
- C) Bir həftədən sonra qəbul olunur
- D) Qeydi-şərtsiz qəbul olunur**

**420) Sual:** İnkasso sərəncamı neçə nüsxədə tərtib edilir ?

- A) Bir nüsxədə
- B) Dörd nüsxədə
- C) İki nüsxədə
- D) Üç nüsxədə**

**421) Sual:** İnkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəniş edənin hesabına xidmət göstərən bank məcburi icra orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəniş edənin hesabından mübahisəsiz qaydada həyata keçirilə bilərmi?

- A) Tam silə bilər
- B) Bir gündən sonra silə bilər
- C) Bir aydan sonra silə bilər
- D) Mübahisəsiz qaydada silə bilər**

**422) Sual:** Ödəniş edənin hesabından pul vəsaitin mübahisəsiz qaydada silinməsi üçün məhkəmə icraçısı və ya Dövlət Sosial Müdafiyyə Fondu orqanı icracı banka hansı sənəd təqdim edir ?

- A) İnkasso tapşırığı
- B) Ödəniş tapşırığı
- C) Akkreditiv
- D) İnkasso sərəncamı**

**423) Sual:** İcra vaxtı keçmiş ödəniş sənədində hər hansı düzəliş aparılmışsa, möhür vurulmamış ödəniş sənədi qüsürlü sayıla bilərmi?

- A) Qüsürsüz sayılır
- B) Az qüsürludur
- C) Orta qüsürludur
- D) Qüsürludur**

**424) Sual:** Banklar hesablar üzrə əməliyyatları hansı ödəniş sənədlərin əsasında aparırlar

- A) Ödəniş tapşırıqları
- B) İnkasso sərəncamları
- C) Akkreditivlər
- D) Qeyd olunan ödəniş sənədlərin hamısı**

**425) Sual:** Nəğdsiz hesablaşmalar hesablarının açıldığı hansı təşkilat vasitəsi ilə aparılır

- A) Maliyyə təşkilatı
- B) Məhdud mənsuliyyətli cəmiyyət
- C) İnvestisiya şirkəti
- D) Bank**
- E) kooperativ təşkilatlar

**426) Sual:** Malgöndərən bankında ödəniş nə ilə aparılır:

- A) ödəniş tapşırığı ilə
- B) akkreditivlə**
- C) çeklə
- D) ödəniş tələbnaməsi ilə
- E) Hesab qaimə ilə

**427) Sual:** Qarşılıqlı əməliyyatların yerinə yetirilməsi məqsədilə banklar arasında mübadilə münasibətləri ... münasibətləridir:

- A) vasitəçilik
- B) müxbir**
- C) depozit
- D) trast
- E) ödəniş

**428) Sual:** Başqa bankın bu bankda hesabı dedikdə – bu:

- A) “nostro” hesabıdır
- B) kontokorrent hesabdır
- C) “loro” hesabıdır**
- D) hesablaşma hesabıdır

E) «kastro» hesabı

**429) Sual:** Xüsusi vahid bank hesabı, cari hesabın ssuda hesabı ilə birləşdirilərək müştərinin nağdsız hesablaşması aparıllarkən belə adlanır:

- A) onkol
- B) kommersiya
- C) kontokorrent**
- D) müxbir
- E) ssuda hesabı

**430) Sual:** Bu bankın başqa bankda müxbir hesabı dedikdə – bu:

- A) "nostro" hesabıdır**
- B) kontokorrent hesabıdır
- C) "loro" hesabıdır
- D) hesablaşma hesabıdır
- E) «kastro» hesabıdır

**431) Sual:** Müştərinin həqiqi qalıq üzrə son hesablaşma üçün qarşılıqlı tələblərin əvəzləşdirilməsi:

- A) faktorinqdir
- B) klirinqdir**
- C) trastdır
- D) lizinqdir
- E) overdrafdır

**432) Sual:** Nağdsız hesablaşmanın aparılması üçün əsas şərt ödəyicidə və vəsaiti alanda ... olmalıdır:

- A) dövriyyə kassa limitinin
- B) bank hesabının**
- C) nağdsız hesablaşmanın aparılmasına lisenziya hüququnun
- D) AR Mərkəzi Bankının lisenziyasının
- E) müxbir hesabın

**433) Sual:** Beynəlxalq hesablaşmalarda kim aparıcı rol oynayır:

- A) klirinq şirkətləri
- B) valyuta birjaları
- C) kommersiya bankları**
- D) investisiya şirkətləri
- E) bank filialları

**434) Sual:** SWIFT nədir:

- A) beynəlxalq hesablaşma pul vahidi
- B) ümumdünya banklararası maliyyə telekommunikasiya şəbəkəsi**
- C) Avropa banklararası kredit stavkası
- D) Avropa Mərkəzi Bankının maliyyələşdirmə stavkası
- E) kredit intizamı

**435) Sual:** Hesablaşmalar sahəsində əsas nəzarət edən orqan kimdir:

- A) AR Vergilər Nazirliyi
- B) AR hesablaşma palatası
- C) AR Maliyyə Nazirliyi
- D) AR Mərkəzi Bankı**
- E) yerli banklar

**436) Sual:** Müxbir münasibətlərinin predmetini nə təşkil edir:

- A) müştərilərə xidmət üzrə əməliyyatlar
- B) xüsusi banklararası əməliyyatlar
- C) hesablaşma hesabları üzrə əməliyyatlar
- D) ssuda hesabları üzrə əməliyyatlar**
- E) müxbir hesablar üzrə əməliyyatlar

**437) Sual:** Beynəlxalq təcrübədə müqavilə üzrə öhdəciliyin icra edilməsi üsulu olur:

- A) transferabelli akkreditiv
- B) ehtiyat akkreditivi**
- C) bankın təsdiq etdiyi akkreditiv

D) revolver akkreditiv

E) sadə akkreditiv

**438) Sual:** İnkasso tapşırığı neçə nüsxədə yazılır:

A) üç nüsxədə

B) dörd nüsxədə

C) beş nüsxədə

**D) altı nüsxədə**

E) bir nüsxədə

**439) Sual:** Başqa bankda hesab açan və bu hesabdakı vəsaitin bölüşdürücüsü necə adlanır:

A) müxbir-bank

B) müvəkkil bank

C) emissiya bankı

D) filial

**E) respondent-bank**

**440) Sual:** Müxbir hesabı müqaviləsi kommersiya bankları və AR Mərkəzi Bankı arasında hansı müddətə bağlanılır:

A) bir ilə

B) üç ilə

C) beş ilə

**D) tərəflərin razılışlığı müddətə**

E) müddətsiz

**441) Sual:** Hesablaşma-kassa mərkəzi ... hesablaşma-kassa xidmətini göstərir:

A) təşkilatlara

B) əhaliyə

**C) kommersiya banklarına**

D) yerli hakimiyyət orqanlarına

E) bələdiyyələrə

**442) Sual:**Kommersiya bankının qarşılıqlı hesablaşma apardığı dövr ... adlanır:

- A) klirinq seansı
- B) klirinq sessiyası
- C) klirinq laqası
- D) klirinq yığıncağı
- E) klirinq toplusu

**443) Sual:**Başqa bankda hesabı açılan bank adlanır:

- A) müxbir bank
- B) müvəkkil bank
- C) qeyri-bank klirinq təşkilatı
- D) respondent bank
- E) filial

**444) Sual:**Nağdsız hesablaşmalar ... yaranmışdır:

- A) çekdən
- B)** vekseldən
- C) borc pullardan
- D) banknotdan
- E) nağdı pullardan

**445) Sual:**Klirinq hesablaşması ... ola bilər:

- A) çoxtərəfli
- B) birtərəfli
- C) üçtərəfli
- D) beş tərəfli
- E)** ikitərəfli

**446) Sual:**Nağdsız hesablaşmalar sisteminin təsnifatının mühüm əlamətlərinə aiddir:

- A)** ödənişin böyüklüyü
- B) ödəniş üsulu

- C) hesablaşma mexanizmi
- D) hesablaşma qaydaları
- E) köçürmə qaydaları

**447) Sual:**Nağdsız hesablaşma ... əks etdirir:

- A) hüquqi və fiziki şəxslərin pul nişanlarından istifadə etmədən öhdəliklərini ödəmələrini
- B) pul öhdəliklərini
- C) ödəyici və pul alan arasında məlumat mübadiləsini
- D) kredit öhdəliklərini
- E) borc öhdəliklərindən

**448) Sual:**Nağdsız hesablaşmaların vəziyyətini hansı göstəricilər xarakterizə edir:

- A) debitor və creditor borçları göstəriciləri
- B) hesablardakı vəsaitlərin dövriyyəsi
- C) hesablaşmaların rentabelliyi
- D) hesablaşmaların mənfəətliliyi
- E) balans məlumatlarından

**449) Sual:**Nağdsız hesablaşmaların təkamülü ... asılıdır:

- A) tarixi-iqtisadi inkişafın mərhələlərindən
- B) ölkədəki konkret iqtisadi şəraitdən
- C) pul bazarının inkşiaf səviyyəsindən
- D) yaranmış hesablaşma sistemindən
- E) yerli təşkilatların vəziyyətindən

**450) Sual:**AR nağdsız hesablaşmalar tənzimlənir:

- A) AR konstitusiyası ilə
- B) . vətəndaşlıq aktları ilə
- C) AR Mərkəzi Bankının “AR-da nağdsız hesablaşmalar haqqında” qaydalaşdırla
- D) vergi aktı ilə
- E) bankın sərəncamı ilə

**451) Sual:**Kredit köçürmələrinin alətlərinə aiddir:

- A) veksel
- B) çek
- C) ödəniş tapşırığı**
- D) plastik kartlar
- E) qaimələr

**452) Sual:**Hesablaşma obyekti hesab edilir:

- A) əmtəə və xidmətlər**
- B) büdcəyə haqq
- C) əhaliyə
- D) banklar və kredit təşkilatları
- E) yerli təşkilatlar

**453) Sual:**Hansı çek özgəsinə verilə bilməz:

- A) assiqnasiyalı
- B) adlı**
- C) təqdimedilən
- D) orderli
- E) qaiməli

**454) Sual:**Çeki banka təqdim edən şəxs tərəfindən ödəniş aparılırsa, ... çek adlanır:

- A) assiqnasiyalı
- B) adlı
- C) təqdimedilən**
- D) orderli
- E) adsız

**455) Sual:**... hesablaşma nağdsız hesablaşma formasına aid edilmir:

- A) çeklə**

- B)** səhm və istiqrazla
- C) akkreditivlə
- D) ödəniş tapşırığı ilə
- E) orderlərlə

**456) Sual:** Yalnız çekdə göstərilən şəxsin xeyrinə aparılan ödəniş çeki adlanır:

- A) orderli
- B) təqdimedilən
- C) assiqnasiyalı
- D)** adlı
- E) adsız

**457) Sual:** Banklar müştərilərin çeklərini onların ... ödəyirlər:

- A)** vəsaitin deponent edilmiş ayrıca hesabından
- B) xüsusi hesab açılmamaqla ümumi hesablaşma hesabından
- C) tranzit hesabından
- D) valyuta hesabından
- E) müxbir hesabında

**458) Sual:** Banklar müştərilərin hesabları üzrə əməliyyatları ... əsasında həyata keçirirlər:

- A) hesab-faktura
- B)** hesablaşma sənədləri
- C) nəqliyyat qaiməsi
- D) uyğunluq sertifikatı ilə
- E) orderlər

**459) Sual:** Fiziki şəxslər arasında çeklə hesablaşmalara:

- A) icazə verilir
- B)** icazə verilmir
- C) AR Mərkəzi Bankının icazəsi olan zaman icazə verilir
- D) əgər çek adlıdırsa, icazə verilir

**460) Sual:**Çek kitabısının blankının formasını müəyyən edir:

- A) AR Mərkəzi Bankı
- B) AR Maliyyə Nazirliyi
- C) Azərbaycan hökuməti
- D) AR Milli Məclisi
- E) yerli banklar

**461) Sual:**Çek istifadə edilə bilər:

- A) yalnız fiziki şəxslər tərəfindən
- B) yalnız hüquqi şəxslər tərəfindən
- C) fiziki və hüquqi şəxslər tərəfindən
- D) yalnız kommersiya bankları tərəfindən

**462) Sual:**Akkreditiv hesablaşma formasının üstünlüyünə aiddir:

- A) sazişin rəsmiləşdirilməsinin sadəliyi
- B) mal dövriyyəsinin tezliyi
- C) məhsul göndərən üçün ödənişin zəmanətliliyinin təmin edilməsi
- D) yüksək olmayan qaimə xərcləri
- E) heç bir üstünlüyü yoxdur

**463) Sual:**Akkreditiv üzrə fəaliyyət müddəti və hesablaşma qaydası ... tərəfindən müəyyən edilir:

- A) AR Mərkəzi Bankı
- B) AR Maliyyə Nazirliyi
- C) AR Vergilər Nazirliyi
- D) ödəyici və satıcı arsındakı müqavilə ilə
- E) yerli bank tərəfindən

**464) Sual:**Akkreditivin nağd pulla ödənilməsinə:

- A) icazə verilmir
- B) icazə verilir

- C) emitent-bankın icazəsi zamanı icazə verilir
- D) yerli hakimiyyətin idarəciliyi zamanı icazə veriləndə buraxılır.
- E) müstəsna hal kimi icazə verilir

**465) Sual:** Akkreditiv hesablaşma forması zamanı məhsulun dəyəri ödənilir:

- A) onun yüklənib yola salınmasından sonra
- B) onun yüklənib yola salınmasına qədər
- C) onu alıcı alandan sonra
- D) akkreditiv açılan kimi
- E) avans ödənişində [yeni cavab]

**466) Sual:** Daha çox yayılmış nağdsız hesablaşma formasına aiddir:

- A) akkreditiv
- B) ödəniş tələbnaməsi
- C) ödəniş tapşırığı
- D) çek
- E) inkasso sərəncamı

**467) Sual:** Tədavül vasitəsi kimi pul:

- A) nağdsız dövriyyənin əsasını təşkil edir
- B) nağdsız dövriyyədə istifadə edilə bilməz
- C) nağdsız dövriyyədə istifadə edilə bilər
- D) dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə edilir.
- E) nağdsız dövriyyə qismən iştirak edir

**468) Sual:** İqtisadiyyatın bazar modelində nağdsız pulun emissiyası ... tərəfindən həyata keçirilir:

- A) dövlət bankları
- B) kommersiya bankları
- C) təsərrüfat subyektləri
- D) hesablaşma-kassa mərkəzləri
- E) yerli banklar

**469) Sual:** Nağd dövriyyə ilə müqayisədə nağdsız pul dvriyyəsində tədavül xərcləri:

- A) həddən çox böyükdür
- B) tamamilə yoxdur
- C) həddən azdır**
- D) həddən çoxdur
- E) eynidir

**470) Sual:** Nağdsız dövriyyə ... ödənişləri əhatə edir:

- A) yalnız əmtəə
- B) əmtəə və qeyri-əmtəə**
- C) yalnız qeyri-əmtəə
- D) yalnız maliyyə
- E) xidmət

**471) Sual:** Hesablaşma xidməti üçün banklar ilə müştəri arasında bağlanılır:

- A) kredit müqaviləsi
- B) pul vəsaitinin qəbuluna müqavilə
- C) trast müqaviləsi
- D) bank hesabı müqasıləsi**
- E) hesablaşma müqaviləsi

**472) Sual:** Banklarda müxbir hesablar açılır:

- A) AR Mərkəzi Bankının göstərişi üzrə
- B) bələdiyyənin göstərişi üzrə
- C) banklararası razılışma əsasında**
- D) AR Maliyyə Nzarliyinin göstərişi üzrə
- E) İcra hakimiyyətinin göstərişi ilə

**473) Sual:** Xalq təsərrüfatında iqtisadi proseslər əsasən ... dövriyyədə aparılır:

- A) nağdsız**

- B) nağd
- C) mövsümi
- D) valyuta
- E) klirinq

**474) Sual:** Banklar və başqa kredit təşkilatları ölkə daxilində hesablaşma aparmaq üçün bir-birlərində ... hesab açırlar:

- A) müxbir
- B) loro
- C) nostro
- D) büdcə
- E) kredit

**475) Sual:** Nağdsız hesablaşmanın aparılmasının zəruri şərtidir:

- A) dövriyyə kassasının limiti
- B) bank hesabı**
- C) nağdsız hesablaşmanın aparılmasına hüquqi lisenziya
- D) AR Mərkəzi Bankının baş lisenziyası
- E) Maliyyə Nazirliyinin icazəsi

**476) Sual:** Nağdsız dövriyyədə pul hansı keyfiyyətdə çıxış edir:

- A) tədavül vasitəsi
- B) yiğım vasitəsi
- C) ödəniş vasitəsi**
- D) dəyər ölçüsü
- E) dünya pulu

**477) Sual:** Bütün nağdsız dövriyyə adlanır:

- A) ödənişsiz
- B) nağd
- C) mövsümi
- D) ödəmə**

E) hesablaşma

**478) Sual:**Ödəniş dövriyyəsi həyata keçirilir:

- A) nağd və nağdsız qaydada
- B) yalnız nağd qaydada
- C) yalnız nağdsız qaydada
- D) AR Mərkəzi Bankının müəyyən etdiyi nağd forma qaydasında
- E) Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada

**479) Sual:**Hüquqi və fiziki şəxslər arasında nağdsız hesablaşmalar aparır:

- A) kommersiya bankları
- B) hesablaşma-kassa mərkəzləri
- C) region depozitariləri
- D) küçə bankomatları
- E) kassa idarələri

**480) Sual:** Bank əmanəti müqaviləsi adlanır:

- A) ikitərəfli
- B) birtərəfli**
- C) məsuliyyət yalnız əmanətçinin üzərinə düşür
- D) məsuliyyət yalnız bir tərəfin üzərinə düşür- kommersiya bankının

**481) Sual:**Depozit əməliyyatı aparıla bilinər:

- A) yalnız fiziki şəxslərə
- B) necə fiziki, eləcədə hüquqi şəxslər arasında
- C) necə fiziki, eləcədə hüquqi şəxslərlə**
- D) yalnız hüquqi şəxslərlə

**482) Sual:**Bank və əmanətçinin əmanəti açan zaman rəsmiləşdirilən əsas sənəd adlanır:

- A) bank xidməti göstərən müqavilə
- B) bank əmanəti müqaviləsi**

- C) podrat müqaviləsi
- D) bank xidmətinə müqavilə

**483) Sual:** Bank və əmanətinin hesabı üzrə mühasibətə, hansı ki, əmanət köçürürlüb, müqavilə üzrə qayda tətbiq edilir:

- A) bank hesabı
- B) bank əmanəti
- C) podrat müqaviləsi
- D) bank hesabı

**484) Sual:** Bank əmanət üzrə bank və əmanətçi arasında mühasibəttənzimlənilir:

- A) AR-nın vergi məcəlləsi
- B) inzibati hüquq pozunluğuna haqda məcəllə ilə
- C) AR-nın mülki məcəlləsilə
- D) "Bank fəaliyyəti haqda" qanunla

**485) Sual:** Depozitin qaytarılması sonrakı qaydada rəsmiləşdirilir:

- A) depozit müqaviləsində müəyyən edilən şəizlə ödəməklə depozitin bütün məbləği qaytarılır
- B) faizi ödəməklə qismən qaytarılır
- C) yalnız depozit üzrə faiz qaytarılır
- D) yalnız depozit bütün məbləği qaytarılır

**486) Sual:** Depozit hesabdan ödəniş aparılır:

- A) hesablaşma həsabına köçürməklə
- B) cari hesaba köçürməklə
- C) məhsula görə köçürməklə
- D) nəğd verilməklə

**487) Sual:** Sintetik uçot sənədlərinə aiddir:

- A) gündəlik balans
- B) dövriyyə cədvəli
- C) cari hesab

D) xüsusi hesab

**488) Sual:**Aşağıdakı verilmiş mühasibat uçotu hesablarında kommersiya banklarında balans hesabı adlanır:

- A) bankın fondları
- B) cari hesab
- C) şəxsi hesab
- D) bankın verdiyi , zəmanət, təminatlılıq**

**489) Sual:**Hesablaşma xidməti haqda müqavilə çərçivəsində açılır:

- A) hesablaşma hesabı**
- B) müxbir hesabı
- C) ssuda hesabı
- D) cari hesab

**490) Sual:**Başqa kommersiya bankına depozit vəsaitinin köçürülməsi həyata keçirilir:

- A) ödəniş tapşırığı**
- B) ödəniş tələbnaməsi
- C) nağd ödənişə elan
- D) xərc kassa orderi

**491) Sual:**Xüsusi bank sənədləri kateqoriyasına aiddir:

- A) memorial order**
- B) xərc kassa orderi
- C) mədaxil kassa orderi
- D) düzəliş orderi

**492) Sual:**Banklararası hesablaşmalar aparılır:

- A) HKM**
- B) klirinq- mərkəzi
- C) bank filialı
- D) bank şöbəsi

**493) Sual:** Bank əməliyyatları üzrə hesablanılan faiz əks olunmalıdır:

- A) həmin dövrdə, hansı ki hesablanılıb
- B) hesabat ilinin sonunda
- C) hesabat ilinin əvvəlində
- D) hər ay

**494) Sual:** Əməliyyat işçisi sənədləri yoxladıqdan sonra :

- A) sənədi imzalayır
- B) möhür vurur
- C) baş mühasibata verilir
- D) şöbə müdirlinə verir

**495) Sual:** Axşam kassaları aşağıdakı əməliyyatları aparır:

- A) nağd pulun qəbulu
- B) nağd pulun verilməsi
- C) nağd pulun inkassasiyası
- D) pulun ehtiyata keçirilməsi

**496) Sual:** Akkreditiv- bu:

- A) örtülü
- B) geri çağrılan
- C) bağlı
- D) geri çağrılmayan

**497) Sual:** Faktorinq əməliyyatları- bu:

- A) nağd pulun verilməsidir
- B)** hesab- qaimənin alınmasıdır
- C) debitor borcudur
- D) kreditor borcudur

**498) Sual:**Nağdsız hesablaşmalar aparılır:

- A) ödəniş tapşırığı ilə
- B) ödəniş tələbnaməsi ilə
- C) akkreditivlə
- D) qəbzələ

**499) Sual:**

**500) Sual:**Bankda istənilən mülkiyyət formasında olan müəssisəyə açılır:

- A) hesablaşma hesabı
- B) ehtiyat hesabı
- C) cari hesab
- D) ssuda hesabı

**501) Sual:**Hesabata izahat qeydiyyatı tərtib edilir.....:

- A) rüblüyə
- B) illiyə
- C) yarımilliyə
- D) aylığa

**502) Sual:**Kredit təşkilatının vasitəsilə aparılan ödənişlər və müştərilərin hesabları haqda məlumatlar ..... tərkibinə daxil olur:

- A) aylıq hesabatın
- B) rüblük hesabatın
- C) yarım illik hesabatın
- D) illik hesabatın

**503) Sual:**Banklararası kredit və depozitlər haqda məlumat hesabatın tərkibinə daxil olur:

- A) aya
- B) rübə
- C) yarım ilə
- D) bir ilə

**504) Sual:** Valyuta və pul bazarlarında əməliyyatlar haqda hesabata daxildir:

- A) əməliyyat hesabatı
- B) aylıq hesabat
- C) rüblük hesabat
- D) illik hesabat

**505) Sual:**

**506) Sual:**

**507) Sual:**

**508) Sual:**

**509) Sual:** əlavə dəyər vergisindən azad edilir:

- A) depozit əməliyyatları
- B) xarici valyutanın alqısı
- C) inkassasiya üzrə əməliyyatlar
- D) xarici valyutaların satışı

**510) Sual:** Mənfəət və itkilər hesabatında əks etdirən simvollar ..... əks etdirir:

- A) üç rəqəmi
- B) dörd rəqəmi
- C) beş rəqəmi
- D) altı rəqəmi

**511) Sual:** Bankın maliyyə nəticəsi- bu:

- A) xüsusi kapitalın artımı
- B) xüsusi kapitalın azalması
- C) bankın gəliri

D) bankın xərci

**512) Sual:**Təhtəl hesab pul vəsaitinin verilməsi üçün əsas.....

- A) rəhbərin əmrindən
- B) vəzifəli şəxsə ərizədir
- C) təhtəlhesab şəxsdir
- D) mühasibatdır

**513) Sual:**Bankın anbarından materialın buraxılması tələbnaməsinin üçüncü nüsxəsi verilir:

- A) mühasibata
- B) anbardara
- C) alana
- D) cavabdeh şəxsə

**514) Sual:**Bankın əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinə bir dəfə .... icazə verilir:

- A) ayda bir dəfə
- B) yarımdə ildə bir dəfə
- C) ildə bir dəfə
- D) iki ildə bir dəfə

**515) Sual:**əsas vəsaitlər uçota qəbul edilir:

- A) ilkin dəyərdə
- B) alış dəyərində
- C) bazar dəyərində
- D) sair dəyərdə

**516) Sual:**əsas vəsaitlərin uşot vahidinə aiddir:

- A) inventar obyektləri
- B) manatla dəyərdə
- C) ədədlə miqdarda
- D) bazar dəyərində

**517) Sual:**

**518) Sual:**

**519) Sual:** Beynəlxalq sazişlər üzrə tərəf müqavilə inam olmayan zaman.... hesabı istifadə edilir:

- A) inkasso
- B) sənədli akkreditiv
- C) bank köçürməsi
- D) ödəniş tapşırığı

**520) Sual:** İnkasso tapşırığı yayılır:

- A) üç nüsxədə
- B)** dörd nüsxədə
- C) beş nüsxədə
- D) altı nüsxədə

**521) Sual:** Yenidən qiymətləndirmə zamanı hesabin qalığı gəlirlər(xərclər) hesabına köçürülməyə məxsusdur:

- A) hər gün
- B)** hər ay
- C) hər rüb
- D) hər il

**522) Sual:**

**523) Sual:** Rezident olmayana aiddir:

- A) AR-nın vətəndaşı olan fiziki şəxs
- B) AR-nın diplomatik nümayəndəliyi
- C) dövlətlər arası təşkilatlar
- D) rezident sıfətində göstərilməyən başqa şəxslər

**524) Sual:**

**525) Sual:** Valyuta əməliyyatlarının siyahısı əks etdirilir:

- A) AR-nın mülki məcəlləsində
- B) "Valyuta tənzimlənməsi və valyuta nəzarəti" qanununda**
- C) "Bank fəaliyyəti" haqda qanunda
- D) Valyutanın alqısı – satqısı haqda lisenziyada

**526) Sual:**

**527) Sual:**

**528) Sual:**

**529) Sual:** Sonradan yenidən satılmaq məqsədilə səhmlərə qoyulan vəsaitə aiddir:

- A) aktiv əməliyyatlar**
- B) passiv əməliyyatlar
- C) vasitəçilik əməliyyatları
- D) başqa əməliyyatlar

**530) Sual:**

**531) Sual:** Emissiyon qiymətli kağızlara aiddir:

- A) istiqrazlar**
- B) sertifikatlar
- C) veksellər
- D) opşionlar

**532) Sual:** Kommersiya bankları qiymətli kağızlar bazarında .... sifətində çıxış edə bilərlər.

- A) öz qiymətli kağızlarının emitenti kimi**
- B) qiymətli kağızları alan investor kimi

- C) başqa qiymətli kağızların investoru kimi
- D) vasitəçi

**533) Sual:**Ssudanın qaytarılmağa etibarsız olmasını qəbul etmək üçün zəruridir:

- A) bank rəhbərinin sərəncamı
- B) bankın baş mühasibinin tapşırığı
- C) məhkəmə orqanının qərarı**
- D) kredit şöbəsinin tapşırığı

**534) Sual:**Adətən kommersiya təşkilatlarına biznesin inkişafı üçün verilir:

- A) istehlak krediti**
- B) sadə kredit
- C) ipoteka krediti
- D) kredit xətti

**535) Sual:**

**536) Sual:**

**537) Sual:**Ticarət təşkilatlarına adətən açılır:

- A) sadə ssuda hesabı
- B) xüsusi ssuda hesabı**
- C) hesablaşma hesabı
- D) kredit xətti

**538) Sual:**Kredit dosyesi saxlanılır:

- A) beş il
- B) on il
- C) iyirmi il
- D) müddətsiz**

**539) Sual:**Ssudanın rəsmiləşdirilməsi üzrə sənədə aiddir:

- A) təsisçilik müqaviləsi
- B) qeydiyyat haqqında şəhadətnamə
- C) kredit müqaviləsi**
- D) kreditin verilməsi haqda razılaşma

**540) Sual:**Borc alanın hüquqi hüquqlarını təsdiq edən sənədlərə daxildir:

- A) müəssisənin rəhbərliyi haqda məlumat
- B) biznes – plan**
- C) imza və möhür nümunəsi kartoçkası
- D) maliyyə planı

**541) Sual:**Krediti rəsmiləşdirməyə hazırlaşan zaman:

- A) borc alanın anketləşdirilməsi aparılır
- B) borc alanın sənədlərinin təhlili həyata keçirilir**
- C) kreditin mühasibat rəsmiləşdirilməsi aparılır
- D) müştəri və bank arasında kredit müqaviləsi bağlanılır

**542) Sual:**

**543) Sual:**Kreditləşmənin obyekti – bu

- A) hüquqi şəxs
- B) fiziki şəxs
- C) maliyyələşdirilən obyekt**
- D) kredit müqaviləsi

**544) Sual:**

**545) Sual:**Bankomatın nağd pulla yüklenməsi aparılır:

- A) hər gün
- B) iki gündən bir**

C) üç gündən bir

D) lazım olanda

**546) Sual:**

**547) Sual:** Qısa valyuta mövqeyinin açılması – bu nə vaxt ki öhdəçilik:

A) tələbdən çoxdur

B) tələbdən azdır

C) tələb orta səviyyədədir

D) tələb yoxdur

**548) Sual:** Hesablar üzrə yekun dövriyyəsi əlaqdardır:

A) verginin hesablanması

**B)** mənfəətin bölüşdürülməsi və yenidən bölüşdürülməsi

C) mənfəətin bölüşdürülməsi

D) mənfəətin yenidən bölüşdürülməsi

**549) Sual:**

**550) Sual:** Depozitar əməliyyatlarının uçotu aparılır:

A) nağdı pul vəsaitəlri ilə

B) nağdsız pul vəsaitləri

C) qiymətli kağızlarla

D) digər aktivlərlə

**551) Sual:** Bankın tərəfindən satın alınan vekseller hansı hesablarda uçota alınır

A) Aktiv balans hesablarında

**B)** Passiv balans hesablarında

C) Balansdan kənar hesablarda

D) Balans arxası hesablarda

**552) Sual:**Kredit təşkilatları hansı qiymətli kağızlarla əməliyyat apara bilər

- A) İstənilən
- B) Emission
- C) Azərbaycanın Mərkəzi bankının xüsusi lisenziyasına müvafiq olan**
- D) Heç biri

**553) Sual:**Kredit riskinə aid olan riskdir

- A) Valyuta riski
- B) Pul vəsaitlərinin qaytarılmaması riski**
- C) Likvidlik riski
- D) Faiz dərəcəsi riski

**554) Sual:**Kreditin qaytarılmasını təmin edən forma deyildir

- A) Girov
- B) Bank zəmanəti
- C) Himayədarlıq
- D) Dövlət əmlakı**

**555) Sual:**Bank tərəfindən müştərinin hesabındaki vəsait qalığından artıq vəsait silinməsi yolu ilə aparılan kreditləşmə formasıdır

- A) Overdraft
- B) Faktorinq
- C) Akseptli kredit
- D) Kredit xətti**

**556) Sual:**Kommersiya bankının aktiv əməliyyatının əsas növüdür

- A) Kassa əməliyyatı
- B) Ssuda əməliyyatı**
- C) Lizinq faktorinq
- D) Xarici valyutanın satın alınması

**557) Sual:**Bank kreditinin ilkin ödəniş mənbəyidir

- A) Girov qoyulmuş əmlak
- B) Məhsul satışından (iş və xidmətdən) gələn gəlir**
- C) Maliyyə bazarından cəlb olunan pul vəsaiti
- D) Əmlakın satışından gəlir

**558) Sual:** Bankın nisbətən yüksək likvidli aktivlərinə aiddir

- A) Bankın ehtiyatında olan kapital
- B) Bankın əsas vəsaitə qoyulmuş
- C) Bankın əmanətçilər karşısındaki öhdəliklər
- D) Kassa aktivləri, Mərkəzi Bankda olan məcburi ehtiyatlar fondundakı vəsait**

**559) Sual:** Aktivlərə aid olmayan bank əməliyyatları

- A) Kassa hesablaşma
- B) Səhmlərin buraxılışı
- C) İnvestisiya
- D) Depozit**

**560) Sual:** Bankın kredit riski artır

- A) Bank kreditlərinin payı azaldıqda
- B) Borc alanın kredit qabiliyyəti dərindən öyrənildikdə
- C) Ssudaların ödəniş vaxtı əsassız uzadıldıqda**
- D) Kreditin obyekt və subyektlərə görə fərqləndirilməsində

**561) Sual:** Kontokorrent hesab

- A) Cari hesabın bir növüdür
- B) Hesablaşma hesabı və ssuda hesabının birləşməsidir**
- C) Kredit almaq hüququ verən hesablaşma hesabıdır
- D) Kredit kartoçkası sahibinə açılan hesabdır

**562) Sual:** Müddətli öhdəcilik ..... deməkdir

- A) kredit və kreditə görə faizlər vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borcalanın hesabından silinməsinə hüquq verən**

sənəddir

B) kredit və kreditə görə faizlərin vaxtında ödənilmədikdə kreditin, kreditdən istifadəyə görə faizlərin borc alanın hesabından silinməsinə hüquq verən müqavilədir

C) kreditin və kreditə görə faizlərin vaxtında ödənilmədiyi təqdirdə onların silinməsinə hüquq verən sərəncamdır

D) vaxtında ödənilməyən borcların silinməsi tapşırığıdır

**563) Sual:**Kredit müqaviləsinə daxil edilir:

A) faizlərin hesablanması qaydası

B) kreditdən istifadə qaydaları

**C) kreditdən istifadəyə görə faiz səviyyəsi**

D) kreditin təminatı

E) kredit müqaviləsinə əlavə razılaşmalar

**564) Sual:**Borc alanın kredit işinə daxil edilən sənəddir

A) hesablaşma-kassa xidməti müqaviləsi

**B) kredit müqaviləsi**

C) Mərkəzi Bankın icazə sənədi

D) imza nümunələri

E) kredit kartoçkası

**565) Sual:**Kreditləşməyə icazəni verir

A) mühasibatlıq

B) Mərkəzi Bank

C) inzibati şöbə

**D) kredit şöbəsi**

E) baş mühasib

**566) Sual:**Kreditin təminatıdır:

A) borc öhdəliyi

B) digər kreditlər

**C) bank zəmanəti**

- D) kredit müqaviləsi
- E) kredit haqq hesabı

**567) Sual:**Hüquqi şəxsin kredit sifarişinə baxılmaq üçün təqdim olunan əsas sənədlərdən biridir:

- A) maliyyə planı
- B) şəxsi hesabdan çıxarış
- C) müəssisənin nizamnaməsi**
- D) müəssisənin əlaqələri
- E) istehsal həcmi haqqında hesabat

**568) Sual:**Kreditləşmə prosesi mərhələsinə aiddir:

- A) kreditləşmə prinsiplərini müəyyən etmək
- B) kreditləşməyə auditor razılığı almaq
- C) kreditə sifarişlərin baxılması**
- D) kreditin verilməsinə Mərkəzi Bankın razılığını almaq
- E) müəssisənin nizamnaməsini yoxlamaq

**569) Sual:**Bankın kredit siyasətinə daxildir:

- A) ssudalar üzrə itgilərə görə ehtiyat
- B) ehtiyat fondu yaratmaq
- C) kreditləşmə istiqamətini müəyyən etmək**
- D) kreditlərin ödənilməsini təmin etmək
- E) hesablaşma aparmaq

**570) Sual:**Kreditləşmə prinsipidir:

- A) müddətlilik**
- B) kreditlərin verilməsi və ödənilməsinin nağdsız qaydası
- C) kreditlərin nağdsız qaydada hesablaşma hesabına köçürülməsi
- D) müntəzəmlilik
- E) yararlılıq

**571) Sual:** Borc limiti o deməkdir ki:

- A) borc kreditin maksimum həddini aşmır
- B) hesablaşma (cari) hesabda vəsaitin olmamasıdır
- C) ona müəyyən olunan kreditin məbləği artır
- D) ona müəyyən olunan kreditin məbləğini aşmır**
- E) borc istənilən qədər ola bilər

**572) Sual:** Kredit müqaviləsində nəzərdə tutulan kreditin bir hissəsi verildikdə

- A) balans hesablarından istifadə olunur**
- B) balans hesablarından istifadə olunmur
- C) balansdan kənar hesablardan istifadə olunur
- D) balansdankənar hesablardan istifadə olunmur
- E) müxbir hesablardan istifadə olunur

**573) Sual:** Kredit xəttinin açılma günü:

- A) balans hesablarından istifadə olunur
- B) balans hesablarından istifadə olunmur
- C) balansdan kənar hesablardan istifadə olunur**
- D) balansdankənar hesablardan istifadə olunmur
- E) müxbir hesablardan istifadə olunur

**574) Sual:** Kredit xəttinin açılması müqaviləsinə görə kreditlərin verilməsi ..... müəyyənləşdirilməsi deməkdir

- A) «verilmə limiti»nin**
- B) «çıxış limiti»nin
- C) «overdraft»ın
- D) müxbir münasibətlərinin
- E) müqavilə münasibətlərinin

**575) Sual:** Veksel kreditinin verilməsi.....

- A) balansdan kənar hesablardan istifadəni nəzərdə tutur**
- B) balansdan kənar hesablardan istifadəni nəzərdə tutmur

- C) müddətli əməliyyatların uçotu hesablardan istifadəni nəzərdə tutur
- D) vaxtı keçmiş ssudalardan istifadəni nəzərdə tutur
- E) ssudalar hesabından istifadəni nəzərdə tutur

**576) Sual:**Kreditə görə faizlər:

- A) mənfəətdir
- B)** maliyyə nəticəsidir
- C) gəlirdir
- D) xərcdir
- E) fəaliyyət mövcuddur

**577) Sual:**Kreditə görə faizlərin hesablanması əməliyyatı əks olunur

- A) ödəniş tapşırığı ilə
- B)** memorial orderlə
- C) kassa mədaxil orderi ilə
- D) kassa məxaric orderi ilə
- E) müqavilə ilə

**578) Sual:**Verilmiş kreditə görə faiz dərəcələri müəyyən edilir:

- A) bankın sərəncamlaşdırma sənədi ilə
- B) Mərkəzi Bankın normativ sənədi ilə
- C) uçot siyaseti ilə
- D)** kredit müqaviləsi ilə
- E) Maliyyə Nazirliyinin sərəncamı ilə

**579) Sual:**Vaxtı keçmiş faizlərin bankın gəlirlərinə daxil edilməsi zamanı mühasibat yazılışı:

- A) D-T «kommersiya təşkilatı » K-T «verilmiş kreditlərə görə vaxtı keçmiş faizlər»
- B)** D-T «kredit əməliyyatlarına görə gələcək dövrün gəlirləri» K-T «gəlirlər»
- C) D-T «sair əməliyyatlara görə tələblər» K-T «kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri»
- D) D-T «gəlirlər» K-T «kommersiya təşkilatı»
- E) D-T «kreditə görə vaxtı keçmiş faizlər» K-T «kommersiya təşkilatı»

**580) Sual:**Kredit riskinin ikinci qrupuna daxildir:

- A) şübhəli ssudalar
- B) qeyri-standart ssudalar
- C) ümidsiz ssudalar
- D) vaxtı keçmiş ssudalar
- E) təminatsız kreditlər

**581) Sual:**Hüquqi şəxslər tərəfindən kredit geri qaytarılarkən əvvəllər yaranan ehtiyatın silinməsi üçotda əks olunur

- A) D-T «mümkün itgilərə görə ehtiyat « K-T «gəlirlər»
- B) D-T «xərclər» K-T «mümkün itgilərə görə ehtiyat»
- C) D-T «mümkün olan itgilərə ehtiyat» K-T «verilmiş kreditlər üzrə vaxtı keçmiş borc»
- D) D-T «gəlirlər» K-T «mümkün itgilərə ehtiyat»
- E) D-T «mümkün itgilərə görə ehtiyat» K-T «kreditə görə vaxtı keçmiş borc»

**582) Sual:**Hüquqi şəxslərə kredit verilir:

- A) nağdı qaydada
- B) yalnız nağdsız formada
- C) Mərkəzi Bankın icazəsi ilə nağdsız formada
- D) Mərkəzi Bankın icazəsi ilə yalnız nağd formada
- E) həm nağd həm də nağdsız formada

**583) Sual:**Bank tərəfindən 91 gündən 180 günədək xarici valyutada alınan kredit mühasibat yazılışı ilə rəsmiləşdirilir.

- A) D-T «qeyri hökümət təşkilatlarına verilən kredit» K-T «kommersiya təşkilatı»
- B) D-T «kredit təşkilatlarındakı müxbir hesablar» K-T «kredit təşkilatının kredit təşkilatlarından aldığı kredit»
- C) D-T «kredit təşkilatlarına verilən kredit» K-T «kredit təşkilatlarındakı müxbir hesab»
- D) D-T «kredit təşkilatlarındakı müxbir hesab» K-T «kommersiya təşkilatı»
- E) D-T «kommersiya təşkilatı» K-T «91 gündən 180 günədək borc hesabı»

**584) Sual:**Bank tərəfindən verilən kreditə görə bankın gəlirlərinə daxil edilən faiz məbləğləri əks olunur.

- A) D-T «kredit təşkilatlarının Mərkəzi Bankdakı müxbir hesabı» K-T «sair əməliyyatlar üzrə tələblər»

- B)** D-T «kommersiya təşkilatı» K-T «gəlirlər»
- C) D-T «kommersiya təşkilatı» K-T «qeyri-hökümət təşkilatlarına verilən kredit»
- D) D-T «gəlirlər» K-T «kredit təşkilatının Mərkəzi Bankdakı müxbir hesabı»
- E) D-T «gəlirlər» K-T «xərclər»

**585) Sual:**Hüquqi şəxslərə verilən kredit üzrə ehtiyat yaradılmışdır. Mühasibat yazılışı edin:

- A) D-T «mümkün itgilər üzrə ehtiyat» K-T «gəlirlər»
- B) D-T «müxbir hesablarla müxbirləşmə hesabı» K-T «istifadə olunmamış kredit xətti»
- C)** D-T «xərclər» K-T «mümkün itgilər üzrə ehtiyat»
- D) D-T «istifadə olunmamış kredit xətti K-T «xərclər»
- E) D-T «xərclər» K-T «gəlirlər»

**586) Sual:**Fiziki şəxsə 30 gün müddətinə istehlak krediti verilmişdir

- A) D-T «30 gün müddətinə fiziki şəxslərə verilən kredit» K-T «kredit təşkilatının kassası»
- B) D-T «overdraft» üzrə verilən kredit K-T «kredit təşkilatının kassası»
- C) D-T «kredit təşkilatının kassası» K-T «fiziki şəxslərə verilən kredit»
- D) D-T»fiziki şəxslərə verilən kredit» K-T «tələb edilənədək depozit
- E) D-T «30 gün müddətinə fiziki şəxslərə verilən kredit» K-T depozit hesabı

**587) Sual:**Müəyyən olunmuş verilmə limiti məbləği hesabda əks olunur

- A) kreditin verilməsi üçün istifdə olunmayan kredit xətti
- B) alınmış zəmanət və himayədarlıq
- C) aksepti gözləyən hesablaşma sənədləri
- D) akseptləşdirilən sənədlər
- E) vaxtında alınmamış kreditlər

**588) Sual:**Overdraft üzrə kreditləşmə zamanı borc alanın borcunun uçotunu aparmaq üçün.....hesab açılır

- A) Tranzit
- B) Müxbir
- C)** Ssuda
- D) Kontokorrnet

**589) Sual:**Bərpa olunan kredit xətti başqa cür necə adlanır

- A) Verilmə limiti
- B) Oderdraft
- C) Açılan kredit
- D) Borc limiti

**590) Sual:**Kredit xəttinin uzadılması

- A) Yalnız ərazi idarələrinin razılığı ilə edilir
- B) İcazə verilmir
- C) Yalnız kreditor bankda hesabı olan təşkilatlara icazə verilir
- D) Yalnız Mərkəzi Bankın icazəsi ilə uzadılır

**591) Sual:**Bank krediti hesabına mənfi debet qalıqının yaranması mümkündür

- A) İpoteka
- B) Klirinq
- C) Oderdraft
- D) Girov

**592) Sual:**Bank xüsusi səhmlərinin emissiyası zamanı bankın məqsədi

- A) Mülkiyyət üzərində nəzarət və təsir dairəsinin genişləndirilməsi
- B) Əlavə resursların cəlb edilməsi
- C) Səhmlərlə möhtəkirlik əməliyyatlarından gəlir əldə etmək
- D) Likvidlik səviyyəsini yüksəltmək

**593) Sual:**Kassa aktivləri

- A) Bankın likvidliyini təmin edir
- B) Banka gəlir gətirir
- C) Bankın təsərrüfat fəaliyyətini təmin edir
- D) Gələcəkdə gəlir əldə etmək məqsədi daşıyır

**594) Sual:** Bankın aktivlərinə daxil deyildir

- A) Hesablanmış faizlər
- B) Hüquqi şəxslərin hesablaşma və cari hesablarına cəlb olunan vəsait**
- C) Dövlətin borc öhdəlikləri
- D) Əsas vəsaitlər və qeyri maddi aktivlər

**595) Sual:** Kommersiya banklarının aktiv əməliyyatlarının əsasıdır

- A) Balans arxası öhdəliklər
- B) Hüquqi şəxslərdən hesablaşma və cari hesablara cəlb olunan vəsait
- C) Depozit əməliyyatları
- D) Müştərilərin kreditləşmə əməliyyatları**

**596) Sual:** Kommersiya banklarının kassa aktivlərinə aiddir

- A) Ssuda və ona bərabər tutulan vəsaitlər
- B) Məcburi öhdəliklər fondunun vəsaitləri
- C) Mərkəzi bankdakı və digər banklardakı müxbir hesablar**
- D) faktorinq əməliyyatlar

**597) Sual:** Ödəniş müddəti 30 gündən çox olan kreditlər.....aiddir

- A) Azlıqvidli aktivlər**
- B) Yüksək likvidli aktivlər
- C) Uzunmüddətli likvidli aktivlər
- D) Likvidli aktivlərə

**598) Sual:** Kommersiya bankının resurslarının yerləşdirilməsi və istifadəsini əks etdirən mühasibat balansının maddəsi kommunersiya bankının

- A) Aktividir**
- B) Passividir
- C) Kapitalıdır
- D) Gəliridir

**599) Sual:** Kommersiya bankının aktivlərinə aiddir

- A) Pul vəsaitləri və mərkəzi bankdakı hesablar
- B) Fiziki şəxslərin depozitləri
- C) Kredit təşkilatlarının vəsailəri
- D) Buraxılmış borc öhdəlikləri

**600) Sual:** Bankın ssuda əməliyyatları əlaqədardır

- A) Müştərilərə pul vəsaitlərinin əvəzsiz verilməsi ilə
- B) Ödənilmə vaxtı müəyyən edilməyən vəsaitlərin verilməsi ilə
- C) Bank zəmanətinin verilməsi ilə
- D) Borc alana vəsaitlərin geri qaytarmaq şərti ilə verilməsi ilə**

**601) Sual:** Kreditə görə faiz dərəcəsinin səviyyəsi.....aslı deyil

- A) Bankın ixtisaslaşmasından
- B) Banklar arası kreditə görə orta faiz dərəcəsindən
- C) Mərkəzi Bankın uçot dərəcəsindən**
- D) Cəlb olunmuş resursların dəyərindən

**602) Sual:** Kommersiya bankının kredit siyasətinə təsir edən xarici amil

- A) Bankın resurs bazası və quruluşu
- B) Bankın likvidliyi
- C) Bankın ixtisaslaşması
- D) Ölkədəki siyasi vəziyyət**

**603) Sual:** Bank istehlak kreditini verir

- A) Sənaye müəssisələrinə
- B) Tikinti təşkilatlarına
- C) Kənd təsərrüfatına**
- D) Əhaliyə

**604) Sual:** Bank praktikasında əsasən ..... kredit xəttindən istifadə olunur

- A) Çərçivəli və ixtisaslaşdırılmış

- B)** Bərpa olunan və bərpa olunmayan
- C) Ümumi və cari
- D) Mövsümi və uzunmüddətli

**605) Sual:**Bərpa olunan kredit xətti əsasında kredit verilməsinin məhdudiyyət forması

- A) Verilmə limiti
- B)** Borc limiti
- C) Kreditləşmə limiti
- D) Çıxış limiti

**606) Sual:**Bank təcrübəsində hazırda ən çox istifadə olunan ssuda hesabı forması

- A) Xüsusi ssuda hesabı
- B) Kontokorrent hesab
- C) Onkol hesabı
- D)** Cari ssuda hesabı

**607) Sual:**Overdraft üzrə kredit ödənilir

- A) Kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra
- B) Hesablaşma hesabındaki vəsait qalığı hesabına hər gün
- C) Həftədə bir dəfə
- D)** Sadə ssuda hesabı

**608) Sual:**Borc verilmə prosesində bank kreditinin sövdələşmə obyektidir

- A)** Pul vəsaitləri
- B) Daşınmaz əmlak
- C) Qiymətlidə metallar
- D) Malmaterial qiymətliləri

**609) Sual:**İnvestisiya məqsədi ilə istifadə olunan ssudalar

- A) Qısa müddətli
- B) Orta müddətli

C) Uzunmüddətli

D) Müddətsiz

**610) Sual:**Kreditordan rəsmi bildiriş gəldikdən sonra göstərilən müddətdə ödənilməli bank ssudasıdır

A) Blank

B) Onkol

C) Təminatlı

**D) Zəmanətli**

**611) Sual:**Overdraft dedikdə

A) Birdəfəlik müddəti kredit

**B) Ödəmə krediti**

C) Blank krediti

D) Dövriyyə vəsaitlərinə tələb olunanadək kredit

**612) Sual:**Kreditləşmə prosesində rəhbər tutulan prinsiplərdən biridir

A) Bölgündürülük

B) İstifadəçilik

C) Müddətlilik

D) Likvidlik

**613) Sual:**Kreditləşmənin ödənclik prinsipi tələb edir

A) Kredit qaytarılsın

B) Kredit təminatlı olsun

**C) Kreditə görə haqq ödənilsin**

D) Zəminlik olsun

**614) Sual:**Bankın faiz dərəcəsinə təsir edir

A) Kreditin təminatlılığı

B) Bankın vəziyyəti

**C) Kredit resurslarının quruluşu**

D) Müştərinin vəziyyəti

**615) Sual:** İnflyasiya səviyyəsi yüksəldikcə kreditə görə faiz dərəcələri

- A) Azalır
- B) Artır**
- C) Sabit qalır
- D) Həndəsi silsilə ilə artır

**616) Sual:** Verilmə qaydasına görə bank krediti.....xarakter daşıyır

- A) Birbaşa
- B) Ödəmə**
- C) Fasiləli
- D) Müddətli

**617) Sual:** Ssuda hesabının debet qalıqı nəyi göstərir

- A) Müəssisənin sərbəst vəsaitini
- B) Müəssisənin banka borcunu**
- C) Müəssisənin mənfəətliliyini
- D) Müəssisənin rentabelliyini

**618) Sual:** Kontokorrent hesab

- A) Aktiv hesabdır
- B) Aktiv passiv hesabdır**
- C) Passiv hesabdır
- D) Müxbir hesabdır

**619) Sual:** Kontokorrent hesabdan kredit qalıqı nəyi göstərir

- A) Hesabda vəsaitin azalmasını
- B) hesabda sərbəst vəsait olmasını**
- C) banka borcunu
- D) Müəssisənin gəlirliliyini

**620) Sual:**Kontokorrent hesab açılır

- A) Sənaye müəssisələrinə
- B) Ticarət təşkilatlarına
- C)** Bankın etimadını qazanan təşkilatları
- D) Pis işləyən təşkilatlara

**621) Sual:**Xüsusi ssuda hesabından verilən kreditlər ödənilir

- A) Birdəfəlik qaydada
- B)** Hesaba vəsait daxil olduqca
- C) Müqavilədə göstərilən müddətlərdə
- D) Ödəniş vaxtı çatdıqca

**622) Sual:**Kontokorrent hesab üzrə kreditləşən müəssisələrin hesablaşma hesabı

- A) Sərbəst fəaliyyət göstərir
- B)** Kontokorrent hesabla birləşir
- C) Büdcə hesabı ilə birləşir
- D) Faizlərlə fəaliyyət göstərir

**623) Sual:**Hesablaşma sənədlərində düzəliş etmək, silmək düzəliş mayələrindən istifadəyə icazə:

- A) verilir
- B)** verilmir
- C) düzəliş edənin imzası və ya tarixi olarsa icazə verilir
- D) baş mühəsibin icazəsi ilə düzəlişə icazə verilir
- E) düzəliş bank müdürünin imzası ilə təsdiqlənməlidir

**624) Sual:**Hesablaşma sənədləri banka.....gün ərzində təqdim edildikdə etibarlı hesab edilir

- A) beş gün
- B)** üç iş günü
- C) on gün
- D) on beş təqvim günü

E) müddət qoyulmur

**625) Sual:** Hesablaşma sənədləri icra üçün qəbul edilir

- A) məbləğdən asılı olmayaraq
- B) bank tərəfindən müəyyən olunan məbləğ daxilində
- C) ödəyicinin hesabında olan vəsait müqabilində
- D) ssuda hesabındakı vəsait müqabilində
- E) sənədə olan vəsait müqabilində

**626) Sual:** Ödəniş tapşırığı ilə pul vəsaiti köçürürlə bilər

- A) alınmış mal, görülmüş iş, göstərilmiş xidmətə görə
- B) satılmış mallara görə
- C) pul çekinə görə
- D) hesablaşma çekinə görə
- E) aakreditivlərə görə

**627) Sual:** Nəğdsiz hesablaşmalar hesablarının açıldığı hansı təşkilat vasitəsi ilə aparılır ?

- A) Maliyyə təşkilatı
- B) Məhdud mənsiliyyətli cəmiyyət
- C) İvestisiya şirkəti
- D) Bank**
- E) kooperativ təşkilatlar

**628) Sual:** Banklar hesablar üzrə əməliyyatları hansı ödəniş sənədlərin əsasında aparırlar

- A) Ödəniş tapşırıqları
- B) İnkasso sərəncamları
- C) inkasso tələbnamələri
- D) Akkreditivlər
- E) Qeyd olunan ödəniş sənədlərin hamısı**

**629) Sual:** İcra vaxtı keçmiş ödəniş sənədində hər hansı düzəliş aparılmışsa, möhür vurulmamış ödəniş sənədi qüsürlü sayıla bilərmi?

- A) Qüsürsuz sayılır
- B) Az qüsürludur
- C) Orta qüsürludur
- D) Qüsürludur**
- E) bankın müdirinin imzası olarsa qüsursuzdur

**630) Sual:** Uçot reqistrinə daxildir

- A) şəxsi hesab**
- B) ödəniş tapşırığı
- C) akkreditivin açılmasına ərizə
- D) inventar kartoçkası
- E) ödəmə tələbnaməsi

**631) Sual:** Kredit təşkilatının mövcud hesab planına fəsil daxildir

- A) birinci sıra hesablar
- B) ikinci sıra hesablar
- C) büdcə hesabları
- D) balansdan kənar hesablar
- E) kontokorrent hesablar

**632) Sual:** Kredit təşkilatının mövcud hesab planına fəsil daxil edilməyib

- A) balans hesabları
- B) balansdan kənar hesablar
- C) hesablaşma hesabı
- D) büdcə hesablar**
- E) müddətli sövdələşmələr

**633) Sual:** Şəxsi hesab üzrə açılan hesabların qeydiyyatı kitabında göstərilmir

- A) hesabın açılma tarixi
- B) müştərinin adı
- C) şəxsi hesabın nömrəsi

D) hesabin bağlanması tarixi

E) məsul icraçı

**634) Sual:** Əməliyyat gününün bağlanması nəticəsində aktiv şəxsi hesabda hansı qalıq ola bilər

A) yalnız debit

B) yalnız kredit

C) sıfır

**D) həm debit həm kredit**

**635) Sual:** Müştərinin hesablaşma hesabından nagdı pul vəsaitləri məbləğinin silinməsi zamanı mühasibat yazılışı aparılır:

A) Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»

**B) Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»**

C) Debet «kredit təşkilatının MB-dakı müxbir hesabı» Kredit «kredit təşkilatının kassası»

D) Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının MB-dakı müxbir hesabı»

E) Debet «kredit təşkilatının MB-dakı müxbir hesabı» Kredit «kommersiya təşkilatı»

**636) Sual:** İnkassator sumkasının yarlısına yazılır:

A) təşkilatın adı, qablaşdırma tarixi, qoyulmuş pulun məbləgi, kassa işçisinin stampı ilə

B) təşkilatın adı və stampı

C) tarix, valyutanın adı

D) inkassator sumkasının catdırılma tarixi

E) inkassatorların imzası

F) inkassatorların imzası

M) inkassatorların imzası

**637) Sual:** Kassa müdürü inkassatora verir:

A) müştəriyə verilmək üçün hazırlanmış nagdı pul və pul çeki

**B) kassa məxaric orderi, nagdı pul və digər qiymətlilər qoyulmuş sumkalar**

C) inkassator sumkasına yarlık

D) nagdı pulun daxil edilməsi üçün elan

E) pul çeki

**638) Sual:** Nagdı pulların inkassasiyası üçün hər bir təşkilat üçün tərtib edilir:

- A) gəliş kartoçkası
- B) kassa mədaxil orderi**
- C) kassa məxaric orderi
- D) pul cekи
- E) elanlar

**639) Sual:** İnkassatorun verdiyi hər sumkaya görə kassir tərtib etdi:

- A) kassa məxaric orderi**
- B) kassa mədaxil orderi
- C) müşahidə cədvəli
- D) pul cekи
- E) elanlar

**640) Sual:** Müştərilərdən hər gün qəbul edilib, kassa müdirlinə verilmiş nagdı pula görə kassa işçisi yazılış aparır:

- A) kassa jurnalında**
- B) pulların verilməsi və qəbulunun uçotu kitabında
- C) gündəlik balansda
- D) mədaxil sənədlərində
- E) orderlərdə

**641) Sual:** Müştərinin sifarişi əsasında kredit təşkilatı nagd pulları əvvəlcədən hazırlayır.

- A) nagdi pulun verilməsi günün ərəfəsində əməliyyat işçisi tərafından müştərilərdən alınan pul cekи əsasında**
- B) kassa işçiləri tərəfindən hazırlanmış proqnozlara əsasən
- C) heç bir xüsusi sənəd olmadan
- D) hesabdan vəsaiti cəmləşdirir
- E) müştərilər pul çekini alır

**642) Sual:** Balans hesablari üzrə kassa sənədləri yerləşdirilir

- A) əməliyyat kassasının mədaxili və məxarici üzrə ayrılıqda**

- B) ümumi yekunla
- C) bankin rəhbəri və mühasibi tərəfindən hazırlanan metodika ilə
- D) kassa sənədləri balans hesablari üzrə qruplaşdırılmışdır
- E) təyinatı üzrə qruplaşdırılır

**643) Sual:** Bank tərəfindən istənilən ilkin sənədlər hazırlanarkən nə nəzərə alınır

- A) sənədin adı
- B) tərtib olunma tarixi
- C) yazı və rəqəmlə məbləğ
- D) təşkilatın adı
- E) möhürünün sürəti

**644) Sual:** Əsas vəsaitlərin qeyri-maddi aktivlərin və material ehtiyatlarının çıxmasının uçotu ..... hesab üzrə uçota alınır

- A) digər əməliyyatlar üzrə gələcək dövrün gəlirləri
- B)** kredit əməliyyatları üzrə gələcək dövrün gəlirləri
- C) maliyyə icarəciliyi xidməti
- D) əmlakın çıxmazı (satışı)
- E) cari gəlirlər

**645) Sual:** İcarəyə verilən əsas vəsaitlər

- A) əsas vəsaitlərin uçotu hesabından silinir
- B)** əsas vəsaitlərin uçotu üzrə balansda saxlanılmaqla icarəyə verilmiş əsas vəsaitlərin uçotu üzrə balansdan kənar hesabda uçota alınır
- C) əsas vəsaitlərin uçotu hesabından silinərək, əsas vəsaitlərin uçotu üzrə balansdan kənar hesabda uçota alınır
- D) yalnız əsas vəsaitlərin uçotu hesabında saxlanılır
- E) yalnız balansdan kənar hesabda uçotu saxlanılmır

**646) Sual:** Nəğdsiz hesablaşma prinsipidir

- A)** ödənişlər ödəyicinin razılığı ilə aparılır
- B) ödənişlər yalnız hədiyyə tələbnaməsi əsasında aparılır
- C) ödəyiciyə hesablaşma sənədinin növünü bank müəyyənləşdirir
- D) ödəniş istənilən vaxt aparıla bilər

E) ödəniş sənədi istənilən vaxt icra üçün qəbul edilməlidir

**647) Sual:**Nəğdsiz hesablaşmadır

- A) kredit idarələrində olan hesablar üzrə pul köçürmələri və qarşılıqlı ödənişlərin üzləşməsi
- B) bankın kassasından müştəriyə vasait verilməsi
- C) müştərinin tapşırığının yerinə yetirmək
- D)** müştəridən ödəniş sənədini qəbul etmək

**648) Sual:**Material ehtiyatlarının uçotu eks olunur

- A) dəftərxana ləvazimati
- B) avadanlıqlar
- C) pullarıün qablaşdırma materialı
- D)** inventar və ləvazimat
- E) dövriyyədən kənar aktivlər

**649) Sual:**Nəğdsiz hesablaşma prinsipi deyildir:

- A) ödənişlər yalnız ödəyicinin razılığı ilə aparılmalıdır
- B) hesablaşma formasını müştəri özü seçməlidir
- C) hesabdər ödəniş növbəliyini müştəri özü müəyyən edir
- D)** ödənişlərin aparılması üçün hesablaşma sənədinin növünü bank müəyyən edir.
- E) müəəssisə və təşkilatlar özlerinin pul vəsaitlərini əsasən onlar üçün bankda açılan hesabda saxlamalıdır

**650) Sual:**Qəbul edilmiş nağdi pullar əməliyyat günü ərzində mədaxil edilməlidir

- A)** həmin gün
- B) bir iş həftəsi ərzində
- C) rüb ərzində
- D) cari ilin sonuna dək
- E) iki iş günü ərzində

**651) Sual:**Müştəri tərəfindən banka verilmiş nağdi pulların onun bank hesabına daxil edilməsi əməliyyatlarının mühasibat uçotu aparılır:

- A) Debet «kredit təşkilatının kassası» Kredit «kommersiya təşkilatı»

- B) Debet «kommersiya təşkilatı» Kredit «kredit təşkilatının kassası»
- C) Debet «kredit təşkilatının kassası» Kredit «kredit təşkilatının müxbir hesabı»
- D) Debet «kommersiya təşkilatının hesabı» Kredit «bankın müxbir hesabı»
- E) Debet «kredit təşkilatının kassası» Kredit «bankın müxbir hesabı»

**652) Sual:**Kassa işçisinə qadagan edilir

- A) nagdı pul verənə qəbz vermək
- B) çekin rekvizinlərini yoxlamaq
- C) öz pul və qiymətllilərin bankın pul və qiymətliləri ilə bir yerdə saxlamaq**
- D) pul verən ilə söhbət etmək
- E) telefonla danışmaq

**653) Sual:**Kassa işçisinə qadağan edilir

- A) öz işini başqasına tapşırmaq**
- B) nagdı pul verənə qəbz vermək
- C) müştəri ilə söhbət etmək
- D) çekin rekvizitlərini yoxlamaq
- E) zəng etmək

**654) Sual:**Müəssisənin kassasında limitdən artıq məbləğ saxlanılır

- A) əmək haqqının, təqaüdlərin verilməsi üçün üç gündən çox olmayan müddətdə
- B) saxlanılır
- C) saxlanılmır
- D) yalnız müdirlərin icazəsi ilə

**655) Sual:**Müəssisənin kassa limiti qalığı ... əsasında müəyyən edilir

- A) müəssisənin xərcləri və ehtiyacı
- B) müəssisənin nağdı-pul dövriyyəsinin həcmində görə**
- C) müəssisənin fəaliyyəti, nagdı pul vəsaitlərinin banka verilmə müddəti və müddətləri nəzərə alınmaqla müəssisənin nağdı-pul dövriyyəsinin həcmində görə
- D) müəssisənin rəhbəri tərəfindən sərbəst

E) müəssisənin baş mühəsibi tərəfindən sərbəst

**656) Sual:**Müəssisənin nağdı pulları bankların kassasına verilir:

- A) kassa məxaric orderi ilə istənilən fiziki şəxs tərəfindən
- B) rabitə orqanları vasitəsi ilə
- C) təşkilatın kassiri tərəfindən sərbəst
- D) inkassator xidməti vasitəsi ilə
- E) müəssisənin baş mühəsibi vasitəsi ilə

**657) Sual:**Xəzinədə saxlanılan pulların və digər qiymətlilərin qəbul edilməsi və göndərilməsi üçün orderlər, ehtiyatlar üzrə əməliyyatlara dair orderlər icraçılardan və baş mühəsibdən başqa daha kimlər tərəfindən imzalanmalıdır?

- A) böyük mühəsib xəzinə müdürü
- B) Baş müühasibin müavini və xəzinə müdürü
- C) Bankın rəhbəri və xəzinə müdürü
- D) Xəzinə müdürü
- E) əməliyyat işçisi

**658) Sual:**Müştərinin cari hesabından pul vəsaitinin silinməsi mühəsibət yazılışlar vasitəsilə rəsmiləşdirilir:

- A) D<sup>m</sup>/hesabı “kredit təşkilatın kassası” ; K<sup>m</sup>/ hesabı “kommersiya təşkilatı”
- B)** D<sup>m</sup>/hesabı “kommersiya təşkilatı” K<sup>m</sup>/ hesabı “kredit təşkilatın kassası”
- C) D<sup>m</sup>/hesabı “kommersiya təşkilatı” K<sup>m</sup>/ hesabı “Respublikada kredit təşkilatının hesabları”
- D) D<sup>m</sup>/hesabı “Respublikada kredit təşkilatlarının müxbir hesabı” K<sup>m</sup>/ hesabı “kredit təşkilatların kassası”

**659) Sual:**Qiymətlərin inkassasiyası zamanı inkassatorlar tərəfindən avtomasında kənar şəxslərin və yüklerin daşınması mümkündürmü?

- A) Yolda olan, xəsarət alan şəxsin daşınması mümkündür
- B)** Kənar şəxslərin və yüklerin daşınması qadağandır
- C) Kənar şəxslərin daşınması qadağandır
- D) Yüklerin daşınması qadağandır
- E) qohum şəxslərin daşınmasına icazə verilir

**660) Sual:**Banka daxil olmuş nəğd pul neçə əməliyyat günü ərzində mədaxil olmalıdır

- A) Bir iş həftəsi ərzində
- B) həmin gün**
- C) rüb ərzində
- D) cari ilin sonuna qədər
- E) iş həftəsinin sonuncu günü

**661) Sual:**Hüquqi və fiziki şəxslər nəğd pullarını bankın kassasına necə təhvil verməlidir?

- A) Rabitə orqanları vasitəsilə
- B) Hüquqi və fiziki şəxslərin kassirləri vasitəsilə**
- C) İnkasasiya xidməti vasitəsilə
- D) Hüquqi və fiziki şəxslərin rəhbərləri tərəfindən imzalanmış və möhürlənmiş maxaric kassa orderləri vasitəsilə
- E) baş mühasib vasitəsilə

**662) Sual:**Kredit təşkilatlarında pul saxlanan yerin ehtiyat açarları harada saxlanılmalıdır?

- A) Bankın özündə
- B) AMB-a və ya yaxınlıqda olan digər kredit təşkilatında**
- C) Uzaq məsafədə yerləşən digər kredit təşkilatında
- D) Azərbaycan Respublikasının Maliyyə Nazirliyində
- E) bankın müdirinin evində

**663) Sual:**Kredit təşkilatında pul saxlanılan yerin üçüncü açarı hansı şəxs də olmalıdır?

- A) Müşahidə Şurasının sədrində
- B) Kredit təşkilatının baş mühasibində (uçot işinə məsul olan vəzifəli şəxs)**
- C) Kassa müdirində
- D) Kredit təşkilatının rəhbərində (ümumi rəhbərliyə məsul vəzifəli şəxs də)
- E) mühafizəcidə

**664) Sual:**Bankda pul saxlanan yer neçə açarla günün əvvəlinə açılmalı və əməliyyat gününün sonunda bağlanılmalıdır?

- A) bir açarla
- B) üç açarla**
- C) iki açarla

D) dörd açarla

E) beş açarla

**665) Sual:** Bankda pul saxlanan yer hansı texniki tələblərə cavab verməlidir?

A) Yanğın siqnalizasiya qurğuları ilə təchiz olunmalı

**B)** Davamlı dəmir seyflərlə, yanğın, siqnalizasiya qurğuları ilə təchiz olunmalı, silahlı mühafizə olunmalı

C) iki qapı ilə bağlanmalı

D) Davamlı dəmir seyflərlə təchiz olunmalı

E) üç qat mühafizə ilə

**666) Sual:** Bankda pul saxlanan yer necə adlanır?

A) mədaxil-məxaric kassaları

**B)** kassa qovşağı

C) axşam kassası

D) gündüz kassası

E) kassa otağı

**667) Sual:** Kassirlər kassa sənədlərini imzalamaq səlahiyyəti olan işçilərin imza nümunələri ilə təmin olunmalıdır mı?

A) Yox

B) Sərancam verildikdən sonra

**C)** Təmin olunmalıdırlar

D) 1 aydan sonra

E) sənəd daxil olduqda

**668) Sual:** Kassir şəxsi nəğd pulunu və əşyalarının kassa otağında saxlaya bilərmi?

A) Bəli

**B)** Yox

C) Taxta şkafda saxlaya bilər

D) Metal şkafda saxlaya bilər

E) sumkasında saxlaya bilər

**669) Sual:** İnkasso sərəncamları ilə hesablaşmalar zamanı ödəniş edənin hesabına xidmət göstərən bank məcburi icra orqanlarının göstərişi ilə və əlavə edilən icra sənədinə əsasən ödənişi ödəniş edənin hesabından mübahisəsiz qaydada həyata keçirilə bilərmi?

- A) Tam silə bilər
- B) Bir gündən sonra silə bilər
- C) Bir aydan sonra silə bilər
- D) Mübahisəsiz qaydada silə bilər**
- E) bank müdirlinin razılığı ilə silinir

**670) Sual:** Əsas vəsait obyektlərinin yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin azalması məbləği daxil edilir

- A) Əmlakın yenidən qiymətləndirməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın debetinə
- B) Əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onların dəyərinin artmasının uçotu üzrə hesabın kreditinə
- C) Yenidən qiymətləndirmə ilə əlaqədar gəlirlər hesabın debetinə
- D) Yenidən qiymətləndirmə üzrə itkilər hesabın debetinə
- E) Yenidən qiymətləndirmə üzrə gəlirlər hesabın kreditinə

**671) Sual:** Alınmış avadanlıqlar, inventar, eləcə də görülmüş iş və göstərilmiş xidmətlər üzrə mühasibat yazılışı aparılır:

- A) Debet-satıcılar, podratçılarla hesablamalar üzrə hesab
- B) Debet- kapital qoyuluşu üzrə hesab
- C) Debet-satıcılar, podratçılarla hesablamalar üzrə hesab
- D) Debet – ssuda hesabı
- E) Debet- kapital qoyuluşu üzrə hesab

**672) Sual:** Maddi ehtiyatların uçotu hesabı üzrə analitik uçot aparılır

- A) obyektlər, əşyalar, material növləri, maddi məsul şəxs və saxlanma yerləri üzrə ayrılıqda
- B) materialların saxlanma yerinə, qiymətlərinə görə ayrılıqda
- C) bir şəxsi hesabda
- D) qiymətlər üzrə ayrıca şəxsi hesabda
- E) ümumilikdə

**673) Sual:** Əsas vəsaitə və qeyri-maddi aktivlərə amortizasiya hesablanır

- A) hər il

- B) hər rüb
- C) hər ay**
- D) hər həftə
- E) kredit təşkilatlarının qərarına əsasən

**674) Sual:** Bankın qeyri-maddi aktivləri hesab edilmir

- A) potentlər, lisenziyalar
- B) kredit təşkilatlarının dövlət qeydiyyatı
- C) broker yerinə görə haqq
- D) kitablar**
- E) torpaq sahəsinin istifadə hüququ

**675) Sual:** Bankın qeyri-maddi aktivlərinə aiddir

- A) torpaq sahəsindən istifadə hüququ**
- B) kitablar
- C) disketlər
- D) materiallar
- E) binalar

**676) Sual:** Əsas vəsaitlər yenidən qiymətləndirildikdən sonra uçota alınırlar

- A) ilkin dəyər ilə
- B) bərpa dəyəri ilə**
- C) qalıq dəyəri ilə
- D) tələb və təkliflər
- E) ilkin dəyərdən yuxarı olmayan dəyərlə

**677) Sual:** Əsas vəsaitlər əldə edildikdən sonra uçota alınır

- A) ilkin dəyəri ilə**
- B) bərpa dəyəri ilə
- C) qalıq dəyəri ilə
- D) tələb və təkliflər

E) ilkin dəyərdən aşağı

**678) Sual:**əsas vəsaitlərə aib edilmir

- A) bina və qurğular
- B) nəqliyyat vasitələri
- C) alətlər, təsərrüfat və istehsal inventarları**
- D) hesablaşma texnikası
- E) dəyərindən asılı olmayaraq silah

**679) Sual:**Bankın əsas vəsaitidir

- A) alətlər, istehsal və təsərrüfat inventarları
- B) dəyərindən asılı olmayaraq kitablar
- C) ehtiyat hissələri, komplektləşdirmə məmulatları
- D) tara və qablaşdırma materialları, blanklar
- E) dəyərindən asılı olmayaraq silah**

**680) Sual:**Səhmdar bankının nizamnamə kapitalının uçotu aparılır:

- A) hər bir səhmdar və təsisçiye açılan şəxsi hesablarda
- B) bir şəxsi hesabda
- C) səhm tipləri üzrə açılan şəxsi hesablarda
- D) nizamnamə kapitalının analitik uçot hesabları üzrə uçot qaydası kredit təşkilatı tərəfindən müəyyən edilir**
- E) Maliyyə Nazirliyinin müəyyən etdiyi qaydada

**681) Sual:**Kredit təşkilatının nizamnamə kapitalının artmasına (kapitallaşmasına) yönəldilə bilinməz

- A) əlavə kapital məbləqi
- B) emissiya qəliri məbləqi
- C) fondun (xüsusi,yığlımda) vəsaitlər
- D) mümkün itgilərə görə ehtiyat**
- E) keçmiş ilin bölüşdürülməmiş mənfəəti

**682) Sual:**Səhmlərin ödəniş vaxtının uzadılmasına icazə verilir:

- A) istənilən ödəniş formasında təsis olunan banklara
- B) pul vəsaitlərinin ödənişi formasına bank təsis olmadığı
- C) bankın əlavə səhmlərinin yerləşdirilməsində istənilən ödəniş formasında
- D) bankın əlavə səhmlərinin yerləşdirilməsi pul vəsaitləri ödənişi formasında olduqda
- E) icazə verilmir

**683) Sual:**Kredit təşkilatının nizamnamə kapitalı artırılan zaman sahmlərin ödənişi aparılır

- A) yalnız nominal dəyərlə
- B) bazar dəyəri ilə
- C) nominal dəyərindən aşağı olmayan bazar dəyəri ilə
- D) nominal dəyərlə aşağı dəyərlə
- E) nominal dəyərlə yuxarı dəyərlə

**684) Sual:**Kredit təşkilatı təsis edilərkən səhmlərin ödənişi aparılır

- A) yalnız nominal dəyərlə
- B) bazar dəyəri ilə
- C) nominal dəyərindən aşağı olmayan dəyərlə
- D) tələb və təkliflə
- E) nominal dəyərdən yuxarı dəyərlə

**685) Sual:**kredit təşkilatının nizamnamə kapitalı təşkil olunur

- A) nominal dəyəri manat və xarici valyuta ilə müəyyən olunan səhmlər
- B) nominal dəyəri yalnız manatla müəyyən olunan səhmlər
- C) bazar dəyəri manat ya xarici valyuta ilə müəyyən olunan səhmlər
- D) bazar dəyəri yalnız manatla müəyyən edilən səhmlər
- E) bazar dəyəri yalnız xarici valyuta ilə müəyyən olunan səhmlər

**686) Sual:**Nizamnamə kapitalının hansı hissəsinə qədəri qeyri pul formasında yaradıla bilər

- A) 5%
- B) 10%
- C) 20%

D) 25%

E) 50%

**687) Sual:** kredit təşkilatının nizamnamə təkiliyinə qoyuluş ola bilər

A) xarici valyutada pul vəsaiti

B) büdcə vəsaiti

C) qeyri maddi aktivlər

D) cəlb olunmuş vəsait

E) borc vəsaiti

**688) Sual:** Kredit təşkilatının nizamnamə kapitalına qoyuluş ola bilər

A) büdcə vəsaiti

B) cəlb olunan pul vəsaitlər

C) bankomat formasında əmlak

D) qeyri maddi aktivlər

E) borc vəsaiti

**689) Sual:** əməliyyat gününün bağlanması nəticəsində passiv şəxsi hesabda hansı qalıq ola bilər

A) yalnız debit

B) yalnız kredit

C) yalnız sıfır

D) kredit və sıflar

**690) Sual:** Kredit təşkilatının uçot siyasetində amortizasiyanın hesablanması üsulu təsdiq olunmalıdır?

A) bəli

B) yox

C) kredit təşkilatının istəyi ilə

D) yuxarı təşkilat nəzərdə tutarsa

E) Maliyyə Nazirliyinin göstərişi olarsa

**691) Sual:** Hesablanmış amortizasiya məbləğinin cari həddi ..... olmalıdır

- A) obyektin ilkin dəyərinə bərabər
- B) obyektin bərpə dəyərinə bərabər
- C) obyektin balans dəyərinə bərabər**
- D) obyektin ilkin dəyişirindən aşağı
- E) obyektin balans dəyərindən yuxarı

**692) Sual:**Qeyri-müəyyən müddətdə istifadəyə yararlı qeyri-materiallar üzrə amortizasiya

- A) hesablanmır**
- B) hesablanır
- C) kredit təşkilatının razılığı ilə
- D) ayda bir dəfə
- E) ildə bir dəfə

**693) Sual:**Ödəyicinin hesabından vəsaitin silinməsi üçün satıcının verdiyi sərəncamdır

- A) ödəniş tapşırığı
- B) akkreditiv
- C) çek
- D) veksel
- E) tədiyyə tələbnaməsi**

**694) Sual:**Bankın müştəriləri tərəfindən nəğdsiz hesablaşma forması seçilir

- A) Mərkəzi Bankın təkidi ilə
- B) xidmət göstərən bankın sərəncamı ilə
- C) müştəri tərəfindən sərbəst**
- D) müəssisənin yuxarı təşkilatının sərəncamı ilə
- E) Maliyyə Nazirliyinin təlimatı ilə

**695) Sual:**Hesablaşma sənədinin rekviziti deyildir

- A) hesablaşma sənədinin adı
- B) hesablaşma sənədinin nömrəsi, tarixi
- C) vəsaiti olan bankın adı, hesab nömrəsi**

- D) məbləğ
- E) ödəniş növbəliliyi

**696) Sual:**Hesablaşma sənədinin rekvizitidir

- A) bank müdəririnin imzası
- B) ödəniş növbəliliyi
- C) ödəyicinin adı, onun hesab nömrəsi
- D) ödənişin köçürülmə tarixi
- E) hesabdakı vəsait qalığı

**697) Sual:**Hesablaşma sənədlərinin rekvizitidar:

- A) hesablaşma sənədinin adı
- B) ödəniş növbəliyi
- C) ödənişin köçürülmə tarixi
- D) hesabdakı vəsait qalığı
- E) bank müdəririnin imzası

**698) Sual:**Azərbaycanda nəğdsiz hesablaşma formasıdır

- A) hesablaşma çekləri
- B) pul çekləri
- C) orderlər
- D) hesab qaimə
- E) akkreditivlər

**699) Sual:**Azərbaycanda nəğdsiz hesablaşma formasıdar

- A) ödəniş tapşırıqları
- B) pul çekləri
- C) hesablaşma çekləri
- D) hesab qaimələr
- E) orderlər

**700) Sual:** Bankın kassirləri iş yerlərini müvvəqqəti tərk edərkən nəğd pulu və digər qiymatləri, açar və möhürləri açıqda qoyması mümkündürmü?

- A) Bəli
- B) Xeyir**
- C) Taxta şkaflarda 10 dəqiqəlik olar
- D) Stolun sürməsində yarım saatlıq olar
- E) qısa müddətə olar